

2218_Az_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 2218 Xarici ölkələrin maliyyəsi və beynəlxalq maliyyə münasibətləri

1 Valyuta dempinqi :

- ☐ daxili dövriyyə ilə əlaqədar yerli və dünya qiymətləri arasındakı fərq
- ☒ valyuta məzənnəsi fərqləri səbəbindən yerli və dünya qiymətləri arasındakı fərq
- ☐ xarici valyuta fərqləri səbəbindən bank kreditlərinin örtülməsi
- ☐ milli valyutanın xarici valyuta satışı hesabına örtülməsi kursu
- ☐ şirkətin mənfəəti hesabına valyuta kursu arasındakı fərq

2 Avrobazar nədir:

- ☐ tələb və təklif əsasında formalaşan iki valyuta arasındakı nisbətin müəyyən edildiyi bazar
- ☐ ABŞ dollarının qiymətli kağızlarla mübadiləsi əməliyyatları aparılan bazar
- ☐ milli valyuta ilə mal və xidmətlərin mübadiləsi zamanı istehsalçı və istehlakçıların görüşdüğü bazar
- ☐ Avropa valyuta əvəzinə mal və xidmətlərin alqı-satqısı həyata keçirildiyi bazar
- ☒ kredit və borc əməliyyatlarının həyata keçirildiyi, habelə valyuta ehtiyatı olan ölkələrin bankları tərəfindən valyuta əməliyyatlarının həyata keçirildiyi bazar

3 Büdcə planlaşdırılması prosedurlardan ibarətdir:

- ☒ Büdcəyə baxılması və büdcəsinin təsdiqi;
- ☐ İcazə verilməsinə nəzarət
- ☐ İcazə xərcləri.
- ☐ Böyüklüyü və büdcə kəsiri əhatə mənbələrinin yaradılması;
- ☐ Gəlir və müxtəlif səviyyəli büdcələr arasında xərclərin paylanması;

4 Kommersiya fəaliyyəti üzrə maliyyənin təşkili prinsiplərinə aid deyil:

- ☐ Qeyri-əməliyyat gəliri minimuma endirilməsi.
- ☐ İstehsalat və müəssisə mənfəət maximization;
- ☐ İnvestisiya cəlb ediciliyinin yaradılması;
- ☒ Maliyyə resursları mənbələrinin optimallaşdırılması;
- ☐ Heç biri

5 Dövlət maliyyə tənzimlənməsi obyektlərinə tətbiq edilmir:

- ☐ İqtisadiyyatın sahə strukturu.
- ☐ Biznes üçün hökumət dəstək;
- ☐ Cəmiyyətdə sosial proseslər;
- ☐ İqtisadiyyatın ərazi nisbəti;
- ☒ Cəmiyyətdə siyasi proseslər

6 Gizli bülletenlərinin minimum sayda mövcudluğu və kütləvi informasiya vasitələrində büdcə məcburi dərc ehtiyac büdcə sisteminin prinsiplərinə daxil deyil:

- ☐ Büdcə xərclərinin tam əksi.
- ☐ Birlik;
- ☒ İctimai;
- ☐ Şəffaflıq;
- ☐ Aşkarlıq

7 Dövlət maliyyə resurslarının bölüşdürülməsi qaydası tətbiq olunur:

- ☐ Dövlət kreditlər.
- ☒ Dövlət mülkiyyətində olan unitar müəssisələr gəlir;

- ☐ Mənfəət və qiymətli kağızların buraxılması ilə gəlir;
- ☐ Gömrük rüsumları
- ☐ Vergilər;

8 Bütçə gəlirləri bölünür ...

- ☐ Əməliyyat və kapital;
- ☐ Xüsusi və ümumi
- ☐ Funksional, iqtisadi və institusional.
- ☒ Vergi və qeyri-vergi;
- ☐ Bütçə və bütçədənkənar;

9 Bütçə ...

- ☐ Dövlət maliyyəsinin elementi. Korporativ maliyyənin elementləri
- ☒ Təsərrüfatçılıq prosesinə dövlətin maliyyə metodları ilə təsir vasitəsidir
- ☐ Hakimiyyət orqanının mərkəzləşdirilmiş pul fondu;
- ☐ Milli gəlir metodu;

10 Bütçə dövrü ...

- ☐ Altı ay;
- ☒ Maliyyə ili;
- ☐ 4 ay
- ☐ İlin ¼ hissəsi.
- ☐ 9 ay;

11 Vergi bazası–

- ☒ üzərinə qoyulmuş obyektin dəyər, fiziki və ya başqa bir xarakteristikasıdır. Vergi bazası və onun müəyyənləşdirmə qaydası hər bir vergi və rüsumu uyğun olaraq təyin edilir
- ☐ gəlir mənbəyini yəni onun yarandığı yeri göstərən mənbədir.
- ☐ vergi sferasında səlahiyyətli dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş ümumi davranış qaydasıdır
- ☐ vergi ödəyicilərinin ayrı ayrı kateqoriyalarına vergini, rüsumu ödəməmək və ya az ödəmək ilə bağlı qanunvericiliyə təqdim olunan imkandır
- ☐ vergi bazasının vahid ölçüsünə düşün vergi məbləğinin ölçüsüdür

12 ABŞ-ın bütçə sistemi:

- ☐ planlaşdırılmış
- ☐ feodal
- ☐ unitar
- ☒ federal
- ☐ kapitalist

13 Globallaşma nədir?

- ☐ Vahid dünya pulna görülməsi
- ☐ Vahid dünya puluna keçilməsi
- ☐ Dövlətlər arasında iqtisadi birlik yaranması
- ☒ Ölkələr arasında integrasiya yaranması
- ☐ Dünya ölkələri arasında siyasi və iqtisadi birliyin yaranması

14 Böyük Britaniyanın vergi sistemi neçə səviyyəlidir və hansı vergilərdən ibarətdir?

- ☒ ikisəviyyəli olmaqla ümumdövlət və yerli vergilərdən ibarətdir
- ☐ ikisəviyyəli olmaqla dövlət və muxtar vergilərdən ibarətdir
- ☐ ikisəviyyəli olmaqla kanton vergilərindən və yerli vergilərdən ibarətdir
- ☐ ikisəviyyəli olmaqla ümumdövlət və federal vergilərdən ibarətdir

15 İngiltərədə büdcə layihəsini hansı orqan təsdiq edir?

- ☐ Maliyyə Nazirliyi və Xəzinədarlıq
- ☐ İnzibati büdcə idarəsi
- ☒ Parlamentin xüsusi komissiyası
- ☐ Milli bank və Xəzinədarlıq
- ☐ Ümumi şura

16 İngiltərədə büdcə layihəsi hansı orqan tərəfindən hazırlanır?

- ☐ Ümumi şura
- ☐ İnzibati büdcə idarəsi
- ☒ Maliyyə Nazirliyi və Xəzinədarlıq
- ☐ Milli bank və Xəzinədarlıq
- ☐ Federal bank və Xəzinədarlıq

17 İngiltərənin maliyyə sisteminə aşağıdakılardan hansı daxil deyil?

- ☐ Dövlət büdcəsi
- ☒ Federal büdcə
- ☐ Dövlət müəssisələrinin maliyyəsi
- ☐ Yerli hakimiyyət orqanlarının maliyyəsi
- ☐ Büdcədənəknar xüsusi fondlar

18 Almaniyada federal büdcə xərclərində hansı xərclərin xüsusi çəkisi daha yüksəkdir?

- ☐ İdarəetmə xərcləri.
- ☐ Müdafiə xərcləri,
- ☒ Sosial xərclər,
- ☐ İqtisadi təyinatlı xərclər,
- ☐ Səhiyyə xərcləri.

19 Almaniyada büdcədənəknar fond kimi fəaliyyət göstərən Alman Birliyi Fondu hansı məqsədlərlə yaradılmışdır?

- ☐ “Marşall Planı”-na əsasən özəl sektorun maliyyələşdirilməsi üçün yaradılmışdır.
- ☒ Şərq torpaqlarına yardım məqsədi ilə yaradılmışdır;
- ☐ Ayrı-ayrı layihələrin maliyyələşdirilməsi üçün yaradılmışdır.
- ☐ II dünya müharibəsindən zərərçəkən əhaliyə yardım göstərmək məqsədilə yaradılmışdır;
- ☐ Almaniyanın iqtisadi inkişafına təkan vermək üçün yaradılmışdır;

20 Almaniyada federal büdcənin təşkilində hansı vergilərin xüsusi çəkisi daha böyükdür?

- ☐ Satışdan vergi, mədən vergisi, əmlak vergisi.
- ☒ gəlir vergisi, korporasiyaların mənfəət vergisi, əlavə dəyər vergisi;
- ☐ Aksiz vergiləri, mədən vergisi, torpaq vergisi;
- ☐ miras və ya vərəslik vergisi, torpaq vergisi, mərc və loterya vergiləri;
- ☐ gəlir vergisi, yol vergisi, mərc və lotereya vergiləri.

21 Almaniyada məcburi sosial sığorta haqlarının tutulma obyektı nədir?

- ☐ dividend və faiz gəlirləri.
- ☒ muzzdlu əməklə və sahibkarlıq fəaliyyətilə bağlı olan gəlirlər;
- ☐ qeyri-sahibkarlıq fəaliyyətilə bağlı gəlirlər;
- ☐ işə götürən tərəfindən verilən maddi yardım;

22 Almaniyada dövlət büdcəsinin gəlir və xərclərinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarətin həyata keçirilməsi hansı dövlət nəzarəti orqanının səlahiyyətlərinə aiddir?

- ☐ Dövlət Xəzinədarlığı Agentliyi
- ☒ Federal Hesablama Palatası
- ☐ Nazirlər Kabineti.
- ☐ İqtisadiyyat Nazirliyi.
- ☐ Maliyyə Nazirliyi

23 Almaniya Fəhlə və Qulluqçuların Təqaüd Sığortası Fondunun əsas gəlir mənbələrindən olan sosial sığorta haqları hesablanmış əməyin ödənişi fondundan hansı dərəcə ilə tutulur?

- ☐ 15,6%.
- ☒ 19,4%;
- ☐ 22 %;
- ☐ 25,5%;
- ☐ 18 %.

24 Almaniya Federativ Respublikasında iş qabiliyyətinin müvəqqəti itirilməsi, işsizlik, bədbəxt hadisə və sairə üzrə sığorta təminatını həyata keçirən orqanlar hansıdır?

- ☐ Avropa bərpaulunma proqramı fondu, Alman birliyi fondu, Təzminat fondu.
- ☐ Pensiya Fondu, Məşğulluq fondu;
- ☐ Alman Birliyi Fondu, Müharibə yükünü bərabərləşdirmək fondu ;
- ☒ İşsizlik üzrə sığorta fondu, Xəstəlik və bədbəxt hadisələrdən sığorta fondu;
- ☐ Əlillərin sosial müdafiəsi fondu, Ehtiyacı Olanlara Yardım Fondu.

25 Yaponiyada son illərdə mövcud büdcə kəsirinin azaldılması üçün hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- ☐ İstehsal və satış həcmi artırılması, hərbi xərclərin azaldılması.
- ☐ Dövlət xərclərinin və vergi dərəcələrinin artırılması
- ☐ Dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi, təhsil və səhiyyə xərclərinin azaldılması.
- ☒ istiqrazların buraxılışı və dövlət sektorunun özəlləşdirilməsi
- ☐ Pul emissiyası, daxili və xarici borclanma

26 Yaponiyanın müasir vergi sisteminin özəllikləri hansılardır? 1. ikisəviyyəli vergi sisteminin mövcudluğu; 2. dolayı vergilərin üstünlük təşkil etməsi, 3. vergiqoymanın sosial yönümlülüyü, 4. mənfəət vergiqoymanın aşağı səviyyəsi. 5. yerli səviyyədə, mərkəzi hökumətin büdcəsinə daxil olanlara bənzər, vergilərin tutulması

- ☐ 2,3,4,5.
- ☐ 1,3,4,5;
- ☐ 1,2,3;
- ☒ 1,3,5.
- ☐ 1,2,4;

27 Yaponiyada dövlət büdcənin təşkilində hansı vergilərin xüsusi çəkisi daha böyükdür?

- ☐ Satışdan vergi, mədən vergisi, əmlak vergisi.
- ☐ miras və ya vərəslik vergisi, torpaq vergisi, mərc və loterya vergiləri;
- ☐ Aksiz vergiləri, mədən vergisi, torpaq vergisi;
- ☒ gəlir vergisi, mənfəət vergisi, əmlak vergisi;
- ☐ gəlir vergisi, yol vergisi, mərc və lotereya vergiləri.

28 Yaponiyada büdcənin icrasına nəzarət hansı quruma həvalə olunub?

- ☐ İqtisadiyyat Nazirliyinə.
- ☐ Nazirlər kabinetinə
- ☐ Maliyyə Nazirliyinə
- ☒ Təftiş Palatasına.
- ☐ Parlamentə

29 Yaponiyada budcə prosesini hansı mərhələlərdən ibarətdir?

- ☒ Bütçə layihəsinin tərtibi, parlamentin bütçəyə baxması və təsdiqi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi
- ☐ Bütçə layihəsinin tərtibi, onun təsdiqi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi
- ☐ Bütçə layihəsinin tərtibi, onun müzakirəsi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi
- ☐ A) Bütçə layihəsinin tərtibi, onun gəlir və xərc istiqamətlərinin müəyyənləşdirilməsi,
- ☐ Bütçə layihəsinin tərtibi, onun parlamentdə təsdiqi və mətbuatda dərci.

30 Yaponiyanın bütçə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- ☐ torpaqların bütçəsi və icma bütçələri
- ☐ federal bütçə və torpaqların bütçəsi
- ☐ dövlət bütçəsi, prefekturaların bütçəsi və yerli bütçələr
- ☒ mərkəzi bütçə, bələdiyyə bütçələri.
- ☐ federal bütçə, regional bütçələr, yerli bütçələr

31 Yaponiyanın dövlət maliyyə sisteminə aşağıdakılardan hansılar daxildir

- ☐ Dövlət krediti, müəssisələrin maliyyəsi, bütçədən kənar fondlar.
- ☐ Bələdiyyə müəssisələrinin maliyyəsi, xüsusi fondlar, sığorta fondları
- ☐ Dövlət bütçəsi, bütçədən kənar fondlar, özəl müəssisələrin maliyyəsi, dövlət krediti
- ☒ Bütçə sistemi, dövlət müəssisələrinin maliyyəsi, xüsusi fondlar, poçt-əmanət kassaları
- ☐ Bütçə sistemi, sığorta, dövlət krediti, müştərək müəssisələrin maliyyəsi.

32 Böyük Britaniyada gəlir vergisinin dərəcələri necə müəyyən olunmuşdur?

- ☐ 22,40%.
- ☐ 10,15,35%
- ☐ 14, 35%
- ☒ 10,22, 40%
- ☐ 14,20,50%

33 Böyük Britaniyada bütçənin kassa xidmətinə (icrasını) hansı qurum həyata keçirir?

- ☐ Bütçə Departamenti.
- ☐ Xəzinədarlıq.
- ☐ Maliyyə Nazirliyi
- ☒ İngiltərə Bankı
- ☐ İqtisadiyyat Nazirliyi.

34 Böyük Britaniyada bütçə xərclərində hansı xərclərin xüsusi çəkisi daha yüksəkdir?

- ☐ Sair xərclər.
- ☐ Müdafiə xərcləri,
- ☐ İqtisadi təyinatlı xərclər,
- ☒ Sosial xərclər,
- ☐ İdarəetmə xərcləri.

35 ABŞ-da ştatların gəlirləri içərisində əsas yeri hansı vergi tutur?

- ☐ Sadələşdirilmiş vergi
- ☐ Əmlak vergisi
- ☐ Birbaşa vergilər
- ☒ Dolaylı vergilər
- ☐ Mənfəət vergisi

36 ABŞ-da federal bütçənin gəlirləri içərisində əsas yeri hansı gəlir tutur?

- ☐ ƏDV

- ☐ Dolayı vergilər
- ☐ Əmlak vergisi
- ☒ Birbaşa vergilər
- ☐ Aksiz vergisi

37 ABŞ-da Bütçə prosesinin birinci mərhələsi aşağıdakılardan hansıdır?

- ☐ 10 dekabra qədər hökumət konqresə növbəti ilin bütçəsini təqdim etməlidir
- ☐ Bütçə haqqında ilk qətnamə qəbul olunmalıdır
- ☐ Yanvar ayının yarısına hökumət bütçənin layihəsini göndərməlidir
- ☒ 10 noyabra qədər hökumət konqresə növbəti ilin bütçəsini təqdim etməlidir
- ☐ 15 sentyabra qədər koqres bütçənin qətnaməsini tam qəbul etməlidir

38 ABŞ-da federal bütçə prosesi neçə mərhələdən ibarətdir?

- ☐ 8
- ☐ 5
- ☐ 2
- ☒ 4
- ☐ 7

39 ABŞ-ın bütçə sisteminə aşağıdakılardan hansı daxil deyil?

- ☐ 12 mindən artıq yerli bölmələrin bütçələri
- ☐ Federasiya üzvü olan ştatların bütçəsi
- ☐ Federal bütçə
- ☒ Prefekturaların bütçələri
- ☐ 12 mindən artıq inzibati təsərrüfat sahibkarlıq bölmələrinin bütçələri

40 Transmilli şirkətlərin mühüm xarakterik xüsusiyyətlərinə aşağıdakılardan hansı daxildir?

- ☐ Vasitəçi kimi iştirak etməsi
- ☐ Səhmdar cəmiyyət olması
- ☐ Dövlət müəssisələri olması
- ☒ Vergi güzəştlərini əldə etməsidir
- ☐ Fiskal siyasətin həyata keçirilməsi

41 Tədiyyə balansı neçə bölmədən ibarətdir?

- ☐ 8
- ☐ 5
- ☐ 3
- ☒ 2
- ☐ 7

42 Xarici ölkələrə ödəmələrin və xaricdən daxilolmaların nisbətini əks etdirən balans necə adlanır?

- ☐ Mühasibat balansı
- ☐ Xidmət balansı
- ☐ A) Ticarət balansı
- ☒ Tədiyyə balansı
- ☐ Pul vəsaitləri balansı

43 BYİB-nin filiallarına aşağıdakılardan hansı daxildir?

- ☐ Beynəlxalq İnkişaf Assosiasiyası, Əlavə kreditləşdirmə fondu, Beynəlxalq Maliyyə Korporasiyası, Çoxtərəfli Zəmanət agentliyi
- ☐ Beynəlxalq Maliyyə Korporasiyası, Çoxtərəfli Zəmanət agentliyi, Vitteveyn fondu
- ☐ Beynəlxalq İnkişaf Assosiasiyası, Əlavə kreditləşdirmə fondu

- ☒ Beynəlxalq İnkişaf Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, Çoxtərəfli Zəmanət agentliyi
☐ Beynəlxalq İnkişaf Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, Çoxtərəfli

44 BYİB neçənci ildə yaradılıb?

- ☐ 1948
☐ 1946
☐ 1944
☒ 1945
☐ 1934

45 Böyük Yeddiilər Qrupu hansı ölkələr tərəfindən yaradılıb:

- ☐ AFR, Fransa, Yaponiya, Rusiya, İtaliya
☐ İngiltərə, ABŞ, AFR, Rusiya
☐ İngiltərə, ABŞ, AFR, Danimarka
☒ İngiltərə, ABŞ, AFR, Fransa, Yaponiya
☐ AFR, Fransa, Yaponiya, Rusiya

46 Böyük Britaniyada büdcədən kənar fondların yaradılmasında əsas məqsəd nədən ibarətdir?

- ☐ dövlət borclarının azaldılmasına kömək etmək.
☐ büdcə kəsirinin aradan qaldırılmasından ibarətdir;
☐ yerli (bələdiyyə) büdcələrinin xərclərini maliyyələşdirmək;
☒ bu fondlar vasitəsilə mümkün qədər çox vəsait cəlb etmək və onları sosial-iqtisadi məsələlərin həllinə yönəltmək ;
☐ ölkədə sahibkarlığın inkişafını stimullaşdırmaqdan.

47 Böyük Britaniyada Milli Sığorta Fondunun vəsaitlərinin əsas hissəsi hansı məqsədlərə yönəldilir?

- ☐ Xəstəliyə görə müavinətlərə.
☐ Aztəminatlı əhaliyə müavinətlərə;
☐ İşsizliyə görə müavinətlərə;
☒ Qocalığa görə təqaüdlərə;
☐ Əlilliyə görə müavinətlərə.

48 Böyük Britaniyada iş qabiliyyətinin müvəqqəti itirilməsi, işsizlik, bədbəxt hadisə və sairə üzrə sığorta təminatını həyata keçirən orqanlar hansıdır?

- ☐ Təzminat fondu, Avropa bərpa olunma proqramı fondu, Təqaüd fondu.
☐ Pensiya Fondu, Məşğulluq fondu;
☐ Bərabərləşdirmə valyuta fondu, Elmi tədqiqatların inkişafı üzrə milli korporasiya fondu;
☒ Milli sığorta fondu, Dövlət müəssisələrinin təqaüd fondları;
☐ Əlillərin sosial müdafiəsi fondu, Ehtiyacı Olanlara Yardım Fondu.

49 Hazırda Böyük Britaniyada fəaliyyət göstərən sosial xarakterli əsas fondlar hansıdır?

- ☐ Təzminat fondu, Avropa bərpa olunma proqramı fondu, Təqaüd fondu.
☐ İşsizlik Üzrə Sığorta Fondu, Fəhlə və Qulluqçuların Təqaüd Sığorta Fondu, Xəstəlik və bədbəxt hadisələrdən sığorta fondu;
☐ Ehtiyacı Olanlara Yardım Fondu, Dövlət Məmurlarının Sığorta Fondu;
☒ Milli Sığorta Fondu, Dövlət Müəssisələrinin Təqaüd Fondu;
☐ Əlillərin Sosial Müdafiəsi Fondu, Dövlət Sosial Müdafiə Fondu, Məşğulluq Fondu.

50 Böyük Britaniyanın büdcə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- ☐ federal büdcə, regional büdcələr, yerli büdcələr
☐ federal büdcə və torpaqların büdcəsi
☐ dövlət büdcəsi, ştatların büdcəsi və yerli büdcələr
☒ dövlət büdcəsi, bələdiyyə büdcələri.

51 Böyük Britaniyanın maliyyə sisteminə aşağıdakılardan hansılar daxildir?

- ☐ Bütçə sistemi, sığorta, dövlət krediti.
- ☐ Bütçədənkənar fondlar, özəl müəssisələrin maliyyəsi, dövlət krediti
- ☐ Sığorta, dövlət krediti, müştərək müəssisələrin maliyyəsi.
- ☒ Bütçə sistemi, dövlət müəssisələrinin maliyyəsi, bütçədənkənar xüsusi fondlar.
- ☐ Bələdiyyə müəssisələrinin maliyyəsi, xüsusi fondlar

52 Böyük Britaniyada yerli bütçələrin gəlirlərinin vergi daxilolmalarının əsas mənbəyini hansı vergi təşkil edir?

- ☐ aksizlər
- ☐ yol vergisi
- ☐ əlavə dəyər vergisi
- ☒ əmlak vergisi

53 Böyük Britaniyada aşağıdakı hansı mallar aksizli mallar hesab edilir? 1. alkoqollu içkilər və tütün məmulatları; 2. yanacaq; 3. nəqliyyat vasitələri; 4. zinət əşyaları.

- ☐ 2, 3, 4
- ☐ 1, 3, 4
- ☐ 1, 2, 4
- ☒ 1, 2, 3

54 Böyük Britaniyada hansı xidmət növləri ümumiyyətlə, əlavə dəyər vergisinə cəlb olunmur? 1. reklam xidmətləri; 2. yeyinti məhsullarının əsas növlərinin satışı (hazır yeməklərin sifarişçilərə çatdırılması (satılması) istisna olmaqla); 3. kitabların satışı; 4. uşaq geyimlərinin satışı.

- ☐ 1, 3, 4
- ☐ 1, 2, 4
- ☐ 1, 2, 3
- ☒ 2, 3, 4

55 Böyük Britaniyada ƏDV-nin dərəcəsi neçə faiz təşkil edir?

- ☐ .28
- ☐ .2
- ☒ .175
- ☐ .15

56 Böyük Britaniyada ƏDV nədən tutulur?

- ☐ yeni yaradılan dəyərdən
- ☐ bütün satışlardan
- ☐ ümumi dövriyyədən
- ☒ ticarət dövriyyəsinin əsas hissəsindən

57 Böyük Britaniyada şirkətlər kapital artımı vergisini hansı dərəcələrlə ödəyirlər?

- ☐ korporativ verginin mövcud ən yüksək dərəcəsi üzrə
- ☐ korporativ verginin mövcud orta dərəcəsi üzrə
- ☐ korporativ verginin mövcud ən aşağı dərəcəsi üzrə
- ☒ korporativ verginin əsas dərəcəsi üzrə

58 Böyük Britaniyada kapital artımı vergisi hansı hallarda tutulur?

- ☐ mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin istismarı zamanı
- ☐ mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin alınması zamanı
- ☐ mənfəət gətirməyən müəyyən növlü kapital aktivlərinin təqdim edilməsi zamanı

- ☒ mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin təqdim edilməsi zamanı

59 Böyük Britaniyada korporativ vergi hansı qaydada tutulur?

- ☐ şirkətin gəlirlərindən yol verilən və verilməyə bütün xərclər çıxıldıqdan sonra
- ☐ şirkətin gəlirlərindən yol verilən xərclər çıxılmadan
- ☐ ödəmə mənbəyində
- ☒ şirkətin gəlirlərindən yol verilən xərclər çıxıldıqdan sonra

60 Böyük Britaniyada fiziki şəxslərdən aşağıdakı hansı gəlirləri gəlir vergisinə cəlb olunmur? 1. tələbələrə verilən təqaüd və müavinətlər; 2. işsizlik müavinəti; 3. depozitlər üzrə verilən faizlər; 4. xəstəlik və analıq müavinətləri.

- ☐ 2, 3, 4
- ☐ 1, 3, 4
- ☐ 1, 2, 3
- ☒ 1, 2, 4

61 Böyük Britaniyada fiziki şəxslərdən gəlir vergisi hansı qaydada tutulur?

- ☐ gəlirin mənbəyindən asılı olmayaraq şedullar üzrə
- ☐ məcmu gəlirdən deyil, gəlirin mənbəyindən asılı olmayaraq şedullar üzrə
- ☐ məcmu gəlirdən
- ☒ gəlirin mənbəyindən asılı olaraq şedullar üzrə

62 Böyük Britaniyada fərdi gəlir vergisikimlərdən tutulur?

- ☐ əcnəbilərdən
- ☐ yalnız qeyri-rezident fiziki şəxslərdən
- ☐ yalnız rezident fiziki şəxslərdən
- ☒ gəlir əldə edən bütün əhalidən

63 Böyük Britaniyada yerli vergilər hansı vergilərdən ibarətdir?

- ☐ sosial vergilərdən
- ☐ dolaylı vergilərdən
- ☐ gəlir vergilərindən
- ☒ əmlak vergilərindən

64 Böyük Britaniyada ümumdövlət vergiləri aşağıdakılardan hansılardır? 1. miras vergisi; 2. satış vergisi; 3. dolaylı vergilər (əlavə dəyər vergisi, aksizlər və rüsumlar, gerb yığımları); 4. kapitalın artımına vergi.

- ☐ 2, 3, 4
- ☐ 1, 2, 4
- ☐ 1, 2, 3
- ☒ 1, 3, 4

65 Neçənci ildə büdcələr ağıllı və məsuliyyətli adlandırılırdı:

- ☐ 1998
- ☐ 2000
- ☐ 2005
- ☒ 2002
- ☐ 2008

66 Qütbləşmə nəzəriyyəsi kimə məxsusdur?

- ☐ Nobel mükafatı laureatı Ç.Stiqlesə
- ☐ A. Smitə

- ☐ Q.Krasovina (Rusiya iqtisadçısı)
- ☐ K. Marksa
- ☒ Q.Murdalin (İsveç iqtisadçısı)

67 Büdcədən kənar fondlara aiddir ...

- ☒ Dövlət Məşğulluq Fondu;
- ☐ Sosial sığorta Fondu;
- ☐ Federal Yol Fondu.
- ☐ Cinayətlə mübarizə Fondu;
- ☐ Amortizasiya fondu

68 Maliyyə böhranının törədicisi kimdir?

- ☒ Kapitalist quruluşun özü
- ☐ ABŞ və Yaponiya
- ☐ Banklar
- ☐ Tədavülə təminatsız pul buraxılması
- ☐ Təminatsız kreditlər

69 Dünya maliyyə böhranının səbəbləri

- ☐ kredit sistemlərin nöqsanları
- ☒ Geniş təkrar istehsal prosesinin həm global həm də ayrı-ayrı "həlləddici səsə malik" ölkə və regionlarda sistemliyi, təamlığı və bütövlüyünün pozulması
- ☐ Maliyyə sferasının əlahiddələşdirilməsi
- ☐ Törəmə maliyyə bazarlarının serətlı inkişafı
- ☐ İqtisadi sistemin neolibəral model çərçivəsində fəaliyyəti

70 İqtisadi inkişaf və əməkdaşlıq fondu hansı məqsədlə yaradılmışdır

- ☐ Pul qazanmaq məqsədilə
- ☒ 2-ci dünya müharibəbəsində zərər çəkən ölkələrə öz təsərrüfatlarını bərpa etmək üçün maddi yardım göstərmək
- ☐ SSRİ-yə qarşı əks tədbir görmək
- ☐ Avropada həkemon təşkilat olmaq
- ☐ Plkələrin iqtisadiyyatına müdaxillə etmək

71 Beynəlxalq maliyyə münasibətlərini Azərbaycanada hansı organ idarə edir

- ☐ Vergilər Nazirliyi
- ☒ Maliyyə Nazirliyi
- ☐ İqtisadi inkişaf Nazirliyi
- ☐ Mərkəzi Bank
- ☐ Nazirlər Kabineti

72 Azərbaycanada orta gömrük rüsumu nə gədərdir

- ☐ Meksikadakı gədərdir
- ☐ Hindistan və Braziliya gədər
- ☐ Tailanddan 3-dəfə aşağıdır
- ☐ Hər il dəyişir
- ☒ 7.6%-dır

73 Xarici aləmə açıqlıq dərəcəsini xarakterizə edən göstəricilər

- ☐ Siyasi və hərbi potensial
- ☒ Tədiyyə balansının aktivliyi
- ☐ Bank sisteminin ümumi kapitalında xarici kapitalın xüsusi çəkisi
- ☐ Büdcə kəsirinin maliyyələşdirilməsində xarici mənbələrin xüsusi çəkisi

- ☐ Ölkə iqtisadiyyatının beynəlxalq iqtisadiyyatda tutduğu yer

74 Ölkənin qızıl-valyuta ehtiyatları hansı məqsəd üçün lazımdır?

- ☐ Xarici borcun ödənilməsi
☐ Məzənnə siyasətini həyata keçirmək üçün
☐ Beynəlxalq hesablaşmalar üçün
☒ cari əməliyyatlar kəsirinin maliyyələşdirilməsi
☐ Mənfəət qətimmək

75 Aksiz nədir?

- ☐ Dövlətin maliyyə vəsaitlərinin toplanılması məqsədilə dövlət büdcəsinin gəlir hissəsinin formalaşma mənbəyidir
☐ vergi ödəyicilərinin ayrı ayrı kateqoriyalarına vergini, rüsumu ödəməmək və ya az ödəmək ilə bağlı qanunvericiliyə təqdim olunan imkandır
☐ vergi sferasında səlahiyyətli dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş ümumi davranış qaydasıdır
☒ malın vahid növü üçün onun qiymətinə qoyulan vahid əlavəni ifadə edir
☐ üzərinə vergi qoyulmuş obyektin dəyər fiziki və ya başqa xarakteristikasıdır. Vergi bazası və onun müəyyənləşdirmə qaydası hər bir vergiyə və rüsumu uyğun olaraq müəyyənləşdirir

76 Gömrük rüsumları hansı əlamətlərə görə təsnifatlandırılır?

- ☐ Heç birinə görə
☐ təsir müddətinə, mənşəyi xarakterinə ,hesablanma metoduna
☐ mənşəyi xarakterinə ,hesablanma metoduna
☒ istiqamətə,təsir müddətinə, mənşəyi xarakterinə ,hesablanma metoduna
☐ istiqamətə,təsir müddətinə, mənşəyi xarakterinə

77 Üzərinə vergi qoyulmuş obyektə görə vergilər bölünür

- ☐ resurs,dövriyyədən tutulan,istehlak vergilər
☐ əmlak,resurs,dövriyyədən tutulan,istehlak vergilər
☐ resurs,dövriyyədən tutulan,istehlak vergilər,gəlirə və kapitala qoyulan vergilər
☒ əmlak,resurs,dövriyyədən tutulan,istehlak vergilər,gəlirə və kapitala qoyulan vergilər
☐ dövriyyədən tutulan,istehlak vergilər,gəlirə və kapitala qoyulan vergilər

78 Vergi bazası–

- ☐ gəlir mənbəyini yəni onun yarandığı yeri göstərən mənbədir.
☐ vergi ödəyicilərinin ayrı ayrı kateqoriyalarına vergini, rüsumu ödəməmək və ya az ödəmək ilə bağlı qanunvericiliyə təqdim olunan imkandır
☐ vergi bazasının vahid ölçüsünə düşün vergi məbləğinin ölçüsüdür
☒ üzərinə qoyulmuş obyektin dəyər, fiziki və ya başqa bir xarakteristikasıdır. Vergi bazası və onun müəyyənləşdirmə qaydası hər bir vergi və rüsumu uyğun olaraq təyin edilir
☐ vergi sferasında səlahiyyətli dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş ümumi davranış qaydasıdır

79 Vergi norması –

- ☐ Heç biri
☐ vergilərin ölkənin stabilləşmə və iqtisadi yüksəlişinə kömək etməsidir
☐ dövlətin maliyyə vəsaitlərinin toplanması məqsədilə dövlət büdcəsinin gəlir hissəsinin formalaşma prosesində reallaşır
☒ vergi sferasında səlahiyyətli dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş ümumi davranış qaydasıdır
☐ vergilər idarəetmə və qanunvericiliyə riayət olunmaqla bağlı xərclər minimal olmalıdır

80 Vergilərin fiskal funksiyası nədir?

- ☐ Heç biri
☐ vergi daxilolmalarının büdcəyə kəmiyyət etbarı ilə əks olunma imkanında, onların dövlətin maliyyə vəsaitlərinə olan tələbatları ilə tutuşdurulması və vergi sisteminə dəyişikliklərin daxil edilmə zərurətinin təzahürüdür

- ☐ vergi yükünün bölüşdürülməsi bərabər səviyyədə hərəkətə keçirilir və dövlət gəlirlərinə hər bir vergi ödəyicisində ədalət payın daxil edilməsini nəzərdə tutur
- ☒ Dövlətin maliyyə vəsaitlərinin toplanması məqsədilə dövlət büdcəsinin gəlir hissəsinin formalaşma prosesində reallaşır
- ☐ vergilərin ölkənin stabilləşmə və iqtisadi yüksəlişinə kömək etməsidir

81 Vergilərin neçə funksiyası var?

- ☐ 4
- ☐ 2
- ☐ 1
- ☒ 5
- ☐ 3

82 Vergi sistemləri hansı prinsiplər əsasında qurulur?

- ☐ Heç biri
- ☐ effektivlik, anlaşıqlılıq, optimallıq
- ☐ neytrallıq, effektivlik, anlaşıqlılıq, optimallıq
- ☒ ədalətlik, neytrallıq, effektivlik, anlaşıqlılıq, optimallıq
- ☐ anlaşıqlılıq, optimallıq

83 Dövlət büdcəsi hansı əsas funksiyaları yerinə yetirir?

- ☐ Heç biri
- ☐ iqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması, pul vəsaitlərinin mərkəzləşdirilmiş fondunun yaradılmasına və istifadəsinə nəzarət
- ☐ sosial siyasətin maliyyə təminatı, iqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması, pul vəsaitlərinin mərkəzləşdirilmiş fondunun yaradılmasına və istifadəsinə nəzarət
- ☒ milli gəlirin yenidən bölüşdürülməsi, sosial siyasətin maliyyə təminatı, iqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması, pul vəsaitlərinin mərkəzləşdirilmiş fondunun yaradılmasına və istifadəsinə nəzarət
- ☐ milli gəlirin yenidən bölüşdürülməsi, sosial siyasətin maliyyə təminatı, iqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması

84 Xarici ölkələrin büdcə sistemində ümumi əsas prinsiplər hansılardır?

- ☐ Heç biri
- ☐ büdcənin hakimiyyətin səlahiyyətli orqanı tərəfindən qəbul edilən akt şəklində rəsmiləşdirilməsi, büdcənin tamlığı vahidliyi, doğruluğu və əyaniliyi, illik təsdiqi, tarazlığı
- ☐ büdcənin tamlığı vahidliyi, doğruluğu və əyaniliyi, illik təsdiqi, tarazlığı, kütləvi xərclərin prioritetliyi
- ☒ büdcənin hakimiyyətin səlahiyyətli orqanı tərəfindən qəbul edilən akt şəklində rəsmiləşdirilməsi, büdcənin tamlığı vahidliyi, doğruluğu və əyaniliyi, illik təsdiqi, tarazlığı, kütləvi xərclərin prioritetliyi
- ☐ kütləvi xərclərin prioritetliyi, büdcənin hakimiyyətin səlahiyyətli orqanı tərəfindən qəbul edilən akt şəklində rəsmiləşdirilməsi

85 Büdcənin tamlıq prinsipi o deməkdirki?

- ☐ ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsində
- ☐ xarici iqtisadi əlaqələrdə inkişafın stimullaşdırılması
- ☐ iqtisadi təhlükəsizliyin təmin edilməsi
- ☒ Büdcədə bütün gəlirlər və xərclər tam həcmdə göstərməlidir
- ☐ ölkənin valyuta ehtiyatlarının formalaşdırılmasında

86 Valyuta nəzarətinin və valyuta məhdudiyyətlərinin əsas məqsədləri kimi hansıları göstərmək olar?

- ☐ İqtisadi təhlükəsizliyin təmin edilməsi ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi
- ☐ ölkələrin valyuta ehtiyatlarının formalaşdırılması, ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi
- ☐ iqtisadi əlaqələrdə inkişafın stimullaşdırılması, ölkələrin valyuta ehtiyatlarının formalaşdırılması, ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi
- ☒ İqtisadi təhlükəsizliyin təmin edilməsi, xarici iqtisadi əlaqələrdə inkişafın stimullaşdırılması, ölkələrin valyuta ehtiyatlarının formalaşdırılması, ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi

- ☐ təhlükəsizliyin təmin edilməsi, xarici iqtisadi əlaqələrdə inkişafın stimullaşdırılması итисади

87 Bir neçə əsas valyuta kursunu fərqləndirirlər:

- ☐ Qeyd olunmuş, aralıq, üzən
☐ Qeyd olunmuş, aralıq
☐ aralıq, üzən, stabil
☒ Qeyd olunmuş, aralıq, üzən, stabil
☐ üzən, stabil

88 Bir neçə əsas valyuta kursunu fərqləndirirlər:

- ☐ 5
☐ 2
☐ 1
☒ 4
☐ 3

89 Konversiya edilmə əlamətinə görə aşağıdakılar fərqləndirilir

- ☐ Sərbəst konvensiya edilən valyuta , qapalı valyutalar
☐ qismən konvensiya edilən valyuta, qapalı valyutalar
☒ Sərbəst konvensiya edilən valyuta, qismən konvensiya edilən valyuta, qapalı valyutalar
☐ Heç biri
☐ Sərbəst konvensiya edilən valyuta, qismən konvensiya edilən valyuta

90 Valyuta əməliyyatlarının neçə növü var?

- ☐ 1
☐ 3
☐ 4
☒ 5
☐ 2

91 Pul sisteminin təşkilat prinsiplərinin sayı

- ☐ Heç birinə görə
☐ Müqavilələrin sayına görə müəyyənləşir
☐ lokal yerləşməsinə görə müəyyənləşir
☒ ölkə inkişafının xüsusiyyətləri ilə müəyyənləşir
☐ qanunvericiliyə görə müəyyənləşir

92 Xarici ölkələrin müasir nəzəriyyə və təcrübəsində pul sisteminin bir sıra təşkilat prinsiplərindən istifadə olunur:

- ☒ dövlət tərəfindən mərkəzləşdirilmiş tənzimləmə prinsipi,pul dövriyyəsinin planlaşdırma və proqnozlaşdırılması ilə bağlı mexanizmlər,elastiklik prinsipi,mərkəzi bank ölkə parlamentinə hesabat verir və formal olaraq hökumətə tabe olmur
☐ Heç biri
☐ dövlət tərəfindən mərkəzləşdirilmiş tənzimləmə prinsipi,pul dövriyyəsinin planlaşdırma və proqnozlaşdırılması ilə bağlı mexanizmlər
☐ pul dövriyyəsinin planlaşdırma və proqnozlaşdırılması ilə bağlı mexanizmlər,elastiklik prinsipi
☐ elastiklik prinsipi,mərkəzi bank ölkə parlamentinə hesabat verir və formal olaraq hökumətə tabe olmur

93 Pulun funksiyaları hansılardır?

- ☐ ödəniş vasitəsi,beynəlxalq pullar
☐ Heç biri
☐ dövriyyə vasitəsi, ödəniş vasitəsi,beynəlxalq pullar
☐ yığım vasitəsi,dövriyyə vasitəsi, ödəniş vasitəsi,beynəlxalq pullar

- ☒ Dəyər ölçüsü, yığım vasitəsi,dövriyyə vasitəsi, ödəniş vasitəsi,beynəlxalq pullar

94 Pulun neçə funksiyası var?

- ☐ 4
☐ 2
☐ 1
☒ 5
☐ 3

95 Kredit sistemi hansı səviyyələrdən ibarətdir?

- ☒ Mərkəzi bank,kommersiya bankları,xüsusilaşmış maliyyə-kredit bankları
☐ Heç biri
☐ Mərkəzi bank,kommersiya bankları
☐ kommersiya bankları,xüsusilaşmış maliyyə-kredit bankları
☐ Mərkəzi bank xüsusilaşmış maliyyə-kredit bankları

96 Kredit sistemi neçə səviyyədən ibarətdir?

- ☒ 3
☐ 4
☐ 1
☐ 2
☐ 5

97 Mühüm əhəmiyyət kəsb edən xüsusi kredit müəssisələrindən biridə sığorta şirkətləridir.Onların xarakterik xüsusiyyəti vəsaitlərin cəlb edilməsinin xüsusi forması-

- ☐ Təkrar sığortanın olmasıdır
☐ Heç biridir
☐ Qiymətli kağızların satışdır
☒ sığorta polisi satışdır
☐ səhmlərin satışdır

98 Əmanət müəssisələri də kredit sistemində mühüm yer tutur onların növlərini seçin?

- ☐ pay əsasında təşkil olunmuş borc əmanət assosiasiyaları
☐ kredit ittifaqları peşəkar və ya dini əlamətlərə görə birləşən insan qruplarının təşkil etdiyi kooperativlərdir.
☐ Cəlb edilmiş vəsaitlər müxtəlif öhdəliklərə və qiymətli kağızlara
☐ müddətli kiçik əmanətlər qəbul edən qarşılıqlı-əmanət bankları
☒ müddətli kiçik əmanətlər qəbul edən qarşılıqlı-əmanət bankları.Cəlb edilmiş vəsaitlər müxtəlif öhdəliklərə və qiymətli kağızlara, pay əsasında təşkil olunmuş borc əmanət assosiasiyaları,kredit ittifaqları peşəkar və ya dini əlamətlərə görə birləşən insan qruplarının təşkil etdiyi kooperativlərdir.

99 Əmanət müəssisələri də kredit sistemində mühüm yer tutur.Onlar neçə növə bölünürlər?

- ☐ 5
☐ 2
☐ 1
☒ 3
☐ 4

100 Kommersiya banklarının əsas xüsusiyyətləri

- ☐ banklar mal və xidmətlərin kommersiya dövriyyəsində əsas rolu oynayır
☒ banklar mal və xidmətlərin kommersiya dövriyyəsində əsas rolu oynayır, banklar iqtisadiyyatda “əmanət investisiyalar” prosesini təmin edən maliyyə vasitələridir, onlar iqtisadiyyatın likvidlik mənbəyi olub banklar mal və ya xidmətlərin kommersiya dövriyyəsində əsas rol oynayır,
☐ banklar iqtisadiyyatda “əmanət investisiyalar” prosesini təmin edən maliyyə vasitələridir

- ☐ mal və ya xidmətlərin kommersiya dövriyyəsində əsas rol oynayır
- ☐ Heç biri

101 Monetar siyasətin növləri

- ☐ pul kütləsinin targetinqləşməsi
- ☐ Valyuta rejiminin targetinqləşməsi, pul kütləsinin targetinqləşməsi
- ☐ gizli göstəricilərin targetinqləşməsi
- ☐ inflyasiya səviyyəsinin targetinqləşməsi
- ☒ Valyuta rejiminin targetinqləşməsi, pul kütləsinin targetinqləşməsi, inflyasiya səviyyəsinin targetinqləşməsi, gizli göstəricilərin targetinqləşməsi

102 Hansı ölkələrdə dövlət sektoru səhmdar şirkətlər şəklində mövcud olur və bir çox hallarda onların fəaliyyətində şəxsi kapital da iştirak edir?

- ☐ İtaliya və ABŞ
- ☒ AFR və İtaliya
- ☐ ABŞ və Böyük Britaniya
- ☐ Yaponiya və Almaniya
- ☐ Fransa və İngiltərə

103 Xüsusi fondlar aşağıdakılar üçün nəzərdə tutulmuşdur:

- ☐ yerli müəssisələrin maliyyələşdirilməsi, onlara maddi yardımın verilməsi, kreditləşdirilməsi üçün
- ☒ yerli müəssisələrin maliyyələşdirilməsi, onlara maddi yardımın verilməsi, kreditləşdirilməsi üçün, ekologiya tədbirlərinin maliyyələşdirilməsi
- ☐ yardımların təqaüdlərin ödənilməsi, Bütövlükdə infrastrukturun maliyyələşdirilməsi və yardımların verilməsi
- ☐ xüsusi olaraq müəyyən edilmiş mənbələr hesabına və ətraf mühitin çirkləndirilməsinə görə alınan cərimələr hesabına təbii müdafiə tədbirlərinin maliyyələşdirilməsi
- ☐ xarici dövlətlərdə daxil olmaqla xarici portnyorların kreditləşdirilməsi.

104 Xüsusi fondlar hansı üsulla yaranır?

- ☐ Heç biri ilə
- ☒ xüsusi əhəmiyyət kəsb edən müəyyən xərclərin büdcədən ayrılması ilə və qanun vericiliyi orqanının xüsusi qərarı ilə
- ☐ xüsusi əhəmiyyət kəsb edən müəyyən xərclərin büdcədən ayrılması ilə
- ☐ qanun vericiliyi orqanının xüsusi qərarı ilə
- ☐ xərclərin büdcədən ayrılması ilə

105 Xüsusi fondlar özlərinin istifadə istiqamətlərinə görə aşağıdakı qruplara bölünür:

- ☐ kredit, şəxsi və əmlak sığortası fondları, hərbi -siyasi, dövlətlərarası
- ☐ iqtisadi, elmi tətqiqat, kredit, şəxsi və əmlak sığortası fondları, hərbi -siyasi, dövlətlərarası
- ☒ Sosial, iqtisadi, elmi tətqiqat, kredit, şəxsi və əmlak sığortası fondları, hərbi -siyasi, dövlətlərarası
- ☐ elmi tətqiqat, kredit, şəxsi və əmlak sığortası fondları, hərbi -siyasi, dövlətlərarası
- ☐ şəxsi və əmlak sığortası fondları, hərbi -siyasi, dövlətlərarası

106 Maliyyənin məqsədini açan əsas funksiyalar.....

- ☐ İdarəedici
- ☒ bölüşdürücü və nəzarət
- ☐ bölüşdürücü və İdarəedici
- ☐ Nəzarət və İdarəedici
- ☐ Tənzimləyici və İdarəedici

107 Maliyyə yardımını ola bilər:

- ☐ texniki, təmənnasız və hərbi
- ☒ texniki, humanitar, hərbi

- ☐ məxfi, hərbi, təmənnasız
- ☐ kredit şəklində, qrant və borclar
- ☐ humanitar, hərbi və təmənnasız

108 Maliyyə yardımı hansı formada göstərilir:

- ☐ borclar verilməsi
- ☐ mükafatlar verilməsi
- ☐ vergitutma bazasının azaldılması
- ☒ güzəştli şərtlərlə borc verilməsi
- ☐ uzunmüddətli kredit

109 Beynəlxalq maliyyə sisteminin nəticəsidir:

- ☒ milli maliyyə sisteminin xarici sektora inteqrasiyasının
- ☐ maliyyə sisteminin daxili sektora inteqrasiyasının
- ☐ milli maliyyə sistemlərinin xarici sektora kooperasiyaşmasının
- ☐ maliyyə-iqtisadi münasibətlərinin qloballaşmasının
- ☐ uzunmüddətli maliyyə münasibətlərinin

110 SWIFT – qapalı səhmdar cəmiyyətinə üzv olan ölkələrin sayı:

- ☐ 260
- ☐ 150
- ☐ 300
- ☒ 208
- ☐ 240

111 Beynəlxalq hesablaşmalar sistemi:

- ☐ səhmdar cəmiyyəti xidmətləri
- ☐ inkişaf etmiş ölkələrin qarşılıqlı maliyyə münasibətləri
- ☐ inkişaf etmiş ölkələrin bank hesablaşmaları
- ☒ bu hesablaşmaların həyata keçirilməsinin metod və alətlərinin məcmusu
- ☐ bank sistemi xidmətləri

112 Maliyyə resurslarının sərhədlərarası hərəkəti sistemini göstərin:

- ☐ daxili hesablaşmalar
- ☒ beynəlxalq hesablaşmalar
- ☐ bank
- ☐ regional hesablaşmalar
- ☐ akkreditiv

113 Beynəlxalq maliyyə sistemi:

- ☐ beynəlxalq maliyyə münasibətlərinin metod və formalarının məcmusu
- ☐ inkişafda olan ölkələrə kömək göstərilməsi sistemi
- ☐ milli iqtisadiyyatın ayrı-ayrı elementlərinin məcmusu
- ☐ milli maliyyə sisteminin xarici sektorlara inteqrasiyası
- ☒ maliyyə resurslarının sərhədlərarası hərəkəti, habelə bu resursları qoyan və onu geri alan subyektlər sferası

114 Dövlət kreditinin əsas forması hansıdır?

- ☐ Büdcə kəsiri
- ☒ Əmanətlər və istiqrazlar
- ☐ Vergilər
- ☐ Kreditlər
- ☐ İstiqrazlar

115 Dövlətin iqtisadiyyata müdaxiləsi zəruriliyi nə ilə şərtlənir?

- ☐ Gəlirlərin sosial qrupların xeyrinə yenidən bölüşdürülməsi
- ☐ Bütün cəmiyyət üçün istehsal və xidmət işinin təşkili
- ☐ Ölkənin beynəlxalq iqtisadi təşkilatların fəaliyyətində iştirakı
- ☒ İstehsalçılar arasında rəqabət mexanizminin yaradılması
- ☐ Bütün cəmiyyətdə əmtəə bölgüsünün təşkili

116 Tədiyyə balansı nədir?

- ☐ Süni surətdə tərtib olunmuş balans məlumatlarıdır
- ☐ Bir ölkənin digərinə ödəmələridir
- ☐ Ölkələr arasındakı hesablaşma balansıdır
- ☒ Ölkənin xarici iqtisadi fəaliyyəti haqqında statistik məlumatdır
- ☐ Statistik məlumatlar cədvəlidir

117 Dövlət büdcəsi nədir?

- ☐ Dövlət gəlirləridir
- ☐ direktivdir
- ☐ Proqnozdur
- ☒ Maliyyə planıdır
- ☐ Qeyri-mərkəzləşdirilmiş gəlirdir

118 xüsusi fondların yaranma mənbəsi

- ☐ müəssisələrin mənfəəindən ayırmalar
- ☐ sponsorluq yolu ilə daxil olan vəsaitlər
- ☐ büdcə vəsaiti
- ☒ büdcə vəsaiti və qanunvericiliklə müəyyən edilmiş ayırmalar
- ☐ qanunvericiliklə müəyyən edilmiş mənbələrdən

119 korporasiyanın balansını hansı quruluşa malikdir?

- ☐ xərclər smetasından
- ☐ biznes planına uyğun
- ☐ maliyyə planı quruluşuna
- ☒ gəlir və xərclər, həmçinin büdcə ilə qarşılıqlı əlaqələr bölməsindən
- ☐ gəlir və xərclərdən ibarətdir

120 Dövlətin əsas qanunların müddəaları əsasında xüsusi orqanları və idarəetmə iqtisadi və hüquqi hərəkətlərə yoxlama sistemi _____ yoxlaması adlandırılır.

- ☐ Qeyri-vergi
- ☐ Büdcə;
- ☐ Qeyri-dövlət maliyyəsi;
- ☒ Dövlət maliyyə;
- ☐ Vergi.

121 Dövlət formaları, növləri, maliyyə münasibətlərinin təşkili metodları yaratdığı sistem adlanır:

- ☐ Maliyyə planı
- ☐ Maliyyə siyasəti;
- ☐ Maliyyə etalonu;
- ☒ Maliyyə mexanizmi;
- ☐ Maliyyə bazarı.

122 Ev təsərrüfatında gəlir və məişət xərclərinin maliyyələşdirmə orqanı ...

- ☐ İnvestisiya planı.
- ☐ Müəssisələrin istehsal planı;
- ☒ Ev təsərrüfatlarının büdcəsi;
- ☐ Yerli büdcələr
- ☐ Ölkənin büdcəsi;

123 Dövlət büdcəsinin bölüşdürücü funksiyası ilə mümkündür:

- ☐ Heç biri
- ☐ Hökumətin xarici kreditlər proqramı təsdiq edilməsi
- ☐ Mərkəzi Bank əməkdaşlarının hərəkətləri nəzarət etmək
- ☒ Milli gəlir və ÜDM bölüşdürülməsi
- ☐ Əsas maliyyə planı dövlət tərəfindən təsdiq olunması

124 Təşkilatların və bazar iqtisadiyyatının iştirakçılarının vasitəçilik və maliyyə münasibətlərini tənzimləyən bir sıra elementlərin məcmusu:

- ☐ Maliyyə münasibətləri
- ☐ Maliyyə;
- ☐ Maliyyə hüququ;
- ☒ Maliyyə sistemi;
- ☐ Maliyyə resursları.

125 Maliyyə münasibəti iştirakçıları qismində çıxış edə bilər:

- ☐ Pul, valyuta, qiymətli kağızlar
- ☐ Mülkiyyət formaları üzrə təsərrüfat subyektləri;
- ☐ Yalnız dövlət və təsərrüfat subyekti;
- ☒ Dövlət, müəssisələr, əhali.
- ☐ Yalnız ev təsərrüfatlarının;

126 Kommersiya və qeyri-kommersiya təşkilatları, maliyyə sahibkarlar öz tərkib elementləri olan maliyyə sistemi:

- ☐ Heç biri
- ☐ Dövlət maliyyəsi;
- ☐ Bələdiyyə maliyyəsi;
- ☒ Təsərrüfat subyektlərinin maliyyəsi;
- ☐ Büdcədən kənar dövlət fondları.

127 Onun həyata keçirilməsi şərtlərinin müəyyən bir sahədə müəyyən nəzarət etmək üçün vaxtaşırı nəzarət funksiyaları sistemi -

- ☐ Təftiş
- ☐ İqtisadi təhlil;
- ☐ Nəzarət;
- ☒ Sorğu;
- ☐ Audit.

128 Büdcənin tam və ya qismən öz-üzünə ödənən gəliri:

- ☐ Heç biri
- ☐ Birbaşa;
- ☐ Özəl;
- ☒ Məqsədli;
- ☐ Dolay.

129 Dövlət büdcəsinin xərcləri öz-özlüyündə əks etdirir:

- ☐ Heç biri
- ☐ Dövlət maliyyə resurslarının toplanması üzrə iqtisadi münasibətlər;
- ☐ ÜDM-nin bölüşdürülməsi üzrə iqtisadi münasibətlər;
- ☒ Dövlət hakimiyyəti orqanı verilmiş səviyyədə yerinə yetirilməsi ilə bağlı maliyyə öhdəlikləri üçün maliyyə il üçün nəzərdə tutulmuş büdcə vəsaitlərinin həcmi məhdudlaşdırılması.
- ☐ Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadəsi üzrə iqtisadi münasibətlər;

130 Maliyyənin bölüşdürücü funksiyası təmin edir:

- ☐ Mənfəətin subyektlər arasında səmərəsiz bölgüsünü
- ☐ Xüsusi təyinatlı vəsaitin formalaşdırılması üzərində nəzarət;
- ☐ Təsnifatı və dövlət və cəmiyyətin ehtiyac və imkanları sistemləşdirilməsi;
- ☒ Sosial istehsal məhsulunun bölgüsü.
- ☐ Maliyyə resurslarından istifadə üzərində nəzarət;

131 Balanslaşdırılmış büdcə prinsipi hansıdır:

- ☐ Heç biri
- ☐ Kütləvi informasiya vasitələrinə açıqlıq;
- ☐ Büdcə etibarlılığının təminatlar;
- ☒ Xərclər gəlirlər baxımından uyğun olmalıdır;
- ☐ Gəlir əlavə azad etməyə yol verilməməsi qəbul etmişdir.

132 Büdcə xərclərinin iqtisadi quruluşu bölünür:

- ☐ Yerli, cari v. tənzimlənən
- ☐ Hərbi xərclər, idarəetmə, elm maliyyə, sənaye istehsalı maliyyələşdirilməsi
- ☐ Özü və tənzimlənən;
- ☒ Cari və əsaslı
- ☐ Federal hökumət xərcləri, Rusiya Federasiyası büdcə xərcləri subyektləri, yerli büdcələrə

133 Hal-hazırda, büdcə quruluşu təşkil edilir :

- ☐ Büdcənin iqtisadi əsasını
- ☐ Büdcə sisteminin təşkilati əsaslarını;
- ☐ Qruplaşdırılması dəyəri parametrləri ciddi müəyyən meyarlara uyğun olaraq;
- ☒ Hökumət müxtəlif səviyyəli büdcələr seçin.
- ☐ Büdcə hüquqi əsasları;

134 Büdcənin əsasını təşkil edir:

- ☐ Maliyyə proqnozu
- ☐ Təhsil və xərclərin pul forması;
- ☐ Gəlir;
- ☒ Maliyyə planı;
- ☐ Maliyyə münasibətləri;

135 Maliyyə resurslarının formalaşması mənbəyi bölünür :

- ☐ Əsas və əlavə;
- ☒ Kapital və borc öhdəlikləri.
- ☐ Pul və valyuta
- ☐ İstehsal və qeyri-istehsal;
- ☐ Pul və əmtəə;

136 Ötən dövr ərzində təşkilatın fəaliyyəti haqqında müəyyən formada məlumat təqdim edilməsi:

- ☐ Rəy
- ☐ Plan;

- ☐ Proqnoz;
- ☒ Hesabat.
- ☐ Hesablanma;

137 Müəssisənin sərəncamında qalan mənfəət adlanır:

- ☐ İstehlak fondu;
- ☒ Xalis mənfəət;
- ☐ Amortizasiya fondu
- ☐ Ehtiyat fondu.
- ☐ Öhdəliklər və ödənişlər üzrə ehtiyatlar;

138 Gəlir və büdcə sisteminin xərcləri səviyyəsi arasında fərq prinsipinə daxildir:

- ☐ Heç biri
- ☐ Büdcə xərclərinin maliyyələşdirilməsi üçün vahid proseduru;
- ☐ Rusiya Federasiyası dövlət orqanlarının xərcləri üçün orqanının konsolidasiyası;
- ☒ Xərclənməsi istiqamətində müəyyən etmək üçün dövlət və yerli özünüidarəetmə hüququ;
- ☐ Gəlir növlərinin konsolidasiya.

139 Yerli maliyyənin formalaşması üçün əsas şərtidir:

- ☐ Heç biri
- ☐ İnzibati məsuliyyət konsentrasiyası;
- ☐ İctimai birbaşa yerli xidmət göstərən dəyərin artırılması;
- ☒ Qeyri-mərkəzləşdirilmiş büdcə xidmətləri.
- ☐ Dövlət xidmətlərinin göstərilməsi artırılması rəqabət;

140 Büdcədənəkar fondların azad vəsaitləri üçün növlərə bölünür:

- ☐ Daxili və cəlb olunmuş
- ☐ Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşmiş;
- ☐ Sosial və iqtisadi;
- ☒ Mərkəzi və yerli;
- ☐ Federal, regional və yerli.

141 Dövlət sektorunun maliyyə fəaliyyətinin prinsipləri :

- ☐ Bölüşdürülməsinin formalaşması
- ☐ Pul vəsaitlərin xərclənməsi ictimai xarakter;
- ☐ Onların sonrakı yığılması və artan üçün ehtiyatlarının formalaşdırılması;
- ☒ Büdcə vəsaiti rəqabət ayrılması prinsipi;
- ☐ Yenidən bölgünün formalaşması.

142 Maliyyə nəzarətində hüquqi bazanın birlik təklifi prinsipi adlanan xüsusi tədbirlərin həyata keçirilməsinə dövriliyin yaradılması prinsipi:

- ☐ Aşkarlıq prinsipi
- ☐ Məsuliyyət prinsipi.
- ☐ Hakimiyyətin bölüşdürülməsi prinsipi;
- ☒ Sistemlilik prinsipi;
- ☐ Şəffaflıq prinsipi.

143 Sanksiya üzrə xərclərin mərhələsinə aiddir:

- ☐ Gəlirlərin bölgüsünə nəzarət etmək
- ☐ Büdcə gəlirlərinin artıq ödənilmiş məbləğlərinin qaytarılması;
- ☐ Qiymətləndirmə və pul öhdəliklərinin yoxlamasının aparılması;
- ☒ Təsdiq edilmiş və büdcə vəsaiti sahiblərinə büdcə ayırımların bildirişi;

- ☐ Tənzimləyici gəlirin təsdiq edilmiş büdcə uyğun olaraq paylanması.

144 Büdcə xərclərinin əsas bölmələrinə aiddir:

- ☐ Vergilər
☐ Əhaliyə ünvanlı subsidiyalar;
☐ Müəssisələrin maliyyə yardımı;
☒ Ümumi dövlət xərcləri.
☐ Sosial siyasət;

145 Milli miqyasda yaradılan ÜDM-in bölüşdürülməsi aləti:

- ☐ Yerli büdcələr
☒ Dövlət büdcəsi.
☐ Ərazi büdcəsi;
☐ Regional büdcəsi;
☐ Bələdiyyə büdcəsi;

146 Əsas məqsədi mənfəət əldə etmək olmayan müəssisələr:

- ☐ Şirkət
☒ Büdcə;
☐ Kommersiya;
☐ Bələdiyyə;
☐ Qeyri-kommersiya(vasitəçi).

147 Büdcə prosesinin məqsədlərindən biri:

- ☐ Heç biri
☒ Büdcə gəlirlərinin hesablanması üçün minimum reallığa yaxınlıq;
☐ Maddi və dövlət maliyyə ehtiyatları müəyyən edilməsi;
☐ İqtisadi proqramın həyata keçirilməsinə nəzarət;
☐ Büdcənin minimum xərclərinin tam hesablanması.

148 Müəssisələrin Maliyyə münasibətlərinin əsasını təşkil edir:

- ☐ Kredit
☒ Pul münasibətləri.
☐ Barter əməliyyatları;
☐ Müqavilələri;
☐ Borc;

149 Dövlət pul fondlarının əsas növü:

- ☐ Dövlət krediti;
☒ Büdcədən kənar dövlət fondları;
☐ Yığım fondları
☐ İstehlak fondları.
☐ Büdcə;

150 Dövlət maliyyəsi və təsərrüfat subyektlərin maliyyəsi arasındakı əsas fərqlər :

- ☐ Fərq yoxdur
☐ Onların sonrakı yığılması və artan üçün ehtiyatlarının formalaşmasında;
☐ Bütün pul vəsaitlərinin bir ciddi tənzimlənir xarakterə fəaliyyət göstərən;
☐ Vəsaitin ayrılması üçün rəqabət yanaşma olaraq;
☒ İqtisadiyyatın prioritet ehtiyaclarının ödənilməsi imkanı

151 Dövlət kreditinin əsas forması:

- ☐ Bütçə dotasiyaları
- ☐ Bütçə kəsiri
- ☒ istiqrazlar;
- ☐ Vergilər;
- ☐ Kreditlər;

152 Dövlət maliyyə siyasətinin həyata keçirilməsi üçün əsas alət:

- ☐ Müəssisələrin pul fondu sistemi;
- ☒ Ölkənin bütçə sistemi;
- ☐ Qiymətli kağızlar
- ☐ Dövlət bütçədənkənar fondlar sistemi.
- ☐ Ev təsərrüfatı maliyyəsi;

153 Mövcud olan müəssisələrin əsas maliyyələşmə mənbəyi:

- ☐ Nizamnamə kapitalı
- ☒ satışdan əldə edilən gəlir;
- ☐ Debitor borcları;
- ☐ Əlavə kapital;
- ☐ Kreditor borcları.

154 Müəssisələrdə maliyyənin nəzarət funksiyasının əsas aləti sayılır:

- ☐ qiymətli kağızlar
- ☐ Müqavilə münasibətləri;
- ☐ Kapital qoyuluşları;
- ☒ Maliyyə hesabatları.
- ☐ Sığorta;

155 Bütçə siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

- ☐ Federal hökumət və regional hakimiyyət orqanları arasında optimal münasibətlərin yaradılması.
- ☐ Vergi ödəyicilərinin siyahıya alınmasına nəzarət;
- ☐ Bütçə kəsiri maliyyə mənbələri müəyyən edilməsi;
- ☒ Sosial təminat yaratmaq və əhəlinin real gəlirlərinin artırılması
- ☐ İnhisar malların və xidmətlərin qiymətlərinin tənzimlənməsi;

156 Bank krediti ilə dövlət krediti arasındakı fərq:

- ☐ Fərq yoxdur
- ☐ Qeyri-kommersiya xarakterli maliyyə vəsaiti ayrılmış;
- ☐ Tədbirə üçün kreditlərin mənfəət hesabına ödənilməsi;
- ☒ İctimai vəsaitlərin istifadəsi üçün marağın daha yüksək səviyyəsi;
- ☐ İqtisadiyyatın prioritet maliyyələşdirilməsi lazımdır.

157 Müəssisənin bütçəsi ilə dövlət bütçəsi arasındakı fərqlərdə, dövlət bütçəsi:

- ☐ Sərbəst fəaliyyət göstərir
- ☐ Xüsusi qanunlarla tənzimlənir;
- ☐ Maliyyə ilinin eyni bir dövrünü təşkil edir;
- ☒ Maliyyə aktını qanunvericiliklə maliyyə alətinin forması edir;
- ☐ Kommersiya təşkilatlarının sahibkarlıq fəaliyyəti zamanı formalaşır.

158 Dövlətinin kredit əsas xüsusiyyəti ;

- ☐ Qaytarılmalı prinsipi yoxdur
- ☐ Qeyri-məhsuldar istifadə etmək;
- ☐ Əvvəlcədən müəyyən edilən müddət;

- ☒ Dövlət məcburi hissəsi;
- ☐ Bu büdcə kəsiri əhatə lazımdır.

159 Dövlət büdcəsi ilə büdcədənənar fondların fərqi:

- ☐ Fərq toxdur
- ☐ Məcburi şəkildə təşkil olunur;
- ☐ Büdcəyə daxil olmayan müəyyən sosial ehtiyacların ödənməsi üçün yaradılmışdır;
- ☒ Fondlarının məqsədi ilə ciddi olaraq əməliyyat muxtariyyət əsasında keçirilir;
- ☐ Qanun şəklində təsdiq edilmişdir.

160 İqtisadiyyatın dövlət tənzimlənməsi üçün aşağıdakılardan hansı ilə şərtlənir:

- ☐ Heç biri ilə
- ☐ İstehsal və mal və xidmətlərin bütün icma üçün tələb paylanması;
- ☐ Beynəlxalq iqtisadi təşkilatların ölkələrinin iştirakı;
- ☒ İstehsalçıları arasında rəqabət mexanizminin yaradılması;
- ☐ Sosial qruplar gəlir bölüşdürülməsi fayda.

161 Aşağıdakılardan hansı səhvdir: Dövlət büdcəsi ... :

- ☐ Maliyyə planıdır
- ☐ Dövlətin əsas maliyyə planıdır;
- ☐ İqtisadiyyatın səmərəli tənzimləyicisi deyil;
- ☒ Orqanları hakimiyyəti imkanı verir;
- ☐ Vergi siyasətinin müəyyən edir.

162 Maliyyə Nazirliyinin aşağıdakı funksiyanı yerinə yetirir :

- ☐ Güzəştli şərtlərlə kredit verilməsini təmin edir
- ☐ Büdcə gəlirlərinin yığılımı və vergi, rüsumların axınına nəzarət;
- ☐ Federal büdcənin hazırlanması və icrası;
- ☒ Vahid pul siyasətinin hazırlanması və həyata keçirilməsi;
- ☐ Büdcəyə daxilolmaların idarəedilməsi və istifadəsi

163 Büdcə gəlirlərinin maddi mənbəyidir:

- ☐ ÜDM
- ☐ Ölkə ərazisi;
- ☐ Ölkə əhalisi;
- ☒ Milli gəlir;
- ☐ Milli sərvətidir.

164 Dövlət vəsaitlərinin formalaşması üsulu:

- ☐ Qiymətli kağızlar bazarında veksellər şəklində borclar
- ☐ Ev təsərrüfatından gəlir alındıqda;
- ☐ Təsərrüfat subyektlərinin gəlirləri;
- ☒ Vergitutma;
- ☐ Maliyyə bazarında Borclar.

165 Maliyyə planının ekstrapolyasiya metodu :

- ☐ Heç biri
- ☐ İnkişaf stabil dinamikası yaradılması ilə maliyyə göstəriciləri müəyyən etmək üçün istifadə olunur;
- ☐ Planlaşdırılmış maliyyə nəticələrinin hesablanması müxtəlif göstəricilərinin geniş istifadəni təklif edir;
- ☒ Hədəf, sektor və ərazi cəhətdən səmərəli, sosial və iqtisadi inkişaf üstünlük embodimentts qiymətləndirmək və seçmək üçün istifadə olunur;
- ☐ Müəyyən edilmiş standartlara və fiskal qaydalar əsasında hədəflərə hesablanması edir.

166 Bütçə sisteminin birinci səviyyəsinə aiddir;

- ☐ Rayon büdcələri
- ☐ Rusiya Pensiya Fondunun büdcəsi;
- ☐ Şəhər büdcələri;
- ☒ Federal büdcəsi;
- ☐ Rusiya Federasiyasının respublika büdcəsinin.

167 Maliyyə mexanizminin əsas elementlərinə daxil edilmir:

- ☐ Maliyyə resursları
- ☐ Hüquqi dəstək;
- ☐ Maliyyə metodu;
- ☒ Müəssisələrin ixtisaslaşması;
- ☐ Maliyyə alətləri.

168 Yerli vergilərə daxildir:

- ☐ Fiziki şəxsdən əmlak vergisi;
- ☐ ƏDV
- ☐ Motorlu nəqliyyat vasitəsinə vergi.
- ☐ Mənfəət vergisi;
- ☒ Əmlak vergisi;

169 Bütçə planlaşdırılması prosedurlardan ibarətdir:

- ☐ İcazə verilməsinə nəzarət
- ☐ Gəlir və müxtəlif səviyyəli büdcələr arasında xərclərin paylanması;
- ☐ Böyüklüyü və bütçə kəsiri əhatə mənbələrinin yaradılması;
- ☒ Bütçəyə baxılması və büdcəsinin təsdiqi;
- ☐ İcazə xərcləri.

170 Kommersiya fəaliyyəti üzrə maliyyənin təşkili prinsiplərinə aid deyil:

- ☐ Heç biri
- ☐ İstehsalat və müəssisə mənfəət maximization;
- ☐ İnvestisiya cəlb ediciliyinin yaradılması;
- ☒ Maliyyə resursları mənbələrinin optimallaşdırılması;
- ☐ Qeyri-əməliyyat gəliri minimuma endirilməsi.

171 Dolayı vergilərə aid deyil :

- ☐ ƏDV
- ☐ Əmlak vergisi;
- ☐ Aksiz;
- ☒ Şəxsi gəlir üzrə vergi.
- ☐ Kommersiya təşkilatları vergisi;

172 Dövlət maliyyə tənzimlənməsi obyektlərinə tətbiq edilmir:

- ☐ İqtisadiyyatın sahə strukturu.
- ☐ Cəmiyyətdə sosial proseslər;
- ☐ İqtisadiyyatın ərzi nisbəti;
- ☒ Cəmiyyətdə siyasi proseslər
- ☐ Biznes üçün hökumət dəstək;

173 Dövlət maliyyə resurslarının bölüşdürülməsi qaydası tətbiq olunur:

- ☐ Gömrük rüsumları

- ☐ Vergilər;
- ☐ Mənfəət və qiymətli kağızların buraxılması ilə gəlir;
- ☒ Dövlət mülkiyyətində olan unitar müəssisələr gəlir;
- ☐ Dövlət kreditlər.

174 Dövlət maliyyə resurslarının mənbələrinə daxil deyil:

- ☐ Gömrük rüsumları
- ☐ Büdcədən kənar fonda ayırmalar;
- ☐ Vergilər;
- ☒ Təsərrüfat subyektlərinin bölüşdürülməmiş mənfəəti;
- ☐ Beynəlxalq Valyuta Fondundan kreditlər.

175 Müəssisənin fondları üzrə gəlirlərə aiddir:

- ☐ Yığım
- ☐ Əməliyyatların gəlir;
- ☐ Öz səhmlərinin buraxılması ilə əldə edilmiş pul vəsaitlərinin;
- ☒ Sabit öhdəlikləri;
- ☐ Amortizasiya.

176 Maliyyə alətlərinə daxildir:

- ☐ Heç biri
- ☐ Dividendlər;
- ☐ Faiz dərəcələri;
- ☒ Növləri və dərəcələri.
- ☐ Amortizasiyası;

177 Dövlət maliyyə resurslarının səfərbər edilməsi aiddir:

- ☐ Heç biri
- ☐ Dövlət mülkiyyətində olan unitar müəssisələr gəlir;
- ☐ Vergilər;
- ☒ Mənfəət və qiymətli kağızların buraxılması üzrə gəlir;
- ☐ Dövlət əmlakının icarəyə verilməsindən gəlir.

178 Maliyyə siyasətinin alətlərinə aid edilmir:

- ☐ Qiymətli kağızlar
- ☐ Büdcə ayırmaları;
- ☐ Vergilər;
- ☒ İnflyasiya;
- ☐ Dövlət krediti.

179 Dövlət maliyyə nəzarəti sahəsində Federal Vergi Xidmətinin vəzifələri ...

- ☐ Bankda uçot faizlərinin artırılmasına nəzarət
- ☐ Təşkilatın yerdə mühasibat və vergi ödəyicilərinin nəzarətin təşkili;
- ☐ Federal büdcəsinin gəlir maddələrinin qüvvədə qiymətləndirilməsi;
- ☒ Büdcə gəlirlərinin vaxtında və tam büdcəyə gəlməsinin təmin edilməsi;
- ☐ Federal büdcəsinin hərəkət qanunçuluq və vaxtında nəzarət.

180 Maliyyə nəzarəti metodlarına aid edilir:

- ☐ Heç biri
- ☐ Yoxlama;
- ☐ Normalaşdırma;
- ☒ Balans hesabatı;

☐ Modelləşdirmə.

181 Dövlət kreditinin əsas funksiyaları:

- ☒ Stimullaşdırıcı;
- ☐ Bölüşdürücü.
- ☐ Tənzimləyici;
- ☐ Təşkilati;
- ☐ Fiskal

182 Maliyyə fəaliyyətinin müəyyən növü (bank işi, sığorta, lisenziya) üçün lisenziya almış mövzular üzərində yoxlama:

- ☐ Təftiş
- ☐ Sorğu;
- ☐ Audit;
- ☒ Nəzarət;
- ☐ Təhlili.

183 Bütçə sisteminin prinsipinə daxildir:

- ☐ Heç biri
- ☐ Peşəkarlıq;
- ☐ Məxfilik;
- ☒ Balanslaşdırılması.
- ☐ Etibarlılıq;

184 Dövlət maliyyəsinin yaranmasının ilkin şərti:

- ☐) Heç biri
- ☐ Xüsusi əmtəə kimi qızıl bərpası;
- ☐ Kredit münasibətlərin yaranması;
- ☒ Xəzinədarlıq və fondlar ümummilli fondunun yaranması Prezidentinin Ward.
- ☐ Maliyyə bazarlarının yaranması;

185 Dövlət maliyyə siyasətinin strateji istiqamətləri:

- ☐ Bank likvidliyinin artırılmasına qarşı çıxmaq
- ☐ Bank likvidliyinin azaldılması;
- ☐ Vergi sisteminin islahatları;
- ☒ İqtisadiyyatda investisiya həvəsləndirilməsinin stimullaşdırılması;
- ☐ İctimai borcun artırılması.

186 Regional pul vəsaitindən istifadəyə nəzarət edilir:

- ☐ Mərkəzi Bank tərəfindən
- ☐ Rayon Maliyyə Nazirliyi tərəfindən
- ☐ Auditor Palatası tərəfindən
- ☒ Maliyyə Monitorinqi Federal Xidməti tərəfindən
- ☐ Rusiya Federasiyasının hökuməti tərəfindən

187 Valyuta sisteminin elementləri aiddir.

- ☐ Fyuçers bazarı
- ☐ Əmtəə bazarları;
- ☐ Valyuta bazarının rejimi, kapitalın beynəlxalq dövriyyəsi;
- ☒ Milli valyuta, milli valyuta dönərliliyinin rejimi, idarəetmə mexanizmi və valyuta bazarı rejimi
- ☐ Makroiqtisadi göstəricilərin artımı;

188 Bütçə sisteminin üçüncü səviyyəsi:

- ☐ Moskva və Kallininqrada şəhər bütçələri
- ☐ Kənd yerlərində rayon bütçələri;
- ☐ Rusiya Federasiyasında respublika bütçəsi;
- ☒ Şəhər və kənd bütçələri;
- ☐ Moskva və Sankt-Peterburqda şəhər bütçələri.

189 Dövlət büdcəsinin gəlirlərinə daxil deyil:

- ☐ Gəlir vergisi
- ☐ Özəlləşdirilən müəssisələrin satışından daxilolmalar;
- ☐ Əlavə dəyər vergisi;
- ☒ Dövlət qiymətli kağızlarının sahiblərinə ödənilən faiz;
- ☐ Aksiz vergisi.

190 Kommersiya təşkilatının yaradılması üçün maliyyə mənbəyidir ...

- ☐ Beynəlxalq kredit
- ☐ Qeyri-əməliyyat gəlir;
- ☐ Əmlakın satışından əldə edilən gəlir;
- ☒ Nizamnamə kapitalı;
- ☐ Məhsulun satışından gəlir.

191 Dövlət büdcədən kənar fondların bu xərclər maliyyələşdirilmir...

- ☐ Yol fondu
- ☐ Pensiya Fondu;
- ☐ RF Sosial Sığorta Fondu;
- ☒ Yerli hakimiyyət.
- ☐ Məcburi Səhiyyə Sığortalanması Fondu;

192 Dövlət innovasiya fəaliyyəti..... xərcləri ilə maliyyələşdirilir.

- ☐ Sosial
- ☐ Cari;
- ☐ Kapital;
- ☒ Əməliyyat;
- ☐ Qeyri-əməliyyat

193 Maliyyə termininin anlayışı nəzərdə tutmur ...

- ☐ Müəssisə maliyyəsi
- ☐ Dövlət maliyyəsi;
- ☐ Ev təsərrüfatlarının maliyyəsi;
- ☒ Maliyyə şirkətləri;
- ☐ Beynəlxalq maliyyə.

194 Təşkilat və bütçələrarası əlaqələrin təşkili üçün büdcənin _____ funksiyası cavabdehdir:

- ☐ Təhlil
- ☐ Nəzarət;
- ☐ Tənzimləyici;
- ☒ Bölüşdürücü;
- ☐ Daxili

195 Hələ təsərrüfat fəaliyyətində istifadə olunmayan və amortizasiya hesablanmayan natamam tikililərə qoyulan və tədauildə olan pul vəsaitləri:

- ☐ Əsas vəsaitlər
- ☐ Uzunmüddətli maliyyə qoyuluşları;
- ☐ Qısamüddətli maliyyə qoyuluşları;
- ☒ Natamam uzunmüddətli investisiyalar.
- ☐ Qeyri-maddi aktivlər;

196 Maliyyələşdirilməsi icbari tibbi sığorta fondu tərəfindən həyata keçirilir:

- ☐ Heç biri
- ☐ İşçilər və onların ailələri üçün kurort müalicəsi dəyəri;
- ☐ 1,5 yaşına qədər uşaq üçün müavinət;
- ☒ Tibbi yardım üzrə məqsədli proqramlar;
- ☐ Hamiləlik və podam üçün faydaları.

197 Dövlətin Deflasiya siyasəti nəzərdə tutur ...

- ☐ İnflasiya səviyyəsini gücləndirir
- ☐ Dövlət xərclərinin artırılması;
- ☐ Dövlət borclarının artırılması;
- ☒ Hesablar və digər faiz dərəcələrinin artırılması;
- ☐ İqtisadiyyat üzrə vergi yükünü artırır.

198 Kommersiya təşkilatının pul gəlirinə aiddir. Səhv cavabı göstərin

- ☐ Heç biri
- ☐ Qeyri-satış əməliyyatlardan gəlir;
- ☐ Ehtiyatlar əmlakın satışından əldə olunan gəlir;
- ☒ Maliyyə bazarlarındakı vəsaitlərdən gələn gəlir;
- ☐ Məhsulun satışından gəlir.

199 Pul gəliri, əmanət və təsərrüfat subyektlərinin mülkiyyətindən gələn gəlirlər məcmusu - ...

- ☐ Maliyyə planı
- ☐ Maliyyə sistemi;
- ☐ Maliyyə;
- ☒ Maliyyə resursları.
- ☐ Maliyyə nəzarəti;

200 Büdcənin gəlirləri özündə əks etdirir ...

- ☐ Heç biri
- ☐ Geri qaytarılmayan büdcə hesabları üzrə vəsaitlərin və kompensasiya alınması;
- ☐ Büdcə hesablarında vəsaitlərin artması ilə müşayiət olunan büdcə gəliri bütün daxilolmaları;
- ☒ fiziki şəxslərin vergiləri, hüquqi şəxslərin mənfəətindən vergi
- ☐ Vəsaitlər büdcə və vergi qanunvericiliyi əsasında müvafiq büdcə əvəzsiz və dönməz sağ minməsi.

201 Büdcə gəlirləri bölünür ...

- ☐ Xüsusi və ümumi
- ☐ Əməliyyat və kapital;
- ☐ Büdcə və büdcədənəkar;
- ☒ Vergi və qeyri-vergi;
- ☐ Funksional, iqtisadi və institusional.

202 Dövlət kredit əlaqələri əks etdirir ...

- ☐ Qaytarılmamaq şərtini
- ☐ Müəssisələrin maliyyələşdirilməsi;
- ☐ Dövlət fəaliyyətinin əsas istiqamətləri maliyyələşdirilməsi;

- ☒ Qaytarılmaq əsasında mərkəzləşdirilmiş pul vəsaiti ehtiyatlarının toplanması;
- ☐ Ödəniş və qaytarılmaq əsasında büdcə vəsaiti təmin edilməsi

203 Büdcə layihəsini həyata keçirmək üçün əsas makroiqtisadi göstəricilər aiddir ...

- ☐ Xarici ölkələrdə kənd təsərrüfatı istehsalı həcmi
- ☐ Qiymət artımı və kommersiya banklarının kredit dərəcəsi, o cümlədən inflyasiya;
- ☐ Rusiya Federasiyası Mərkəzi Bankının yenidən maliyyələşdirilməsi üzrə stavka dərəcələri;
- ☒ Ümumi daxili məhsul və inflyasiya;
- ☐ Xarici ölkələrdə sənaye istehsalı həcmi.

204 Dövlət borcalan kimi çıxış edir ...

- ☐ Heç biri
- ☐ Xarici ölkələrin kredit verilməsi (kreditlər) zamanı;
- ☐ Dövlət qiymətli kağızlarının buraxılışı zamanı;
- ☒ Beynəlxalq təşkilatlara kredit təminatı (kreditlər) zamanı.
- ☐ Dövlət istiqrazları üçüncü tərəflərin iştirakı zamanı;

205 Dövlət büdcəsi _____ maliyyə planıdır.

- ☐ Asılı
- ☐ Proqnozlaşdırılmış;
- ☐ İndikativ;
- ☒ Direktiv;
- ☐ Sərbəst.

206 Ev təsərrüfatının ümumi gəlirlərinə daxil deyil:

- ☐ Sosial köçürmələr;
- ☐ Nağd pul gəlir;
- ☒ Müəssisə tərəfindən verilən hədiyyələr.
- ☐ Bank depozitləri
- ☐ Yığılmış əmanət;

207 Dövlət büdcəsi xərcləri məqsədi nə uyğun olaraq bölünür ...

- ☐ Cari və perspektiv
- ☐ Federal hökumət xərcləri, Rusiya Federasiyası xərclənməsi büdcələri, yerli büdcələrə;
- ☐ Şəxsi və tənzimləyici;
- ☒ Cari və əsaslı;
- ☐ Milli iqtisadiyyatın xərcləri və iqtisadiyyatın dəstək, sosial və mədəni ehtiyaclarını, hərbi xərclər, idarəetmə xərcləri üzrə məsrəflər.

208 Dövlət borcunun yaradılması və ödənilməsi qaydasından asılı olaraq dövlət borcu....

- ☐ Xarici
- ☐ Bələdiyyə qurumlarına;
- ☐ Yüksək gəlirli;
- ☒ Regional;
- ☐ Daxili.

209 Maliyyə nəzarəti formaları: vaxtdan asılı olaraq ...

- ☐ Yoxlama
- ☐ Audit;
- ☐ Sorğu;
- ☒ Qabaqcadan nəzarət;
- ☐ Cari nəzarət.

210 Müəssisənin pul kapitalının strukturunu müəyyən edən xarici amil ...

- ☐ Müəssisədə ümumi mənfəət norması
- ☐ Müəssisə fəaliyyətinin rentabelliği;
- ☐ Rusiya və xarici bazarlarda vəziyyət;
- ☒ Müəssisə rəhbəri və menecerlər arasında əlaqələr.
- ☐ Müəssisənin informasiya şəffaflığı;

211 Bu altsistemə - təsərrüfat subyektlərinin maliyyəsi daxildir :

- ☐ Beynəlxalq kredit
- ☐ Bələdiyyə maliyyəsi;
- ☐ Bütçədənkənar dövlət fondları;
- ☒ Dövlət müəssisələrinin maliyyə;
- ☐ Dövlət kredit.

212 Müəssisə tərəfindən həyata keçirilən və maliyyə öhdəliklərini yerinə yetirməyi nəzərdə tutan məcmu pul vəsaitləri - bu ...

- ☐ Maliyyə planlaşdırılması
- ☐ Maliyyə münasibətləri;
- ☐ Əmtəə ehtiyatları;
- ☒ Maliyyə vəsaiti;
- ☐ Maliyyə tənzimlənməsi.

213 Mərkəzləşdirilmiş nəzarət iqtisadiyyatlı ölkələrdə yüksək xüsusi çəkiyə malikdir.

- ☐ Korporativ maliyyə resursları
- ☐ Qeyri-kommersiya müəssisələrinə maliyyə vəsaiti;
- ☐ İctimai təşkilatların maliyyə vəsaiti;
- ☒ Dövlət və bələdiyyələrin maliyyə vəsaiti;
- ☐ Biznes maliyyə resursları.

214 Pensiya Fondunun məqsədləri ödəmələrinə daxil deyil ...

- ☐ Heç biri
- ☐ Əlillik pensiyaları;
- ☐ 1,5 - 6 yaşlı uşaqlar üçün müavinətlər;
- ☒ Hamiləlik və qadınlar üçün doğum məzuniyyətinə görə verilən müavinətlər.
- ☐ Yaşlı və əlillər üçün maddi yardım;

215 Bütçə təsnifatına daxildir ..

- ☐ Bütçə defisiti
- ☐ Bütçə gəlirlərinin funksional təsnifatı
- ☐ Bütçə gəlirlərinin təsnifatı
- ☒ Bütçə gəlirlərinin bölüşdürücü təsnifatı
- ☐ Bütçə xərclərinin iqtisadi təsnifatı

216 Maliyyə resurslarının əsas mənbəyi nədir

- ☐ Bələdiyyə bütçələri
- ☐ Dövlət bütçəsi;
- ☐ Dövlət kreditlər;
- ☒ müəssisələrin və təsərrüfat subyektlərinin yaratdığı yeni dəyər ;
- ☐ Sığorta fondları.

217 Bütçə ...

- ☐ Dövlət maliyyəsinin elementi. Korporativ maliyyənin elementləri
- ☒ Təsərrüfatçılıq prosesinə dövlətin maliyyə metodları ilə təsir vasitəsidir
- ☐ Hakimyyət orqanının mərkəzləşdirilmiş pul fondu;
- ☐ Milli gəlir metodu;

218 Mühasibat balansı metodu əsasında qurulur.

- ☐ İkiqat qeyd
- ☐ Üçlü qeyd;
- ☐ Üçqat uçot;
- ☒ İkili qeyd;
- ☐ Vahid qeyd.

219 Bütçə dövrü ...

- ☐ 4 ay
- ☒ Maliyyə ili;
- ☐ Altı ay;
- ☐ 9 ay;
- ☐ İlin ¼ hissəsi.

220 İqtisadi təhlükəsizlik nədir?

- ☐ Sürətli iqtisadiyyatın inkişafı
- ☐ Ölkələrin ərzaq məhsulları ilə təmin edilməsi
- ☐ Strateji inkişaf proqramıdır
- ☒ Milli maraqların qorunması əsasında iqtisadiyyatın inkişaf etdirilməsi və qorunmasına dair kompleks tədbirlərin həyata keçilməsidir
- ☐ Milli təhlükəsizliyin tərkib hissəsidir

221 Törəmə maliyyə alətlərinə daxil edilir:

- ☐ dividend, qiymətli kağızlar və birja
- ☒ səhm, istiqraz, valyuta, svop, fyuçers
- ☐ pul köçürmələri, səhm, istiqraz, akkreditiv
- ☐ ökü, ayı, kapital və qiymətli kağızlar bazarı
- ☐ qiymətli kağızlar bazarı, pul və valyuta bazarı

222 Qızıl valyuta ehtiyatlarına daxildir:

- ☐ yerli idarəetmə orqanlarının qızıl valyuta ehtiyatı, özəl qızıl valyuta ehtiyatı
- ☐ Avropa Şurasının qızıl valyuta ehtiyatı, korporativ qızıl valyuta ehtiyatı
- ☒ özəl qızıl valyuta ehtiyatı, rəsmiləşdirilmiş qızıl valyuta ehtiyatı
- ☐ korporativ qızıl valyuta ehtiyatı, özəl qızıl valyuta ehtiyatı
- ☐ rəsmiləşdirilməmiş qızıl valyuta ehtiyatı, korporativ qızıl valyuta ehtiyatı

223 Dünya maliyyə bazarının təsnifləşdirici əlamətləri hansılardır:

- ☐ əməliyyatda iştirak edən subyektlərin təsnifləşdirilməsinə görə, iştirakın səbəb və məqsədlərinə görə, elementlərin tipi və təsnifləşdirilməsinə görə
- ☒ əməliyyatda iştirak edən subyektlərin xarakterinə görə, bu iştirakın səbəb və məqsədlərinə görə, elementlərin tipi və xarakterinə görə, subyektin yerləşdiyi ölkələr üzrə, investor və borcluların tipinə görə
- ☐ əməliyyatda iştirak edənlərin xidmətinin zəruriliyinə görə, bu xidmətlərin vəzifələrinə görə, elementlərin tipinə və xarakterinə görə, kreditor və debitorların tipinə görə
- ☐ əməliyyatlardakı iştirakçıların vəzifələrinə görə, vasitəçilərin səbəb və məqsədlərinə görə, elementlərin tipi və xarakterinə görə
- ☐ əməliyyatda iştirak edən müəssisələrin xarakterinə görə, iştirakın məqsədinə görə, elementlərin tipi və keyfiyyətinə görə, müqavilə bağlayan ölkələrə görə

224 Maliyyə yardımına daxil edilir:

- ☐ regional qrantlar, kommersiya banklarının kreditləri, dövlətlərarası dotasiya və subvensiyalar
- ☒ dövlətlərarası kreditlər və qrantlar, beynəlxalq kreditlər və qrantlar
- ☐ dövlətlərarası dotasiya və subvensiyalar, habelə dövlətlərarası təşkilatların qrantları
- ☐ regional qrantlar və kreditlər, habelə qrantlar və kreditlər
- ☐ dövlətlərarası təşkilatların qrant və kreditləri, regional qrant və kreditlər

225 İctimai maliyyənin subyektlərinə aiddir:

- ☐ fiziki və hüquqi şəxslər, mərkəzləşdirilmiş dövlətin yaradılması uğrunda mübarizə aparan xalq və millət
- ☐ müstəqil, regional təşkilatlar, müstəqil şəhərlər
- ☒ regional təşkilatlar, suveren dövlət, müstəqil şəhərlər
- ☐ suveren dövlət, müstəqil şəhərlər, dövlətlərarası təşkilatlar
- ☐ dövlətlərarası təşkilat, müstəqil şəhərlər, regional mərkəzlər

226 Özəl maliyyənin subyektlərinə aiddir:

- ☐ azad xalq və millət
- ☐ müstəqil dövlətin yaradılması üzrə mübarizə aparan millət və xalq
- ☐ yaradılmış suveren dövlət və muxtar vilayətləri
- ☒ dövlətdəki milli və xarici olan fiziki və hüquqi şəxsləri və fiziki və hüquqi şəxslərin yaradığı dövlət
- ☐ dövlətlərarası təşkilatlar və fiziki şəxslər

227 Beynəlxalq maliyyənin tərkibinə daxildir:

- ☐ beynəlxalq və özəl maliyyə
- ☒ ictimai maliyyə və özəl maliyyə
- ☐ kommersiya və özəl maliyyə
- ☐ ictimai və borclar maliyyəsi
- ☐ özəl və borc maliyyəsi

228 Dünya maliyyəsinin strukturunu təşkil edir:

- ☐ borclar bazarı, qiymətli kağızlar bazarı və azad kapital
- ☐ dünya maliyyə bazarı, borclar bazarı, qiymətli kağızlar bazarı
- ☒ maliyyə yardımı və dünya maliyyə bazarı
- ☐ azad kapital və kommersiya krediti
- ☐ maliyyə yardımı və azad kapital

229 Dünya maliyyəsi özündə birləşdirir:

- ☐ dövlətlərarası kreditlər və qrantlar
- ☒ ölkənin maliyyə təşkilatlarını və maliyyə resurslarını
- ☐ ictimai maliyyə və onların mənbələrini
- ☐ valyuta bazarı və onun strukturunu
- ☐ kapital bazarı və ictimai maliyyəni

230 Bütçənin icrasına nəzarət və vəsaitlərin dondurulması haqqında ABŞ qanunu neçənci ildə qəbul edilmişdir:

- ☐ 1972
- ☒ 1974
- ☐ 1976
- ☐ 1984
- ☐ 1977

231 Bütçə quruluşu nədən asılıdır:

- ☐ maliyyə vəziyyəti
- ☒ dövlət quruluşundan

- ☐ dövlətin inkişaf etməsinə bağlı istəyindən
- ☐ qanunvericilikdən
- ☐ prezidentin istəyindən

232 Bütçə quruluşu:

- ☐ müəssisə bütçələrinin yaxşılaşdırma işləridir
- ☐ cəmiyyətdə sərbəst fəaliyyət göstərən bir insanın rəyidir
- ☐ bütçə xərclərinin maliyyələşdirilməsi üçün yeni mənbələrin tapılmasıdır
- ☐ yeni bütçələrin təsdiqidir
- ☒ bütçə sisteminin qurulması və təşkil edilməsi prinsipləridir

233 Xarici ölkələrin bütçə sistemin əsas prinsipləri aşağıdakılardan hansıdır:

- ☐ normativlik prinsipi, demokratiklik, təxirə salınmazlıq, gizlilik, etibarlılıq, prioritetlik
- ☒ bütçə aktının rəsmiləşdirilməsi, bütçənin tamlığı, ictimai xərclərin vahidliyi və prioritetliyi, xərclərin aşkarlığı və etibarlılığının təsdiqlənməsi
- ☐ gəlirlilik, demokratiklik, aşkarlıq və bütçə xərclərinin prioritetliyi
- ☐ monetar prinsipi, demokratiklik prinsipi, balanslaşdırma, aşkarlıq, prioritetlik
- ☐ kəsirsizlik prinsipi, demokratiklik, gizlilik, prioritetlik

234 Dövlətin bütçə sistemi:

- ☒ bütün səviyyəli bütçələrin məcmusu
- ☐ gəlir və xərclərin məcmusu
- ☐ vergi və təsərrüfat ödənişlərin məcmusu
- ☐ cari və kapital məsrəflərinin inteqrasiyası
- ☐ maliyyə münasibəti həlqələrinin məcmusu

235 Xarici ölkələrin bütçədənkənar fondlarının əsas vəzifələri aşağıdakılardan hansıdır:

- ☒ maliyyə sisteminin dayanıqlı və çevik olması üçün istifadə edilir
- ☐ sığorta fondu kimi istifadə edilir
- ☐ kreditləşmə aləti kimi istifadə edilir
- ☐ əsas kapitalın investisiya qoyuluşu üçün istifadə edilir
- ☐ iş planının yüksəlməsi üçün istifadə edilir

236 Xarici ölkələrin xüsusi bütçədənkənar fondlarının strukturu:

- ☐ nizamnamə fondu, ehtiyat fondu, istehlak fondu
- ☒ sosial sığorta fondu, ehtiyat fondu, istehlak fondu
- ☐ sosial sığorta fondu, amortizasiya fondu və digər məqsədli fondlar
- ☐ pensiya fondu, istehlak və yığım fondu
- ☐ ehtiyat fondu, məqsədli fondlar, pensiya fondu

237 Xarici ölkələrin dövlət bütçəsinin əsas mənbələri:

- ☐ təqaüdlər
- ☒ vergilər
- ☐ transfert ödənişləri
- ☐ gömrük rüsumları
- ☐ kreditlər

238 Xarici ölkələrin maliyyə sistemi aşağıdakılardan hansından ibarətdir:

- ☒ dövlət bütçəsi, bütçədənkənar fondlar, yerli maliyyə və dövlət müəssisələrinin maliyyəsi
- ☐ kommersiya müəssisələrinin maliyyəsi, sığorta, bütçədənkənar fondlar
- ☐ bütçə, bütçədənkənar fondlar və vergi sistemi
- ☐ bank, vergi, pul və bütçə sistemi

- ☐ büdcədənənar fondlar, sığorta fondları, vergi sistemi

239 Maliyyə münasibətlərinin əsas sferaları aşağıdakılardan hansılardır:

- ☐ məntiqi və qeyri-məntiqi
☐ mərkəzləşdirilmiş və dolay
☐ birbaşa və dolay
☒ mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş
☐ qeyri-mərkəzləşdirilmiş və kommersiya

240 Maliyyə sistemi:

- ☐ ziyanla işləyən müəssisələrə əsaslı kömək göstərilməsi sistemi
☐ pul və valyuta sistemidir
☐ istehsal və tədavül sferası məcmusudur
☒ maliyyə münasibətlərinin xüsusi və qarşılıqlı əlaqəli sfera və həlqələrinin məcmusudur
☐ xarici sektora inteqrasiya olunan maliyyə sistemidir

241 Milli maliyyə sisteminin funksional struktur göstəriciləri hansı yerlərə bölünür:

- ☐ qeyri-bank və sığorta
☐ bank və sığorta
☐ büdcə və kommersiya
☒ bank və qeyri-bank
☐ büdcə və sığorta

242 Milli maliyyə sisteminin funksional struktur göstəriciləri neçə sistemə bölünür:

- ☐ 6 sistemə
☐ 5 sistemə
☐ 4 sistemə
☒ 2 sistemə
☐ 3 sistemə

243 Maliyyə sistemi ölkələr üzrə necə təsnifləşdirilir:

- ☐ varlı ölkələrin maliyyə sistemi
☐ Afrika, Avropa, Amerika və digər qitələrin maliyyə sistemi
☐ kasıb ölkələrin maliyyə sistemi
☒ inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatlı ölkələrin maliyyə sistemi
☐ kapitalist ölkələrin maliyyə sistemi

244 Beynəlxalq maliyyə sisteminin nəticəsidir:

- ☐ maliyyə sisteminin daxili sektora inteqrasiyasının
☐ maliyyə-iqtisadi münasibətlərinin qloballaşmasının
☐ uzunmüddətli maliyyə münasibətlərinin
☒ milli maliyyə sisteminin xarici sektora inteqrasiyasının
☐ milli maliyyə sistemlərinin xarici sektora kooperasiyaşmasının

245 SWIFT – qapalı səhmdar cəmiyyətinə üzv olan ölkələrin sayı:

- ☐ 240
☐ 150
☐ 260
☒ 208
☐ 300

246 Beynəlxalq hesablaşmalar sistemi:

- ☐ səhmdar cəmiyyəti xidmətləri
- ☐ inkişaf etmiş ölkələrin bank hesablaşmaları
- ☐ inkişaf etmiş ölkələrin qarşılıqlı maliyyə münasibətləri
- ☒ bu hesablaşmaların həyata keçirilməsinin metod və alətlərinin məcmusu
- ☐ bank sistemi xidmətləri

247 Maliyyə resurslarının sərhədlərarası hərəkəti sistemini göstərin:

- ☐ daxili hesablaşmalar
- ☐ akkreditiv
- ☐ bank
- ☒ beynəlxalq hesablaşmalar
- ☐ regional hesablaşmalar

248 Beynəlxalq maliyyə sistemi:

- ☐ inkişafda olan ölkələrə kömək göstərilməsi sistemi
- ☐ milli maliyyə sisteminin xarici sektorlara integrasiyası
- ☐ beynəlxalq maliyyə münasibətlərinin metod və formalarının məcmusu
- ☒ maliyyə resurslarının sərhədlərarası hərəkəti, habelə bu resursları qoyan və onu geri alan subyektlər sferası
- ☐ milli iqtisadiyyatın ayrı-ayrı elementlərinin məcmusu

249 Büdcə quruluşu:

- ☐ cəmiyyətdə sərbəst fəaliyyət göstərən bir insanın rəyidir
- ☐ yeni bədcələrin təsdiqidir
- ☐ müəssisə büdcələrinin yaxşılaşdırma işləridir
- ☒ büdcə sisteminin qurulması və təşkil edilməsi prinsipləridir
- ☐ büdcə xərclərinin maliyyələşdirilməsi üçün yeni mənbələrin tapılmasıdır

250 Dövlətin büdcə sistemi:

- ☐ gəlir və xərclərin məcmusu
- ☐ cari və kapital məsrəflərinin integrasiyası
- ☐ maliyyə münasibəti həlqələrinin məcmusu
- ☒ bütün səviyyəli büdcələrin məcmusu
- ☐ vergi və təsərrüfat ödənişlərin məcmusu

251 Xarici ölkələrin xüsusi büdcədənəkar fondlarının strukturu:

- ☐ nizamnamə fondu, ehtiyat fondu, istehlak fondu
- ☐ pensiya fondu, istehlak və yığım fondu
- ☐ sosial sığorta fondu, amortizasiya fondu və digər məqsədli fondlar
- ☒ sosial sığorta fondu, ehtiyat fondu, istehlak fondu
- ☐ ehtiyat fondu, məqsədli fondlar, pensiya fondu

252 Xarici ölkələrin dövlət büdcəsinin əsas mənbələri:

- ☐ təqaüdlər
- ☐ gömrük rüsumları
- ☐ transfert ödənişləri
- ☒ vergilər
- ☐ kreditlər

253 Xarici ölkələrin maliyyə sistemi aşağıdakılardan hansından ibarətdir:

- ☐ büdcədənəkar fondlar, sığorta fondları, vergi sistemi
- ☐ büdcə, büdcədənəkar fondlar və vergi sistemi
- ☐ bank, vergi, pul və büdcə sistemi

- ☒ dövlət büdcəsi, büdcədənəknar fondlar, yerli maliyyə və dövlət müəssisələrinin maliyyəsi
- ☐ kommersiya müəssisələrinin maliyyəsi, sığorta, büdcədənəknar fondlar

254 Maliyyə münasibətlərinin əsas sferaları aşağıdakılardan hansılardır:

- ☐ məntiqi və qeyri-məntiqi
- ☐ mərkəzləşdirilmiş və dolay
- ☐ birbaşa və dolay
- ☒ mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş
- ☐ qeyri-mərkəzləşdirilmiş və kommersiya

255 Maliyyə sistemi:

- ☐ ziyanla işləyən müəssisələrə əsaslı kömək göstərilməsi sistemi
- ☐ pul və valyuta sistemidir
- ☐ istehsal və tədavül sferası məcmusudur
- ☒ maliyyə münasibətlərinin xüsusi və qarşılıqlı əlaqəli sfera və həlqələrinin məcmusudur
- ☐ xarici sektora inteqrasiya olunan maliyyə sistemidir

256 Milli maliyyə sisteminin funksional struktur göstəriciləri hansı yerlərə bölünür:

- ☐ qeyri-bank və sığorta
- ☐ bank və sığorta
- ☐ büdcə və kommersiya
- ☒ bank və qeyri-bank
- ☐ büdcə və sığorta

257 Milli maliyyə sisteminin funksional struktur göstəriciləri neçə sistemə bölünür:

- ☐ 3 sistemə
- ☐ 4 sistemə
- ☒ 2 sistemə
- ☐ 6 sistemə
- ☐ 5 sistemə

258 Maliyyə sistemi ölkələr üzrə necə təsnifləşdirilir:

- ☐ varlı ölkələrin maliyyə sistemi
- ☐ Afrika, Avropa, Amerika və digər qitələrin maliyyə sistemi
- ☐ kasıb ölkələrin maliyyə sistemi
- ☒ inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatlı ölkələrin maliyyə sistemi
- ☐ kapitalist ölkələrin maliyyə sistemi

259 Beynəlxalq maliyyə sisteminin formalaşdırılması prosesinin asimmetrik xarakteri aşağıdakılardan hansı ilə bağlıdır:

- ☐ öz maliyyə sisteminin müxtəlif arzuolunmayan iqtisadi fəaliyyətindən sığortalınması
- ☐ beynəlxalq maliyyə sisteminə üzvlüyə görə yüksək ödənişlər
- ☐ arzuolunmaz beynəlxalq maliyyə sisteminin öz sırasını genişləndirməsi ilə
- ☒ ayrı-ayrı dövlətlərin iqtisadiyyatının və maliyyə siyasətinin inkişaf səviyyəsi, milli maliyyə sistemlərinin yetkinləşməsi ilə
- ☐ beynəlxalq maliyyə sisteminin nizamnaməsindəki müddələrin ayrı-ayrı dövlətlərdə razılığının olmaması

260 Fransanın vergi xidmətinin strukturu necədir?

- ☐ hec biri
- ☒ Maliyyə nazirliyi, baş vergi direksiyası, yerli vergi mərkəzləri
- ☐ Maliyyə nazirliyi, baş vergi direksiyası
- ☐ baş vergi direksiyası, yerli vergi mərkəzləri

- ☐ Maliyyə nazirliyi yerli vergi mərkəzləri

261 Fransa qanunvericiliyinə görə,verginin müəyyən hissəsini müəssisə hansı üsulla kompensasiya edə bilər?

- ☐ Hec biri ilə
☒ verginin azldılması ilə və ya bütöv vergini ödəməklə
☐ verginin azldılması
☐ bütöv vergini ödəməklə
☐ Vergini qanunvericilikdən çıxarmaqla

262 Fransa qanunvericiliyinə görə,verginin müəyyən hissəsini müəssisə neçə üsulla kompensasiya edə bilər?

- ☐ 4
☐ 1
☒ 2
☐ 3
☐ 5

263 Fransada vergilər hansılardır?

- ☐ Hec biri
☒ Gəlir,istehlak və kapital
☐ istehlak və kapital
☐ Gəlir,istehlak
☐ Gəlir və kapital

264 Fransada vergilər neçə qrupa bölünür?

- ☐ 4
☒ 3
☐ 1
☐ 2
☐ 5

265 Fransada mərkəzi büdcənin xərcləri hansılardır?

- ☐ hec biri
☐ üfqi və şaquli
☐ Birbaşa və dolayı
☒ Cari və kapital xərcləri
☐ Cari və dolayı

266 Mərkəzi büdcənin xərcləri neçə yerə bölünür?(Fransada)

- ☐ 5
☐ 3
☐ 1
☒ 2

267 Fransız mərkəzi büdcəsi hansı hissələrdən ibarətdir?

- ☐ heç biri
☐ Birbaşa və dolayı
☐ Şaquli və üfqi
☒ Qəti və müvəqqəti
☐ qəti və dolayı

268 Fransız mərkəzi büdcəsi nəçə yerə bolunur?

- ☐ 4
- ☐ 5
- ☐ 1
- ☒ 2
- ☐ 3

269 Fransada neçə ixtisaslaşmış kredit institutu mövcuddur?

- ☐ 0
- ☐ 5
- ☐ 30
- ☒ 28
- ☐ 20

270 Fransada investisiya bankları hansı kateqoriyalara bölünürlər?

- ☐ hec biri
- ☐ sənaye bankları
- ☐ Maliyyə məsləhətləri
- ☒ Maliyyə məsləhətləri verən və sənaye bankları
- ☐ kommersiya bankları

271 Fransada İnvestisiya bankları kateqoriyası neçə yere bölünür?

- ☐ 1
- ☐ 5
- ☐ 3
- ☒ 2
- ☐ 4

272 Fransız banklarında xüsusi kapitala nə aiddir?

- ☐ hec biri
- ☐ əlavə
- ☐ baza
- ☒ Baza və əlavə vəsaitlərdən
- ☐ şaquli və üfqi

273 Fransız banklarında xüsusi kapital neçə hissədən ibarət olur?

- ☐ 5
- ☐ 3
- ☐ 1
- ☒ 2
- ☐ 4

274 Fransada kommersiya banklarının hansı funksiyaları var?

- ☐ heç biri
- ☐ ödəniş vəsaitlərinin idarə edilməsi, banklar arası əməliyyatların yerinə yetirilməsi, maliyyə və digər xidmətlərin göstərilməsi
- ☐ xüsusi aktivlərin idarə edilməsi, ödəniş vəsaitlərinin idarə edilməsi, banklar arası əməliyyatların yerinə yetirilməsi, maliyyə və digər xidmətlərin göstərilməsi
- ☒ ehtiyatların formalaşdırılması, xüsusi aktivlərin idarə edilməsi, ödəniş vəsaitlərinin idarə edilməsi, banklar arası əməliyyatların yerinə yetirilməsi, maliyyə və digər xidmətlərin göstərilməsi
- ☐ banklar arası əməliyyatların yerinə yetirilməsi, maliyyə və digər xidmətlərin göstərilməsi

275 Fransada kommersiya banklarının neçə funksiyası var?

- ☐ 3

- ☐ 1
☒ 5
☐ 4
☐ 2

276 Yerli vergilər neçə qrupa bölünür?

- ☐ 5
☐ 2
☐ 1
☒ 3
☐ 4

277 ABŞ büdcə prosesini ümumilikdə neçə mərhələyə bölmək olar?

- ☐ 5
☐ 2
☐ 1
☒ 3
☐ 4

278 ABŞ-ın xüsusi fondlarına hansılar aiddir?

- ☐ Heç biri
☐ sosial sığorta fondları, iqtisadi fondlar, elmi tətqiqat fondları
☐ sosial sığorta fondları, iqtisadi fondlar
☒ sosial sığorta fondları, iqtisadi fondlar, elmi tətqiqat fondları, hərbi siyasi fondlar,
☐ iqtisadi fondlar, elmi tətqiqat fondları, hərbi siyasi fondlar

279 ABŞ-ın büdcə quruluşu neçə səviyyədə ibarətdir?

- ☐ heç biri
☐ Federal və yerli büdcələr
☐ Federal, 50 ştatın büdcəsi
☒ Federal, 50 ştatın büdcəsi, inzibati və ya yerli büdcələr
☐ 50 ştatın və yerli büdcələr

280 ABŞ-ın büdcə quruluşu neçə səviyyədə ibarətdir?

- ☐ 5
☐ 2
☐ 1
☒ 3
☐ 4

281 ABŞ büdcəsi hansı funksiyaları yerinə yetirir?

- ☐ Heç biri
☐ dövlət məşininin saxlanılması, əlverişli sosial mühitin saxlanması və mümkün gərginlik mənbələrinin aradan qaldırılması məqsədilə əhlinin müxtəlif sosial qrupları və əraziləri arasında gəlirlərin bölüşdürülməsi
☐ əlverişli sosial mühitin saxlanması və mümkün gərginlik mənbələrinin aradan qaldırılması məqsədilə əhlinin müxtəlif sosial qrupları və əraziləri arasında gəlirlərin bölüşdürülməsi, büdcədən iqtisadi artımın stimullaşdırılma aləti kimi, sahibkarlığın inkişaf şərtlərinin müdafiəsi
☒ dövlət məşininin saxlanılması, əlverişli sosial mühitin saxlanması və mümkün gərginlik mənbələrinin aradan qaldırılması məqsədilə əhlinin müxtəlif sosial qrupları və əraziləri arasında gəlirlərin bölüşdürülməsi, büdcədən iqtisadi artımın stimullaşdırılma aləti kimi, sahibkarlığın inkişaf şərtlərinin müdafiəsi
☐ dövlət məşininin saxlanılması büdcədən iqtisadi artımın stimullaşdırılma aləti kimi, sahibkarlığın inkişaf şərtlərinin müdafiəsi

282 Amerika federasiyasının büdcə quruluşunu..... ilə nizamlayır

- ☐ Senatorlar
- ☐ Milli məclis
- ☐ Nazirlər kabineti
- ☒ ABŞ konstitusiyası
- ☐ Parlament

283 Hal-hazırda Federal ehtiyat sistemi hansı funksiyaları yerinə yetirir?

- ☐ bank və maliyyə sistemlərinin möhkəmlənməsinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank müəssisələrinə nəzarət edir və onların fəaliyyətini tənzimləyir
- ☒ Hamısı doğrudur
- ☐ ABŞ hökumətinə, ictimaiyyətə, maliyyə müəssisələrinə maliyyə xidməti göstərir, milli hesablama sisteminin idarə etməsində mühüm rol oynayır
- ☐ maliyyə sisteminin sabilliyini saxlayır və maliyyə bazarlarındakı riski azaldır
- ☐ Tam məşqulluğun və qiymət sabilliyinin əldə edilməsi məqsədilə pul və kredit dövriyyəsinə təsir göstərmək yolu ilə milli monetar siyasəti idarə edir.

284 Müasir ABŞ ərazisində pul-kredit sisteminin formalaşması?

- ☐ heç biri
- ☐ Müstəqilliyin əldə edilməsi ilə
- ☐ Federal ehtiyat sisteminin yaranması ilə
- ☒ 1690-cı ildə Massaçuseç körfəzinin koloniyası ilk dəfə qısa müddətli kağız öhdəlikləri
- ☐ Kennedinin ölümündən sonra

285 Əvəzləşdirilmiş daxilolmalara aiddir:

- ☐ müsbət büdcə gəlirləri üzrə hesablanan dövlət vergiləri və transfertləri
- ☒ mənfi büdcə hüquqları və xərcləri üzrə hesablanan müxtəlif növ yığımlar
- ☐ müsbət büdcə hüquqları və xərcləri üzrə hesablanan müxtəlif növ vergilər
- ☐ büdcə yığımları və xərcləri üzrə hesablanan məqsədli daxilolmalar
- ☐ büdcənin gəlirlər hissəsində yerləşən planlaşdırılmış daxilolmalar

286 Diskret xərclərə aşağıdakı məsrəflərdən hansı aiddir:

- ☐ kapital, tikinti, investisiya, təhsil, sığorta
- ☐ innovasiya, investisiya, tədavül, milli park
- ☐ səhiyyə, elm, tədavül, idman
- ☒ tədavül, nəqliyyat, milli park, beynəlxalq yardım
- ☐ beynəlxalq münasibətlər, beynəlxalq yardım, tədavül, investisiya

287 ABŞ-ın büdcəsinin federal xərclərinə daxil edilir:

- ☐ investisiya xərcləri, sosial xərclər, diskret xərclər
- ☐ kapital xərcləri, əvəzləşdirilmiş daxilolmalar, investisiya xərclər
- ☐ cari xərclər, kapital xərcləri, investisiya xərcləri
- ☒ diskret xərclər, əvəzləşdirilmiş daxilolmalar, təmiz layihələr
- ☐ cari xərclər, sosial xərclər, kredit layihəsi xərcləri

288 ABŞ-ın büdcə prosesinin mərhələləri hansılardır:

- ☐ büdcə layihəsinin konqres tərəfindən işlənməsi, büdcə proqnozunun prezident tərəfindən təsdiq olunması, büdcənin vitse-prezident tərəfindən təhlil edilməsi
- ☐ konqres tərəfindən büdcənin prezident tərəfindən təsdiq olunması, büdcə layihəsinin prezident tərəfindən təsdiqi və büdcənin icrası
- ☐ büdcə layihəsinin hazırlanması, konqres tərəfindən qəbulu və büdcənin icrası
- ☒ büdcənin prezident tərəfindən təsdiq olunması, konqres tərəfindən qəbulu, büdcənin icrası

289 ABŞ-ın büdcə prosesi neçə səviyyəlidir:

- ☐ 5 səviyyəli
- ☐ 4 səviyyəli
- ☐ 2 səviyyəli
- ☒ 3 səviyyəli
- ☐ 1 səviyyəli

290 ABŞ-ın etibarlı tədavül fondlarının rolu:

- ☐ konqresin xərclərini maliyyələşdirir
- ☐ dövlət fəaliyyəti zamanı bağlanan müqaviləni icra edir
- ☐ dövlətin fermer təsərrüfatına etibarlı kredit verilməsinə şərait yaradır
- ☒ müəssisə fəaliyyəti zamanı bağlanan müqaviləni icra edir
- ☐ federasiya subyektlərinin proqramlarını maliyyələşdirir

291 ABŞ-ın federal fonduna daxildir:

- ☐ əsas fondlar, tədavül fondları, tədavüldənkənar fondlar, sığorta fondları, dövlətdaxili fondlar
- ☐ adi fondlar, əsas fondlar, amortizasiya fondları, sığorta fondları
- ☐ əsas fondlar, ehtiyat fondlar, adi fondlar, tədavül fondları
- ☒ xüsusi fondlar, adi fondlar, tədavül fondları, dövlətdaxili fondları
- ☐ tədavül fondları, tədavüldənkənar fondlar, dövlətdaxili fondlar, adi fondlar

292 İnkişaf etmiş ölkələrdə maliyyə sistemi hansı iki əsas tipə ayrılır:

- ☐ Avropa, Asiya
- ☐ ixtisaslaşdırılmış, universal
- ☐ ictimai, bank
- ☒ bank, pul
- ☐ asan, çətin

293 Kanadanın büdcələrarası transferlərin əsas sistemləri:

- ☐ beynəlxalq kredit və transfertlər
- ☐ dotasiya və maliyyə yardımı
- ☐ subsidiya və dotasiya
- ☒ dotasiya şərtləri və mübadilə sistemi
- ☐ subvensiya və dotasiya şərtləri

294 Kanadanın tələbat səviyyəsinin əsas kriteriyalarına aiddir:

- ☐ məşğulluq səviyyəsi
- ☐ xəsislik səviyyəsi
- ☐ yoxsulluq səviyyəsi
- ☒ büdcə ilə təminat səviyyəsi
- ☐ sosial təminat səviyyəsi

295 Kanadanın büdcəsində əsas tənzimləyici yeri hansı gəlirlər tutur:

- ☐ qeyri-vergilər
- ☐ beynəlxalq kredit
- ☐ transfertlər
- ☒ vergilər
- ☐ qrantlar

296 Kanadanın maliyyə ili ibarətdir:

- ☐ 1 sentyabrdan 30 avqustadək
- ☒ 1 aprelədən 31 martadək
- ☐ 1 yanvardan 31 dekabrdaək

- ☐ 1 fevraldan 31 yanvaradək
- ☐ 1 oktyabrdan 31 sentyabradək

297 Kanadanın büdcə sistemi neçə səviyyəlidir:

- ☐ 5 səviyyəli
- ☐ 4 səviyyəli
- ☐ 2 səviyyəli
- ☒ 3 səviyyəli
- ☐ 0 səviyyəli

298 ABŞ-ın büdcə prosesi neçə mərhələyə bölünür:

- ☐ 6 mərhələyə
- ☐ 4 mərhələyə
- ☐ 2 mərhələyə
- ☒ 3 mərhələyə
- ☐ 5 mərhələyə

299 ABŞ-da hansı xüsusi büdcədənkanar fondlar fəaliyyət göstərir:

- ☐ nəqliyyat, elmi-tədqiqat və hərbi-siyasi
- ☐ tibbi, hərbi-siyasi, yol və sosial
- ☐ yol, sosial, elmi-tədqiqat və digər fondlar
- ☒ ekoloji, elmi-tədqiqat, hərbi-siyasi və digər fondlar
- ☐ tibbi-hüquqi, hərbi-siyasi, ekoloji və digər fondlar

300 ABŞ-ın büdcə sistemi:

- ☐ planlaşdırılmış
- ☐ feodal
- ☐ unitar
- ☒ federal
- ☐ kapitalist

301 ABŞ-ın sosial proqramı hansı funksiyaları yerinə yetirir:

- ☐ bölgü, yenidən bölgü və nəzarət
- ☐ əhalinin əmtə tələbatı səviyyəsinin yüksəlməsini təmin edir
- ☐ əhalini yüksək əmək haqqı səviyyəsi ilə təmin edir
- ☒ insan kapitalına investisiyanı təmin edir və cəmiyyətin sosial sabitliyinə zəmanət verir
- ☐ ipoteka kreditlərinin əldə olunması şərtlərini formalaşdırır

302 ABŞ-ın büdcəsinin əsas gəlir mənbələrinə aşağıdakılardan hansı daxildir:

- ☐ gömrük rüsumları
- ☐ qrantlar
- ☐ transfertlər
- ☒ vergilər
- ☐ siyahıdakı hər şey

303 ABŞ-ın büdcəsi necə tənzimlənir:

- ☐ transfert və qrantlar vasitəsilə
- ☐ transfert və dotasiyalar vasitəsilə
- ☐ transfert və subsidiyalar vasitəsilə
- ☒ dotasiya və köçürmələr vasitəsilə
- ☐ dotasiya və subvensiya vasitəsilə

304 ABŞ-ın büdcə sistemi səviyyəlidir:

- ☐ 1
- ☐ 2
- ☐ 4
- ☒ 3
- ☐ 5

305 Neçənci ildə büdcələr ağıllı və məsuliyyətli adlandırılırdı:

- ☐ 2008
- ☐ 2005
- ☐ 2000
- ☒ 2002
- ☐ 1998

306 ABŞ-ın büdcə ili hansı dövrü əhatə edir:

- ☐ 1 fevraldan 1 yanvaradək olan müddəti
- ☒ 1 oktyabrdan 30 sentyabradək olan müddəti
- ☐ 1 yanvardan 31 dekabrək olan müddəti
- ☐ 1 iyuldan 30 iyunadək olan müddəti
- ☐ 1 apreldən 31 martadək olan müddəti

307 ABŞ-ın büdcə quruluşu hansı hüquqi sənədlərlə tənzimlənir:

- ☒ ABŞ-ın Konstitusiyası
- ☐ maliyyə qanunvericiliyi
- ☐ hesabat balansı
- ☐ vergi bəyannaməsi
- ☐ “büdcə quruluşu” haqqında qanun

308 Maliyyə mexanizminə nə daxil deyil?

- ☐ İqtisadi metodlar
- ☐ müəssisələrin ixtisaslaşdırılmış hesabatları
- ☐ Maliyyə metodları
- ☒ hüquqi təminat
- ☐ Maliyyə və vergi alətləri

309 Fransada maliyyə planlaşdırılması qaydaları?

- ☐ Balans metodu
- ☐ Hesablaşma – təhlil
- ☐ Təhlil metodu
- ☒ Normativ metodu
- ☐ Ümumiləşdirilmiş metodu

310 Dövlət tərəfindən beynəlxalq maliyyə münasibətlərinin təşkili metodları hansılardır?

- ☐ maliyyə bazarı
- ☐ maliyyə siyasəti
- ☐ maliyyə etalonu
- ☒ Qlobal maliyyə alətlərindən istifadənin məcmu
- ☐ maliyyə mexanizmi

311 Tam şəkildə hər hansı büdcə həlqəsinə daxil olan gəlirlər necə adlanır?

- ☐ Birbaşa və ya doluyı

- ☐ Xüsusi
- ☐ Ümumi gəlirlər
- ☒ Məqsədli
- ☐ Təhkim olunmuş

312 Likvidlik konsepsiyası nə vaxt və harada yaradılıb?

- ☐ İngiltərədə 1960-cı ildə
- ☐ Rusiyada 1930-cu ildə
- ☐ Almaniyada 1945-ci ildə
- ☒ ABŞ-da 1958-ci ildə
- ☐ İtaliyada 1944-cü ildə

313 Tədiyyə balansı üzrə bazis hesablamaları harda yaranıb?

- ☐ Yaponiyada
- ☐ Rusiyada
- ☐ Türkiyədə
- ☒ ABŞ-da
- ☐ İngiltərədə

314 Ştatların xüsusi vəsaitlərinin çatışmamazlığı haradan ödənilir?

- ☐ Rüşumların artırılması hesabına
- ☐ İstiqraz vərəqələrinin satılması hesabına
- ☐ Federal büdcədən verilən subsidiya hesabına
- ☒ Federal büdcədən verilən maliyyə köməkliyi və yerli hakimiyyət orqanları büdcələrindən ayırmalar hesabına
- ☐ Əlavə vergi müəyyən edilməsi hesabına

315 ABŞ-ın Ştatlarının büdcəsində hansı vergilərin xüsusi çəkisi yüksəkdir?

- ☐ Federal büdcədən ayırmalar
- ☐ yol vergisi
- ☐ gəlir vergisi
- ☒ gəlir vergisi və sosial sığorta fonduna məcburi haqlar
- ☐ Əlavə dəyər vergisi

316 hansı ölkədə xüsusi fondların vəsaiti dövlət büdcəsinin vəsaitinə bərabərdir

- ☐ yaponiyada
- ☐ finlandiyada
- ☐ Russiyada
- ☒ fransada
- ☐ ABŞ-da

317 ABŞ-ın büdcə quruculuğu

- ☐ hesabatların və bələdiyyələrin büdcələrindən ibarətdir
- ☐ ştatların büdcəsindən ibarətdir
- ☐ federativ dövlətlərdəki bedcə quruculuğu kimidir
- ☒ 2 həlgədən ibarətdir
- ☐ federal büdcədən ibarətdir

318 ABŞ-da vergi komitəsi nə vaxt yaranıb

- ☐ 1865-ci ildə vətəndaş müharibəsi bitəndə
- ☐ 1984-cü ildə
- ☐ 1861-ci ildə
- ☒ 1854-cü ildə

☐ 2010-cı ildə

319 ABŞ-ın büdcə prssesinin inkişafı neçə mərhələyə bölünür

- ☐ 1999-cu ildən başlayır
☐ 6 mərhələyə
☐ 3 mərhələyə
☒ 1921-ci ilə gədər, 1921-ci ildən 1976-cı ilə dək və 1976-cı ildən indiyənə gədər
☐ 2 mərhələyə

320 ABŞ-ın dövlət büdcəsinin əsas vəzifəsi nədir

- ☐ qərqinlik acaqlarının azaldılması
☐ iqtisadi artımın təmin edilməsi
☐ sosial tədbirlərin maliyyələşdirilməsi
☒ Dövlət aparatının saxlanması
☐ sahibkarlığın inkişafına köməkdarlıq göstərilməsi

321 ABŞ-ın büdcə quruculuğu neçə həlqədən ibarətdir

- ☐ federal dövlətin büdcəsində
☐ bələdiyyələrin və xüsusi okruqların büdcələrindən
☐ 12.7 min inzibati, sahibkarlıq təsərrüfatı, mədəni maarif, və digər yerli büdcələr
☒ federal büdcə , ştatların büdcəsi, yerli büdcələr

322 ABŞ-da ilk bank nə vaxt yaranıb

- ☐ 1881-ci ildə korporativ bank şəkilində
☐ 1812-ci ildə federal ehtiyat sisteminin qərarı ilə
☐ 1792 federal dövlətin qərarı ilə
☒ 1775-1773-cü ildə konqressin qərarı ilə
☐ 1811-ci ildə xüsusi banklar haqqında qanunla

323 ABŞ-ın hansı ştatı ilk qısa müddətli kağıza borc öhdəliyi buraxıb

- ☐ kolumbiya
☐ Vaşinqton
☐ Nyu cersi
☒ MASSACUSI
☐ meksika

324 Federasiya subyektlərinin qanunvericilikdə nəzərdə tutulmayan əlavə vergilər verməsini tələb etmək :

- ☐ Yalnız səhmdarlar yığıncağı tərəfindən
☐ Rəhbərliyin qərarına əsasən olar;
☐ Hüququ var;
☒ Hüququ yoxdur;
☐ Müstəsna hallarda.

325 Dövlətlərarası əlaqələrin bütün səviyyələrdə uyğunluq və büdcələrə icrası yoxlanılması üzrə büdcənin bir funksiyası var:

- ☐ Fiskal
☐ Tənzimlənmə
☐ Toplayıcı;
☒ Nəzarət;
☐ Bölüşdürücü.

326 Federal büdcəyə daxil olan xərclərə aiddir:

- ☐ Tibbi sığorta xərcləri
- ☐ Sığorta ilə bağlı xərclər, öz-özünü məşğul;
- ☐ Vətəndaşların sığorta məsuliyyəti, özünün əmək fəaliyyəti ilə bağlı xərclər;
- ☒ Dövlət idarəetmə və dövlət aparatının saxlanması xərcləri.
- ☐ Məsuliyyət sığortası ilə bağlı xərclər;

327 Xarici ölkələrdə büdcə quruculuğu nədən asılıdır

- ☐ Sair siyasi amillərdən
- ☐ Dövlətin hansı ictimai quruluşa aid olmağından
- ☐ Büdcə sistemi haqqında qanundan
- ☒ Ölkənin dövlət quruculuğundan
- ☐ Büdcə həlgələrindənə

328 Hansı xərc maddələri ABŞ və İngiltərə büdcəsindən başqa heç bir ölkədə nəzərdə tutulmur?

- ☐ Nəqliyyat xərcləri
- ☐ İdarəetmə xərcləri
- ☐ Hərbi xərclər
- ☒ inkişaf etməkdə olan ölkələrə maddi-köməkdərlik göstərilməsi xərcləri
- ☐ Sosial xərclər

329 Fransanın vergi sisteminə aparıcı vergi növü hansıdır?

- ☐ Sahibkarlardan tutulan mənfəət vergisi
- ☐ . rüsumlar
- ☐ əhalidən qəbir vergsi
- ☒ əlavə dəyər vergisi
- ☐ gömrük haqları

330 Beynəlxalq maliyyə münasibətlərinin əsas inkişaf tendesiyaları hansılardır?

- ☐ Monetar siyasətin uyğunlaşdırılması
- ☐ Vahid pul vahidinə keçilməsi
- ☐ Maliyyə sistemlərinin bir-birinə uyğunlaşdırılması
- ☒ UDM-un davamlı inkişafın təmin etmək
- ☐ Vahid maliyyə siyasətinin həyata keçilməsi

331 Federal ehtiyat sisteminin hansı funksiyaları var?

- ☐ pul və kredit dövriyyəsinə təsir göstərmək yolu ilə
- ☐ Qiymət sabilliyin əldə edilməsi
- ☐ Tam məşğulluğu təmin etmək
- ☒ Pul dövriyyəsinə təsir etmək
- ☐ Kredit sisteminə nəzarət etmək

332 federal ehtiyat sisteminin hansı məqsədləri var?

- ☐ dövlətin pul kəsilməsi haqqında sərəncamının yerinə yetirilməsi
- ☐ ehtiyat valyuta yaradılması
- ☐ tədaviyə pul buraxılması
- ☒ pul tədaviyələrinin nizamlandırılması
- ☐ xarici ölkələrə dollar göndərilməsi

333 ABŞ-i dövlət maliyyə sisteminin tərkibi

- ☐ Vergi maliyyə
- ☐ Kredit sistemi
- ☐ Büdcə sistemi

- ☒ dövlət büdcəsi, büdcədənənar, dövlət krediti,koorparasiyaların maliyyəsi, yerli maliyyə
- ☐ Vergi orqanları

334 ABŞ-ın büdcə sisteminin tərkibinə daxildir:

- ☐ ştatların büdcəsi
- ☐ ittifaq büdcəsi
- ☐ yerli bedcələr
- ☒ fəderasiya büdcəsi, ştatların büdcəsi, dövlət korparasiyalarının büdcəsi
- ☐ bələdiyyələrin büdcəsi

335 ABŞ-da büdcə prosesi neçə mərhələdən ibarətdir?

- ☐ Gəlirlərin təplanmasından
- ☐ 2 mərhələdən
- ☐ 3 mərhələdən
- ☒ Büdcənin tərkibi, müzakirəsi, təsdiqi və icrası prosesindən
- ☐ İcra prosesindən

336 Maliyyə sisteminin ilk dəfə harada yaranıb ?

- ☒ Böyük Britaniyada
- ☐ heç birində
- ☐ Fransada
- ☐ Almaniyada
- ☐ İtaliyada

337 İngiltərənin dövlət büdcəsi hansı hissələrdən ibarətdir?

- ☒ Cari və milli borclar fondu
- ☐ heç biri
- ☐ şaquli və üfqi
- ☐ BİRBAŞA VƏ DOLAYI
- ☐ ƏVVƏLKİ VƏ SONRAKI

338 Böyük Britaniyanın vergi sistemi neçə səviyyəlidir:

- ☐ 0
- ☐ 4
- ☐ 1
- ☐ 3
- ☒ 2

339 Böyük Britaniyanın daxili və xüsusi fondlarına aiddir:

- ☒ milli sığorta fondu, pensiya fondu, bərabərləşdirici valyuta fondu, ixrac kreditlərinin zəmanət fondları
- ☐ inkişaf fondu, yığım fondu, tibbi sığorta fondu, yol fondu
- ☐ istehlak fondu, milli sığorta fondu, amortizasiya fondu
- ☐ pensiya fondu, amortizasiya fondu, inkişaf fondu, milli sığorta fondu
- ☐ milli sığorta fondu, pensiya fondu, tibbi sığorta fondu, yol fondu

340 Böyük Britaniyadakı xüsusi fondların sayı:

- ☐ 60
- ☐ 40
- ☐ 20
- ☐ 10
- ☒ 80

341 Uels və Şotlandiyanın yerli idarəetmə orqanları sisteminin sayı:

- ☐ 5
- ☐ 2
- ☐ 4
- ☐ 3
- ☒ 1

342 İngiltərə yerli idarəetmə orqanları sisteminin sayı:

- ☐ 5
- ☒ 2
- ☐ 3
- ☐ 1
- ☐ 4

343 Böyük Britaniyanın büdcə icrasına nəzarəti həyata keçirir:

- ☐ lordlar palatası
- ☒ maliyyə nazirliyi
- ☐ Böyük Britaniya kraliçası
- ☐ xəzinədarlıq
- ☐ Böyük Britaniya bankı

344 Böyük Britaniyanın büdcəsinin kassa icrasını həyata keçirir:

- ☐ maliyyə nazirliyi
- ☒ İngiltərə bankı
- ☐ xəzinədarlıq
- ☐ nazirlər kabineti
- ☐ prezident aparatı

345 Böyük Britaniyanın büdcə layihəsi hansı sənəd əsasında hazırlanır:

- ☐ prezidentin sərəncamı əsasında
- ☒ sifarişlər əsasında
- ☐ “hesabat balansı” əsasında
- ☐ “biznes planı” əsasında
- ☐ proqnoz əsasında

346 Böyük Britaniyanın büdcələrarası tənzimləmə sistemin tərkibi:

- ☐ dotasiya və subvensiya
- ☒ blok-qrant və xüsusi məqsədlər üçün qrant
- ☐ subvensiya və xüsusi məqsədlər üçün qrant
- ☐ blok-qrant və dotasiya
- ☐ dotasiya və subsidiya

347 Böyük Britaniyanın büdcə ili hansı dövrü əhatə edir:

- ☐ 1 fevraldan 1 yanvaradək olan müddət
- ☐ 1 yanvardan 31 dekabrək olan müddət
- ☒ 1 apreldən 31 martadək olan müddət
- ☐ 1 iyuldan 30 iyunadək olan müddət
- ☐ 1 oktyabrdan 30 sentyabradək olan dövr

348 Böyük Britaniyanın dövlət büdcəsi nədən ibarətdir:

- ☐ dövlət büdcəsi, yerli idarəetmə orqanlarının büdcəsi, federal büdcə, bələdiyyə büdcəsi

- ☒ birləşmiş fond, milli bərcəlar fondu
- ☐ birləşmiş fond, milli bərcəlar fondu, milli qiymətli kağızlar fondu
- ☐ birləşmiş bədcələr, milli bərcəlar fondu
- ☐ dövlət bədcəsi və yerli bədcələr

349 Böyük Britaniyanın bədcə quruluşu neçə səviyyəlidir:

- ☐ 5
- ☒ 2
- ☐ 1
- ☐ 3
- ☐ 4

350 Böyük Britaniyanın maliyyə sisteminin əsas həlqələri hansılardır:

- ☐ sosial sığorta, dövlət krediti, bədcə sistemi, dövlət müəssisələrinin maliyyəsi
- ☒ bədcə sistemi, bədcədənkanar fondlar, dövlət krediti və təsərrüfat subyektinin maliyyəsi
- ☐ bədcə sistemi. sosial sığorta, bank krediti və dövlət müəssisələrinin maliyyəsi
- ☐ ev təsərrüfatı maliyyəsi, bədcə sistemi, dövlət müəssisələrinin maliyyəsi
- ☐ bədcə sistemi, bank krediti, sığorta fondu və dövlət müəssisələrinin maliyyəsi

351 Sivil list üzrə xərcələrə nə daxildir?

- ☐ Sosial xərcələr
- ☒ kral və onun ailəsinin saxlanmasıxərcələri
- ☐ Səhiyyə xərcələri
- ☐ Sair xərcələr
- ☐ Müvafiq xərcələr

352 Avropa Yenidənqurma və İnkişaf bankının əsas məqsədi:

- ☐ . dövlət mülkiyyətinin iqtisadi böhran vəziyyətində mərkəzləşdirilmiş maliyyə resurslarının bölgüsü və kəndlərdə kolxoz və sovxozların inkişafına təsir göstərmək
- ☐ Avropa ölkələrinə dövlət krediti və qrantlar əldə etməsinə kömək etmək və müştərilərin ödənişlərinin tam yerinə yetirilməsinə xidmət göstərilməsində səy göstərmək
- ☐ özəlləşdirmə fəaliyyəti, antiinhisarçılıq və qeyri-mərkəzləşdirmə, Avropanın enerji, nəqliyyat və telekommunikasiya şəbəkəsinə qoşulması
- ☒ Mərkəzi və Şərqi Avropada bazar iqtisadiyyatına keçid iqtisadiyyatlı ölkələrdə özəl müəssisələrin və sahibkarlığın inkişafına stimullaşdırıcı təsir göstərmək
- ☐ . maliyyə resurslarının qlobalaşması, antiinhisarçılıq və qeyri-mərkəzləşdirmə, enerji, nəqliyyat, ünsiyyət şəbəkələrinin təkmilləşdirilməsi

353 Mərkəzi bankların Avropa sistemi necə idarə olunur:

- ☐ ümumi şura, Avropa sistemi ilə fəaliyyət göstərən mərkəzi bankların rəhbərlik heyəti və müşahidəçi-dispeçerləri
- ☐ . Avropa sistemi ilə fəaliyyət göstərən mərkəzi bankların sədrələri, Avropa sistemi ilə fəaliyyət göstərən mərkəzi bankların rəhbərlik heyəti, ümumi şura
- ☐ . Avropa sistemi ilə fəaliyyət göstərən mərkəzi bankların sədrələri, Avropa sistemi ilə fəaliyyət göstərən mərkəzi bankların idarə heyəti, ümumi şura
- ☒ idarəedicə şura, Avropa sistemi ilə fəaliyyət göstərən mərkəzi bankların idarə heyəti, ümumi şura
- ☐ Avropa sistemi ilə fəaliyyət göstərən mərkəzi bankların direktorlar şurası, Avropa sistemi ilə fəaliyyət göstərən mərkəzi bankların idarə heyəti, ümumi şura

354 Beynəlxalq Maliyyə Korporasiyasının vəzifələri hansılardır:

- ☐ korporativ maliyyənin bazar mexanizminin şərtlərinin iqtisadi inkişafına şərait yaradır
- ☐ inkişaf etməkdə olan ölkələrə özəl kredit investərləri tərəfindən güzəştli şərtlərlə kredit verilməsinə şərait yaradır
- ☐ dövlətin iqtisadi inkişafına təsir göstərir
- ☐ inkişaf etməkdə olan ölkələrə maliyyə institutları tərəfindən güzəştli şərtlərlə kredit verilməsinə şərait yaradır
- ☒ korporativ maliyyənin, daxili istehsalat münasibətlərinin ictimai-iqtisadi cəhətdən inkişafına təşəbbüs göstərir
- ☐ beynəlxalq krediti bazar münasibətləri şərtləri ilə inkişaf etdirir

355 Hansı təşkilatlar Ümumdünya bankı qrupuna daxil edilir:

- ☐ beynəlxalq modernləşdirmə bankı, beynəlxalq valyuta bankı, beynəlxalq inkişaf mərkəzləri
- ☐ beynəlxalq valyuta bankı, beynəlxalq inkişaf assosiasiyası, beynəlxalq inkişaf mərkəzləri
- ☐ beynəlxalq modernləşdirmə və genişləndirmə bankı, transmilli şirkətlər, beynəlxalq inkişaf mərkəzləri
- ☒ beynəlxalq yenidənqurma və inkişaf bankı, beynəlxalq inkişaf assosiasiyası, beynəlxalq maliyyə korporasiyası
- ☐ beynəlxalq yenidənqurma və inkişaf bankı, transmilli şirkətlər və beynəlxalq inkişaf mərkəzləri

356 Beynəlxalq Valyuta Fondunun siyasəti və vəzifələri hansı sənəddə qeyd olunmuşdur:

- ☐ bunların heç birində
- ☐ beynəlxalq valyuta fondunun nizamnaməsində
- ☐ dövlətlərarasındakı “dünya və birlik haqqında” imzalanan sazişdə
- ☒ “razılıq müddəaları” adlı xartiyada
- ☐ beynəlxalq valyuta fondunun fəaliyyətinin vəziyyətində

357 Beynəlxalq iqtisadi inkişaf bankı nə vaxt yaradılıb?

- ☐ 1997-ci ildə
- ☐ 1974-cü ildə
- ☐ 1933-cü ildə
- ☒ 1949-cu ildə
- ☐ 1993-cü ildə

358 Beynəlxalq hesablaşmalar bankı harda yerləşir?

- ☐ Parisdə
- ☐ Marseldə
- ☐ Nuy-Yorkda
- ☒ Bazeldə
- ☐ Londonda

359 Beynəlxalq hesablaşmalar bankı nə vaxt yaranıb?

- ☐ 1994-cü ildə
- ☐ 1977-ci ildə
- ☐ 1944-cü ildə
- ☒ 1930-cu ildə
- ☐ 1985-ci ildə

360 (MUQA)-nın üzvü hansı ölkələr ola bilər?

- ☐ Seçki ilə gələn ölkələr
- ☐ Üzvülük haqqını ödəmək imkanı olan ölkələr
- ☐ Bütün ölkələr
- ☒ Beynəlxalq yenidənqurma və inkişaf bankının üzvü olan ölkələr
- ☐ BVF-nun üzvü olan ölkələr

361 Valyuta klirinqi nə vaxt yaranıb?

- ☐ 2010-cu ildə
- ☐ 1964-cü ildə
- ☐ 944-cü ildə Brutton-Vuds-da
- ☒ 1931-ci ildə dünya iqtisadi böhranı zamanı
- ☐ 1991-ci ildə

362 Valyuta klirinqi nədir?

- ☒ Ölkələr arasında hesablaşma və öhdəliklərin zaçot edilməsi

- ☐ Qalıqların tutuşdurulması
- ☐ Könüllü ödənişlər aparılması
- ☐ Məcburi ödənişlərin silinməsi
- ☐ Müqavilə üzrə öhdəliklərin ödənilməsi

363 Valyuta məhbubiyyətləri nə vaxt yaranıb?

- ☐ Almaniyada 1933-cü ildə
- ☐ İsveçrədə 1950-ci ildə
- ☐ 1980-ci ildə SSRİ tərəfindən
- ☒ Birinci dünya müharibəsi dövründə müharibə aparan ölkələr tərəfindən
- ☐ İtaliya tərəfindən 1935-ci ildə

364 SDR neçənci ildə buraxılıb?

- ☐ 1985-ci ildə
- ☐ 1968-ci ildə
- ☐ 1944-cü ildə
- ☒ 1947-ci ildə
- ☐ 2010-cu ildə

365 BVF-nun Ali rəhbər orqanı hansıdır?

- ☐ Müşavirlər
- ☐ İdarəedicilər Şurası
- ☐ Nazirlər konfransı
- ☒ Müdirlər Şurası
- ☐ Kamissiyalar

366 BMT-nin iqtisadi Şurası neçə regional komissiya yaratmışdır?

- ☐ Afrika, Asiya, ABŞ
- ☐ Avropa, Asiya
- ☐ Avropa, Uzaq Şərq
- ☒ Avropa, Afrika, Asiya, Latın Amerikası
- ☐ Avropa, Rusiya, Çin

367 Beynəlxalq maliyyə təşkilatları hansı quruluşa malikdir?

- ☐ İctimai təşkilat
- ☒ İnstitut quruluşuna
- ☐ Kooperativ təşkilat
- ☐ Səhmdar cəmiyyət

368 Azərbaycan İslam inkişaf bankına nə vaxt üzv olmuşuq

- ☐ 2010-cu ildən
- ☐ 1951-ci ildən
- ☐ 1983-ci ildən
- ☐ 1988-ci ildən
- ☒ 1992-ci ildən

369 BMT-inkişaf proqramı Azərbaycanda nə vaxtan təmsil olunur

- ☐ 2010-ci ildən
- ☐ 1985-ci ildən
- ☒ 1993-ci ildən
- ☐ 1941-ci ildən
- ☐ 1944-ci ildən

370 beynəlxalq inkişaf assosiyası nə vaxt yaranıb

- ☐ beynəlxalq inkişaf və yenidən qurma bankı tərəfindən 1973-cü ildə
- ☒ ABŞ-ın köməyi ilə 1960-cı ildə
- ☐ 2010-cu ildə
- ☐ 1999-cü ildə
- ☐ 1953-cü ildə

371 beynəlxalq maliyyələşmə mənbələri hansılardır

- ☐ beynəlxalq bank kreditləri
- ☒ beynəlxalq istiqraz vəsaitləri
- ☐ transmilli korporasiyaların gəlirləri
- ☐ beynəlxalq maliyyə institutlarının mənfəəti
- ☐ Avropa birliyinin vəsaiti

372 maliyyə bazarının hansı növü var?

- ☐ regional maliyyə bazarı
- ☒ regional milli və dünya maliyyə bazarı
- ☐ vahid maliyyə bazarı var
- ☐ dünya maliyyə bazarı
- ☐ milli maliyyə bazarı

373 Azərbaycan Beynəlxalq inkişaf assosiasiyasının nə vaxt üzvü olmuşdur

- ☐ 1992-ci ildə
- ☒ 1995-ci ildə
- ☐ 2005-ci ildə
- ☐ 1999-cu ildə
- ☐ 1981-ci ildə

374 Milli valyuta sisteminin xüsusiyyətləri ... tərəfindən müəyyən edilir :

- ☐ Beynəlxalq Valyuta sistemi;
- ☒ Dövlət iqtisadi inkişaf səviyyəsi, xarici iqtisadi əlaqələrin inkişaf dərəcəsi;
- ☐ Dünya bankı
- ☐ Ümumdünya Ticarət Təşkilatı.
- ☐ Beynəlxalq Valyuta Fondu;

375 Azərbaycana valyuta nəzarəti orqanları hansılardır?

- ☐ Maliyyə agentləri
- ☐ Milli bank
- ☐ Dövlət gömrük komitəsi
- ☒ valyuta nəzarəti orqanları
- ☐ Milli bank qarşısında hesab verən bütün müvəkkil banklar

376 Beynəlxalq sığorta təşkilatlarının maliyyə mexanizminə təsiri

- ☐ Maliyyə vəsaitlərinin xərclənməsi riskini azaltmaq
- ☒ bankların və sığorta təşkilatlarının inkişaf sığortalanmasını təmin etməklə ehtiyat maliyyə təminatı verilməsi
- ☐ Ölkəni lazımı pul vəsaiti ilə təmin etmək
- ☐ Sığorta təşkilatları üçün metdiki baza yaratmaq
- ☐ Müəssisə və təşkilatların əmlakını sığortalamaq

377 Beynəlxalq amortizasiya siyasəti nədir?

- ☐ əsas vəsaitlərin fiziki və mənavi köhnəlməsiarasındakı nisbəti müəyyən etmək

- ☐ Kapital və avadanlıq axımını tənzimləmək
- ☒ köhnəlmə dəyərini artırıb azaltmağa əsas vasitələrin vaxtında dəyişdirilmək üçünəhtiyat vəsait toplamaq
- ☐ Dünya miqyasında əsas vasitələrinin bərpası təmin etmək
- ☐ Mənəvi köhnəlməni təmin etmək

378 Azərbaycan 1944-cü ildə BVF-ə niyə üz olmadı?

- ☐ Beynəlxalq valyuta fondu onu üzvlüyə qəbul etmədiyi üçün
- ☒ SSRİ-nin tərkibində olduğu halda və odaora daxil olmadığı üçün
- ☐ Quruluşun müxtəlifliyi üzündən
- ☐ ABŞ orada hekemon olduğu üçün
- ☐ Vəsaiti olmadığından

379 Hansı maliyyə təşkilatında saxlanılır?

- ☐ Bendestang bankında
- ☒ beynəlxalq valyuta fndunda
- ☐ Beynəlxalq hesablaşmalar bankında
- ☐ İqtisadi əməkdaşlıq fondunda
- ☐ ümumdünya bankında

380 Valyuta məzənsi nədir?

- ☐ Ayrı-ayrı ölkələrin pul vahidlərinin qızıl məzmunlarının nisbəti
- ☐ Valyutaların bazar kursu
- ☐ Valyutanın üzərində yazılan qiymət
- ☐ BVF-nin müəyyən etdiyi qiymət
- ☒ valyutaların bir-birinə dəyişdirilmə nisbət

381 Beynəlxalq valyutalara hansı pul vahidləri aiddir?

- ☐ Rus rublu
- ☒ SDR, Avro və dollar
- ☐ Dollar
- ☐ Avro
- ☐ Azərbaycan manatı

382 Beynəlxalq valyuta fondu nə vaxt yaranmışdır?

- ☐ Dünya birliyinin sərəncamı ilə
- ☒ 1944-cü ildə Brutten Vud konfrasında
- ☐ 1947-ci ildə
- ☐ 1954-ci ildə
- ☐ 1961-ciildə Bonnda

383 Azərbaycanın Ümumdünya ticarət təşkilatına daxil ola bilinməsinə səbəb nədir?

- ☐ Ticarətin liberallaşması
- ☐ Hazırlıq işlərinin bitməsi
- ☒ idxal gömrük rüsumlarının sıfıra endirilməsi tələbi
- ☐ Kənd təsərrüfatına dolayı investisiyaların qyulması təklifi
- ☐ İnhisarçılığın ləğv edilməsi

384 Dünya bankı hansı məqsədlər üçün kredit verir?

- ☐ Sair tədbirlərə
- ☒ təhsilin yenidən qurulması üçün istehsalatlar keçirilməsinə
- ☐ Sosial tədbirlərə
- ☐ İqtisadi islahatlar aparılmasına

- ☐ Səhiyyənin inkişafına

385 Azərbaycan Beynəlxalq valyuta fondu ilə əlaqəsi nə vaxtdan yaranıb?

- ☐ 2001-ci ildə
☒ 1992-ci ildə
☐ Sovetlər dövründə
☐ 1995-ci ildə
☐ əlaqə yoxdur

386 Avropa Mərkəzi Bankının nizamnamə kapitalı nə qədərdir:

- ☐ 9 mlrd. Avro
☒ mlrd. Avro
☐ 4 mlrd. Avro
☐ 10 mlrd. Avro
☐ 8 mlrd. Avro

387 Avropa Yenidənqurma və İnkişaf bankının nizamnaməsində nəzərdə tutulmuşdur:

- ☐ . dövlət müəssisələrinin fəaliyyətinə aktivlərin yönəldilməsi şəklində dəstək göstərilməsi, maliyyə institutları və hüquq sisteminin gücləndirilməsi, infrastrukturların inkişafı, dövlət sektorunun ehtiyaclarının ödənməsinə kömək göstərilməsi
☒ qeyri-dövlət kommersiya strukturlarının fəaliyyətinə maliyyə resursu köçürmələri ilə dəstək olmaq, maliyyə institutu və hüquq sisteminin möhkəmləndirilməsi, infrastrukturların inkişafı, özəl sektora kömək göstərmək
☐ qiymətli kağızlar bazarına maliyyə resursu köçürmək, pul institutlarının konsentrasiyası, infrastrukturların inkişafı, transmilli şirkətlərin saxlanması kömək göstərmək
☐ . kommersiya müəssisələri ilə bərabər dövlət müəssisələrinə də resurs köçürmələri ilə dəstək olmaq, pul institutlarının konsentrasiyası, infrastrukturların inkişafı, korporativ müəssisələrə kömək göstərmək
☐ . dövlət mülkiyyətinin antiinhisarçılıq və qeyri-mərkəzləşdirmə üçün depozitlərin köçürülməsi, dövlət sektorundakı maliyyə infrastrukturunun inkişafı, maliyyə altsistemlərinin və hüquq sisteminin möhkəmləndirilməsinə say göstərmək

388 Almaniyanın federal büdcəsinə bu vergi daxil olmaları gəlir: gəlir vergisi yığımları, korporasiya vergisi, dövriyyədən vergi, peşə vergi yığımı Bunlardan hansı faiz hesabı ilə daha böyükdür?

- ☐ Heç biri
☒ Dövriyyədən vergi
☐ gəlir vergisi
☐ Korporasiya vergisi
☐ peşə vergi yığımı

389 Federal büdcəyə hansı daxil olmalar yönəldilir?

- ☐ heç biri
☒ gəlir vergisi yığımları, korporasiya vergisi, dövriyyədən vergi, peşə vergi yığımı
☐ korporasiya vergisi, dövriyyədən vergi, peşə vergi yığımı
☐ dövriyyədən vergi, peşə vergi yığımı
☐ gəlir vergisi yığımları, korporasiya vergisi

390 Federal büdcəyə hansı vergi yığımları daxil edilir?

- ☐ kapital hərəkətinə görə qoyulan vergilər, sığorta vergisi, veksəl vergisi, AB çərçivəsində vergi, aksizlər
☒ Gömrük, kapital hərəkətinə görə qoyulan vergilər, sığorta vergisi, veksəl vergisi, AB çərçivəsində vergi, aksizlər
☐ AB çərçivəsində vergi, aksizlər
☐ veksəl vergisi, AB çərçivəsində vergi, aksizlər
☐ sığorta vergisi, veksəl vergisi, AB çərçivəsində vergi, aksizlər

391 Almaniya vergilər neçə yerə bölünür?

- ☐ torpaq, icma bələdiyyəsi, birgə, kilsə,

- ☒ Federal, torpaq, icma bələdiyyəsi, birgə, kilsə,
☐ heç biri
☐ birgə, kilsə
☐ icma bələdiyyəsi, birgə, kilsə,

392 Almaniya maliyyə tarazlığının növləri hansılardır?

- ☒ Şaquli və üfüqi
☐ Birbaşa dolayı
☐ Şaquli və dolayı
☐ Üfüqi və birbaşa
☐ Heç biri

393 Almaniya maliyyə tarazlaşmasının neçə növü var?

- ☐ 5
☐ 1
☐ 3
☐ 4
☒ 2

394 Almaniyanın büdcə prosesinə hansı mərhələlər daxildir?

- ☐ icraya nəzarət
☐ icra etmək
☒ Hamısı
☐ tərtib etmək
☐ təstiq etmək

395 Almaniya büdcə prosesi neçə mərhələdən ibarətdir?

- ☐ 1
☒ 4
☐ 5
☐ 3
☐ 2

396 Alman Federal bankının əsas xüsusiyyətləri hansılardır?

- ☐ Heç biri
☒ Emissiya inhisarı, banklar bankı, dövlət bankı, valyuta ehtiyatlarının idarə edilməsi, ölkənin hesablaşma mərkəzi
☐ banklar bankı, dövlət bankı, valyuta ehtiyatlarının idarə edilməsi, ölkənin hesablaşma mərkəzi
☐ dövlət bankı, valyuta ehtiyatlarının idarə edilməsi, ölkənin hesablaşma mərkəzi
☐ valyuta ehtiyatlarının idarə edilməsi, ölkənin hesablaşma mərkəzi

397 Almaniya avtomobilə vergi katalizatoru olan avtomobillərə nisbətən neçə dəfə yuxarıdır?

- ☐ Silindrindən asılıdır
☒ 3 dəfə
☐ 5 dəfə
☐ 8 dəfə
☐ eynidir

398 Almaniya bərk spirtli içkilərə federal aksiz nə qədərdir?

- ☐ 100 litrə – 10 evro
☒ 100 litrə – 80 evro
☐ yoxdur
☐ 100 litrə – 150 evro

☐ 100 litrə – 160 evro

399 Almaniya da kofeyə görə vergi hansı tariflə tutulur?

- ☐ 2,5%-lə
☒ 0,3%-lə
☐ tutulmur
☐ 5%-lə
☐ 4%-lə

400 Almaniya da avtomobil vergisi neçə faiz tariflə tutulur?

- ☐ 1%-lə
☐ 12%-lə
☐ 5%-lə
☒ 1,7%-lə
☐ 3%-lə

401 Almaniya da federal büdcəyə hansı vergilər tutulur?

- ☐ Torpaq vergisi
☒ aksizlər, rüsumlar, yük avtomobillərindən vergi
☐ Əmlak vergisi, nibədən vergi
☐ Nəqliyyat vasitəsi sahiblərindən vergi
☐ Əlavə dəyər vergisi

402 almaniyanın dövlət bedcəsinin əsas qəliri hansıdır?

- ☐ Rüsumlar
☐ Turizimdən qəlirlər
☒ əhalidən alınan qəlir vergisi
☐ ƏDV
☐ Müəssisələrin mənfəələrindən daxil olmalar

403 Almaniya da müəssisələrdə dövrüyyə kapitalı hansı mənbə hesabına maliyyələşdirilir?

- ☐ Cəlb olunmuş maliyyə hesabına
☒ xüsusi vəsait və kredit hesabına
☐ xüsusi vəsait hesabına
☐ Sponsorların vəsaiti hesabına
☐ Maliyyələşdirilmir

404 Almaniya da yerli büdcələr necə adlanır?

- ☐ Kənd büdcələri
☒ torpaqların büdcəsi
☐ Ştatların büdcəsi
☐ Dövlət büdcəsi
☐ Rayonların büdcəsi

405 Yaponiya da dövlət maliyyəsinin təşkili metodları hansılardır?

- ☐ Təsərrüfat subyektlərinin mənfəətinin götürülməsi
☒ Vergitutma
☐ Maliyyə bazarlarından borc alınması
☐ Dövlət büdcədən kənar fondlarının vəsaiti
☐ Ev təsərrüfatının gəlirlərinin bir hissəsi

406 Büdcədən kənar fondların Yaponiya da təşkili mənbələri hansılardır?

- ☐ Əhalidən tutulan vergilər
- ☒ Xüsusi vergilər və rüsumlar
- ☐ Müxtəlif səviyyəli büdcələrdən ayırmalar
- ☐ Könüllü ödəmələr
- ☐ Borc vəsaitləri

407 Rusiya federal büdcə xərclərinin strukturunda dəyəri ən böyük paya malikdir ...

- ☐ Məhkəmə.
- ☐ Səhiyyə və tibbi yardımlar
- ☐ Mədəniyyət, incəsənət və kino;
- ☒ Əsas tədqiqat və elmi-texnoloji tərəqqi təşviq etmək;
- ☐ Mülki müdafiə;

408 Rusiya Federasiyası büdcəsinin quruluşu - ...

- ☐ Bələdiyyə büdcəsi
- ☒ Ümumdövlət maliyyəsi və RF subyektlərinin maliyyəsi
- ☐ Dövlət büdcəsinə
- ☐ Büdcə sisteminin təşkili, onun təşkil olunma prinsipləri nə
- ☐ Rusiya Federasiyasının ümumi büdcəsi

409 Rusiya Federasiyasının büdcə təsnifatı ... təsnifatına daxildir .

- ☐ Xüsusi mülkiyyət
- ☐ Bələdiyyə mülkiyyəti.
- ☒ Rusiya Federasiyasının subyektləri;
- ☐ Rusiya Federasiyası büdcəsinin gəlirlər;
- ☐ Rusiya Federasiyası büdcəsinin xərcləri;

410 Rusiya Federasiyasının büdcə prosesi ... mərhələlidir.

- ☐ Beş
- ☒ Üç.
- ☐ Bir;
- ☐ İki;
- ☐ Dörd;

411 Rusiyanın büdcədən kənar xüsusi dövlət fondları hansılardır?

- ☐ Stabilləşmə fondu
- ☒ bu fondların hamısı
- ☐ Tibbi sığorta fondu
- ☐ Yol fondu
- ☐ Sosial sığorta fondu

412 Rusiyanın dövlət büdcəsi neçə həlqədən ibarətdir?

- ☐ Vergi büdcələr və bələdiyyələrin büdcəsi
- ☒ Federal büdcədən, federasiya subyektlərinin büdcəsindən və yerli büdcədən
- ☐ Təsərrüfat subyektlərinin büdcəsindən
- ☐ Bələdiyyələrin büdcəsi və yerli büdcələrdəndə
- ☐ Federal və yerli büdcələrindən

413 Rusiyada hansı büdcədən kənar fond yoxdur?

- ☐ Pensiya fondu
- ☒ Büdcədən kənar tikinti fondu
- ☐ Ekologiya fondu

- ☐ Sosial sığorta fondu
- ☐ Məcburi tibbi sığorta

414 Rusiya dövlət Dumasının dövlət büdcəsinin ikinci oxunuşunda müzakirə olunan məsələlər:

- ☐ Sosial yardımların göstərilməsi yolları
- ☒ Rusiya Federasiyası Federal Maliyyə Dəstəyi Fondunun məbləği;
- ☐ Dövlət müdafiə sifarişi əsas göstəriciləri;
- ☐ Funksional təsnifat kateqoriyası üzrə Federal hökumətin xərcləri;
- ☐ Rusiya Federasiyası hökumətinin zəmanət təmin etmək proqramı.

415 Rusiya Federasiyasında büdcəsinin icrası prosesini həyata keçirir:

- ☐ Ədliyyə Nazirliyi
- ☒ Xəzinədarlıq;
- ☐ Prezident aparatı;
- ☐ Rusiya Mərkəzi Bankı;
- ☐ İqtisadi İnkişaf və Ticarət Nazirliyi.

416 Rusiyanın büdcə prosesinin ilkin mərhələsidir :

- ☐ Dövlət büdcəsinin layihəsi və büdcə təsdiq nəzərə alınması;
- ☒ Büdcə hazırlanması.
- ☐ Büdcənin proqnozlaşdırılması
- ☐ Büdcə icrası və hesabatın təsdiq edilməsi barədə hesabat hazırlanması;
- ☐ Büdcə həyata keçirilməsi;

417 Federal gəlirlərinin ən böyük payı məxsusdur:

- ☒ Vergi gəlirlər;
- ☐ Dövlət əmlakının əldə edilən gəlir;
- ☐ Pullu xidmətlərin agentlikləri və dövlət müəssisələrində gəlir;
- ☐ Gəlir büdcə vəsaiti ediləcək.
- ☐ Müəssisədən pay şəklində gəlirlər

418 RF subyektlərinin vergilərindən büdcəyə gəlirlərə aiddir:

- ☐ Rusiya Federasiyasının icra hakimiyyəti orqanı olan təşkilatların fəaliyyəti gəlir;
- ☐ Beynəlxalq hesablaşmalar sayəsində gələn gəlir
- ☐ Regional büdcə kreditinə qeyri-maddi aktivlərin satışından daxilolmalar.
- ☐ Federal, dövlət və yerli vergi və haqları;
- ☒ Rusiya Federasiyası tərəfindən əmlakının istifadəsindən gəlir;

419 Rusiya Federasiyasının büdcəsinin vergidən gəlirlərində isnisna mənbəyidir ...

- ☐ Mənfəət vergisi
- ☐ Şəxsi gəlir üzrə vergi.
- ☒ Hüquqi şəxslərin əmlak vergisi;
- ☐ Qumar iş üzrə vergi;
- ☐ Torpaq vergisi;

420 Rusiya Federasiyasının subyektinin icmal büdcəsi:

- ☐ Bələdiyyə büdcəsi
- ☒ Subyektin şəxsi büdcəsi;
- ☐ Subyekt bələdiyyələrinin yerli büdcələri;
- ☐ Federal büdcə;
- ☐ u subyektin və subyekt bələdiyyələrin yerli büdcəsi.

421 Rusiya Federasiyasında dövlət büdcəsinin maliyyə resurslarının əsas mənbəyidir

- ☐ Federal hökumət;
- ☒ Federasiya hökuməti orqanının subyekti .
- ☐ Müəssisə
- ☐ Ev təsərrüfatı;
- ☐ Vətəndaşların;

422 Rusiya Federasiyasında federal büdcəyə vergidən gələn gəlirlərin tərkibi aşağıdakı mənbələrdən daxil olur ...

- ☐ ƏDV
- ☒ Müəssisə və təşkilatların mənfəət vergisi;
- ☐ Fiziki şəxsdən gəlir vergisi;
- ☐ Torpaq vergisi;
- ☐ Mədən vergisi.

423 Rusiya Federasiyasında fəaliyyət göstərmir:

- ☐ Heç biri
- ☒ Büdcədənəkar fondun qurulması.
- ☐ Pensiya Fondu;
- ☐ Məcburi Səhiyyə Sığortalanması Fondu;
- ☐ Sosial sığorta Fondu;

424 Türkiyənin maliyyə sisteminə daxildir:

- ☐ bank krediti, dövlət büdcəsi. büdcədənəkar fondlar, sığorta fondu
- ☒ dövlət büdcəsi, dövlət krediti, büdcədənəkar fondlar, yerli büdcələr, dövlət korporasiyaların maliyyəsi
- ☐ dövlət büdcəsi, sığorta fondu, kommersiya müəssisələrinin maliyyəsi, dövlət krediti
- ☐ büdcədənəkar fondlar, yerli büdcələr, bircə müəssisələrin maliyyəsi, dövlət krediti
- ☐ kommersiya müəssisələrinin maliyyəsi, yerli büdcələr, büdcədənəkar fondlar, sığorta fondları

425 Bircə müəssisələr içində Azərbaycanda ən çox investisiya qoyanı hansı ölkədir?

- ☐ İngiltərə
- ☒ Türkiyə
- ☐ ABŞ
- ☐ Yaponiya
- ☐ Rusiya

426 İndi hansı ölkədə ən liberal valyuta rejimi fəaliyyət göstərir

- ☐ ABŞ-da
- ☒ Türkiyədə
- ☐ İranda
- ☐ Rusiya
- ☐ Böyük Britaniya

427 Türkiyənin maliyyə sisteminə nə daxildir

- ☐ yerli maliyyə
- ☒ dövlət büdcəsi, dövlət krediti, bedcədənəkar xüsusi fondlar, yerli maliyyə, dövlət koorparasiyalarının maliyyəsi
- ☐ dövlət sığortası
- ☐ kredit sistemi
- ☐ köylərin maliyyəsi

428 İnkişaf etmədəolan ölkələrdə dövlət borcu necə idarə olunur?

- ☐ Parlament vasitəsilə
- ☒ Maliyyə Nazirliyi tərəfindən
- ☐ vergi agentliyi vasitəsilə
- ☐ xəzinədarlıq sistemi tərəfindən
- ☐ qiymətli kağızlar kmitəsi

429 Azərbaycanda hansı ölkə ilə ən yüksək ticarət dövrüyyəsinə malikdir?

- ☐ Çin
- ☒ Rusiya
- ☐ ABŞ
- ☐ Türkiyə
- ☐ İran

430 Azərbaycanın xarici borcları ödəmə qabiliyyəti varmı?

- ☐ Neft fondunun hesabına
- ☐ 2002-ci ildən sonra hə
- ☒ Ölkənin sürətli iqtisadi inkişafı hesabına
- ☐ Yoxdur
- ☐ Mərkəzi bankın ehtiyat fondu

431 Azərbaycanda pul vəsaiti ehtiyatı harda saxlanılır?

- ☐ Moneta sarayında
- ☒ Mərkəzi bankda
- ☐ Kommersiya banklarında
- ☐ Maliyyə nazirliyində
- ☐ Gömrük nazirliyi

432 Beynəlxalq hesablaşmalarda m 60x hansı hesablaşma növündən istifadə olunur?

- ☐ Çeklərdən
- ☒ akkreditiv hesablaşma formasından
- ☐ Açıq hesab üzrə hesablaşmalardan
- ☐ Veksellərdən
- ☐ Inkasso formasından (aksept)

433 Gömrük sisteminin beynəlxalq maliyyə əlaqələrinə nə kimi təsiri var?

- ☐ Dövlət qurumu kimi lazımdır
- ☐ Ölkəyə kapital hərəkətini nazamlayır
- ☐ Dövlət büdcəsinin sabit gəlirlə təmin edir
- ☒ İqtisadi təhlükəsizliyi təmin edir
- ☐ Vətən istehsalı məhsullarının qiymətini ölkə üçün əlverişli edir

434 Transmilli korporasiyalar öz hesablarını hansı banklarda saxlayırlar?

- ☒ transmilli banklardan
- ☐ Müqavilədən asılı olarlar istənilən halda
- ☐ Dövlət banklardan
- ☐ Şəxsi banklardan
- ☐ Kommersiya banklarında

435 transmilli korporasiyaların transmilli banklarla əlaqəsi varmı?

- ☐ Var
- ☒ müqavilə bağlanmışdırsa
- ☐ Dövlətin bu haqda sərəncamı varsa

- ☐ Yalnız xüsusi şəraitdə

436 Müxtəlif ölkələrin maliyyə mərkəzləri arasındakı əlaqələrin genişlənməsi nəticəsində aşağıdakılardan hansı baş verir:

- ☐ hərtərəfli fəaliyyət göstərən beynəlxalq maliyyə institutu yaranır, regional innovasiya inteqrasiyası, maliyyə innovasiyası
- ☒ hərtərəfli fəaliyyət göstərən beynəlxalq maliyyə institutu yaranır, beynəlxalq maliyyə inteqrasiyası, maliyyə innovasiyası
- ☐ hərtərəfli fəaliyyət göstərən beynəlxalq kredit institutu yaranır, Avropaya kredit inteqrasiyası, maliyyə innovasiyası
- ☐ hərtərəfli fəaliyyət göstərən beynəlxalq maliyyə institutu yaranır, beynəlxalq lizinq inteqrasiyası, kredit innovasiyası
- ☐ hərtərəfli fəaliyyət göstərən regional kredit institutu yaranır, regional maliyyə inteqrasiyası, maliyyə innovasiyası

437 Dünya maliyyəsinin qloballaşmasının hansı səbəbləri vardır:

- ☐ istehsal prosesinin qloballaşması, regional problemlərin və kredit şərtlərinin həll edilməsi üçün maliyyə resurslarının axtarılması
- ☒ iqtisadi fəaliyyətin qloballaşması, qlobal problemlərin həlli üçün pul vəsaitlərinin axtarılması və valyutavəsaitlərinin təminatı
- ☐ istehsalat prosesinin qloballaşması, maliyyə resurslarının qlobal maliyyə problemlərinin həlli üçün sərf olunması
- ☐ fərdi istehsal prosesi, dövriyyə vəsaitlərinin axtarılması və pul vəsaitlərinin təminatı
- ☐ aktual problemlərin həlli üçün maliyyə resurslarının axtarılması, təsərrüfat prosesinin qloballaşması, valyuta

438 Paris klubunun vəzifəsi nədir?

- ☐ Borclu ölkəyə vəsait vermək
- ☐ Konfranslar çağırır
- ☒ Ölkələrin ber-birinə brcunun vaxtı şatdıqda və ödəməyə vəsait olmadıqda bu məsələni onlarla müzakirəedib çıxış yout tapmaq
- ☐ Pul tədavülün nizamlaşdırmaq
- ☐ Faizin səviyyəsini müəyyən etmək

439 Globallaşma nədir?

- ☐ Vahid dünya pulna görülməsi
- ☒ Ölkələr arasında integrasiya yaranması
- ☐ Dövlətlər arsında iqtisadi birlik yaranması
- ☐ Vahid dünya puluna kecilməsi
- ☐ Dünya ölkələri arasında siyasi və iqtisadi birliyin yaranması

440 Maliyyə integrasiyasının əsas göstərici nədir?

- ☐ Tədiyyə balansının sabit saxlanmasıdır
- ☒ ölkə ilə xarici aləm arasında maliyyə axınlarının miqyası və fımasıdır
- ☐ Ölkənin beynəlxalq maliyyə təşkilatları iləəlagələndirilir
- ☐ Kapital axımıdır
- ☐ İqtisadi əlagələrinin qüclü olmasıdır

441 Yaponiyada son illərdə mövcud büdcə kəsirinin azaldılması üçün hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- ☐ İstehsal və satış həcmnin artırılması, hərbi xərclərin azaldılması.
- ☐ Dövlətxərclərinin və vergi dərəcələrinin artırılması
- ☐ Dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi, təhsil və səhiyyə xərclərinin azaldılması.
- ☒ istiqrazların buraxılışı və dövlət sektorunun özəlləşdirilməsi
- ☐ Pul emissiyası, daxili və xarici borclanma

442 Yaponiyanın müasir vergi sisteminin özəllikləri hansılardır? 1. ikisəviyyəli vergi sisteminin mövcudluğu; 2. dolayı vergilərin üstünlük təşkil etməsi, 3. vergiqoymanın sosial yönümlülüğü, 4. mənfəətə

vergiqoymanın aşağı səviyyəsi. 5. yerli səviyyədə, mərkəzi hökumətin büdcəsinə daxil olanlara bənzər, vergilərin tutulması

- ☐ 2,3,4,5.
- ☐ 1,3,4,5;
- ☐ 1,2,3;
- ☒ 1,3,5.
- ☐ 1,2,4;

443 Yaponiyada dövlət büdcənin təşkilində hansı vergilərin xüsusi çəkisi daha böyükdür?

- ☐ Satışdan vergi, mədən vergisi, əmlak vergisi.
- ☐ miras və ya vərəslik vergisi, torpaq vergisi, mərc və loterya vergiləri;
- ☐ Aksiz vergiləri, mədən vergisi, torpaq vergisi;
- ☒ gəlir vergisi, mənfəət vergisi, əmlak vergisi;
- ☐ gəlir vergisi, yol vergisi, mərc və lotereya vergiləri.

444 Yaponiyada büdcənin icrasına nəzarət hansı quruma həvalə olunub?

- ☐ İqtisadiyyat Nazirliyinə.
- ☐ Nazirlər kabinetinə
- ☐ Maliyyə Nazirliyinə
- ☒ Təftiş Palatasına.
- ☐ Parlamentə

445 Hazırda Yaponiyada fəaliyyət göstərən sosial xarakterli əsas fondlar hansıdır?

- ☐ Ehtiyacı Olanlara Yardım Fondu, Dövlət Məmurlarının Sığorta Fondu.
- ☐ Əlillərin Sosial Müdafiəsi Fondu, Dövlət Sosial Müdafiə Fondu, Məşğulluq Fondu;
- ☐ Milli Sığorta Fondu, Dövlət Müəssisələrinin Pensiya Fondu;
- ☒ Sağlamlığın Sığortası Fondu, Milli Pensiya Fondu, İstehsal travmalarından sığorta fondu və İşsizliyə görə sığorta fondu .
- ☐ İşsizlik Üzrə Sığorta Fondu, Fəhlə və Qulluqçuların Təqaüd Sığorta Fondu, Xəstəlik və bədbəxt hadisələrdən sığorta fondu;

446 Yaponiyada budcə prosesi hansı mərhələlərdən ibarətdir?

- ☐ Būdcə layihəsinin tərtibi, onun parlamentdə təsdiqi və mətbuatda dərci.
- ☐ Būdcə layihəsinin tərtibi, onun müzakirəsi, būdcənin icrası və onun icrasına dair hesabatın tərtibi
- ☐ A) Būdcə layihəsinin tərtibi, onun gəlir və xərc istiqamətlərinin müəyyənləşdirilməsi,
- ☒ Būdcə layihəsinin tərtibi, parlamentin būdcəyə baxması və təsdiqi, būdcənin icrası və onun icrasına dair hesabatın tərtibi
- ☐ Būdcə layihəsinin tərtibi, onun təsdiqi, būdcənin icrası və onun icrasına dair hesabatın tərtibi

447 Yaponiyanın būdcə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- ☐ dövlət būdcəsi, prefekturaların būdcəsi və yerli būdcələr
- ☐ torpaqların būdcəsi və icma būdcələri
- ☐ federal būdcə, regional būdcələr, yerli būdcələr
- ☐ federal būdcə və torpaqların būdcəsi
- ☒ mərkəzi būdcə, bələdiyyə būdcələri.

448 Yaponiyanın dövlət maliyyə sisteminə aşağıdakılardan hansılar daxildir

- ☐ Dövlət krediti, müəssisələrin maliyyəsi, būdcədən kənar fondlar.
- ☐ Bələdiyyə müəssisələrinin maliyyəsi, xüsusi fondlar, sığorta fondları
- ☐ Dövlət būdcəsi, būdcədən kənar fondlar, özəl müəssisələrin maliyyəsi, dövlət krediti
- ☒ Būdcə sistemi, dövlət müəssisələrinin maliyyəsi, xüsusi fondlar, poçt-əmanət kassaları
- ☐ Būdcə sistemi, sığorta, dövlət krediti, müştərək müəssisələrin maliyyəsi.

449 Böyük Britaniyada gəlir vergisinin dərəcələri necə müəyyən olunmuşdur?

- ☐ 22,40%.
- ☐ 10,15,35%
- ☐ 14, 35%
- ☒ 10,22, 40%
- ☐ 14,20,50%

450 Böyük Britaniyada büdcənin kassa xidmətini (icrasını) hansı qurum həyata keçirir?

- ☐ Büdcə Departamenti.
- ☐ Xəzinədarlıq.
- ☐ Maliyyə Nazirliyi
- ☒ İngiltərə Bankı
- ☐ İqtisadiyyat Nazirliyi.

451 Böyük Britaniyada büdcə xərclərində hansı xərclərin xüsusi çəkisi daha yüksəkdir?

- ☐ Sair xərclər.
- ☐ Müdafiə xərcləri,
- ☐ İqtisadi təyinatlı xərclər,
- ☒ Sosial xərclər,
- ☐ İdarəetmə xərcləri.

452 ABŞ-da büdcənin ilkin layihəsi hansı orqan tərəfindən hazırlanır?

- ☐ Maliyyə Nazirliyi
- ☐ Federal bank
- ☐ Milli bank
- ☒ İnzibati büdcə idarəsi
- ☐ Ümumi şura

453 ABŞ-da ştatların gəlirləri içərisində əsas yeri hansı vergi tutur?

- ☐ Sadələşdirilmiş vergi
- ☐ Əmlak vergisi
- ☐ Birbaşa vergilər
- ☒ Dolaylı vergilər
- ☐ Mənfəət vergisi

454 ABŞ-da federal büdcənin gəlirləri içərisində əsas yeri hansı gəlir tutur?

- ☐ ƏDV
- ☐ Dolaylı vergilər
- ☐ Əmlak vergisi
- ☒ Birbaşa vergilər
- ☐ Aksiz vergisi

455 ABŞ-da Büdcə prosesinin birinci mərhələsi aşağıdakılardan hansıdır?

- ☐ 10 dekabr qədər hökumət konqresə növbəti ilin büdcəsini təqdim etməlidir
- ☐ Büdcə haqqında ilk qətnamə qəbul olunmalıdır
- ☐ Yanvar ayının yarısına hökumət büdcənin layihəsini göndərməlidir
- ☒ 10 noyabr qədər hökumət konqresə növbəti ilin büdcəsini təqdim etməlidir
- ☐ 15 sentyabr qədər konqres büdcənin qətnaməsini tam qəbul etməlidir

456 ABŞ-da federal büdcə prosesi neçə mərhələdən ibarətdir?

- ☐ 8

- ☐ 5
- ☐ 2
- ☒ 4
- ☐ 7

457 ABŞ-da federal hökumətin büdcə ili nə vaxt sona çatır?

- ☐ 30 oktyabr
- ☐ 30 yanvar
- ☐ 30 noyabr
- ☒ 30 sentyabr
- ☐ 30 fevral

458 ABŞ-ın büdcə sisteminə aşağıdakılardan hansı daxil deyil?

- ☐ 12 mindən artıq yerli bölmələrin büdcələri
- ☐ Federasiya üzvü olan ştatların büdcəsi
- ☐ Federal büdcə
- ☒ Prefekturaların büdcələri
- ☐ 12 mindən artıq inzibati təsərrüfat sahibkarlıq bölmələrinin büdcələri

459 Digər ölkələrin valyutalarının yaxud beynəlxalq pul vahidlərinin məzənnəsinin qalxıb-enməsi nəticəsində yaranan valyuta məzənnəsi forması aşağıdakılardan hansıdır?

- ☐ Rəsmi valyuta məzənnəsi
- ☐ Fiksə edilmiş valyuta məzənnəsi
- ☐ İkili valyuta məzənnəsi
- ☒ Üzən valyuta məzənnəsi
- ☐ Təsbit edilməmiş valyuta məzənnəsi

460 Ən iri maliyyə mərkəzlərinə görə liderlik edən ölkə aşağıdakılardan hansıdır?

- ☒ ABŞ
- ☐ Yaponiya
- ☐ Fransa
- ☐ Almaniya
- ☐ İsveç

461 Transmilli şirkətlərin mühüm xarakterik xüsusiyyətlərinə aşağıdakılardan hansı daxildir?

- ☐ Vasitəçi kimi iştirak etməsi
- ☐ Səhmdar cəmiyyət olması
- ☐ Dövlət müəssisələri olması
- ☒ Vergi güzəştlərini əldə etməsidir
- ☐ Fiskal siyasətin həyata keçirilməsi

462 Tədiyyə balansının tarazlaşdırılması məqsədilə həyata keçirilən tədbirlərə aşağıdakılardan hansı daxil deyil?

- ☐ Maliyyə-kredit siyasəti
- ☐ Devalvasiya
- ☐ Deflyasiya
- ☒ Denominasiya
- ☐ Valyuta məhdudiyyətləri

463 Tədiyyə balansı neçə bölmədən ibarətdir?

- ☐ 8
- ☐ 5

- ☐ 3
☒ 2
☐ 7

464 Xarici ölkələrə ödəmələrin və xaricdən daxilolmaların nisbətini əks etdirən balans necə adlanır?

- ☐ Mühəsibat balansı
☐ Xidmət balansı
☐ A) Ticarət balansı
☒ Tədiyyə balansı
☐ Pul vəsaitləri balansı

465 BYİB-nin filiallarına aşağıdakılardan hansı daxildir?

- ☐ Beynəlxalq İnkişaf Assosiasiyası, Əlavə kreditləşdirmə fondu, Beynəlxalq Maliyyə Korporasiyası, Çoxtərəfli Zəmanət agentliyi
☐ Beynəlxalq Maliyyə Korporasiyası, Çoxtərəfli Zəmanət agentliyi, Vitteveyn fondu
☐ Beynəlxalq İnkişaf Assosiasiyası, Əlavə kreditləşdirmə fondu
☒ Beynəlxalq İnkişaf Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, Çoxtərəfli Zəmanət agentliyi
☐ Beynəlxalq İnkişaf Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, Çoxtərəfli

466 BYİB neçənci ildə yaradılıb?

- ☐ 1948
☐ 1946
☐ 1944
☒ 1945
☐ 1934

467 Böyük Yeddiilər Qrupu hansı ölkələr tərəfindən yaradılıb:

- ☐ AFR, Fransa, Yaponiya, Rusiya, İtaliya
☐ İngiltərə, ABŞ, AFR, Rusiya
☐ İngiltərə, ABŞ, AFR, Danimarka
☒ İngiltərə, ABŞ, AFR, Fransa, Yaponiya
☐ AFR, Fransa, Yaponiya, Rusiya

468 Böyük Britaniyada büdcədən kənar fondların yaradılmasında əsas məqsəd nədən ibarətdir?

- ☐ dövlət borclarının azaldılmasına kömək etmək.
☐ büdcə kəsirinin aradan qaldırılmasından ibarətdir;
☐ yerli (bələdiyyə) büdcələrinin xərclərini maliyyələşdirmək;
☒ bu fondlar vasitəsilə mümkün qədər çox vəsait cəlb etmək və onları sosial-iqtisadi məsələlərin həllinə yönəltmək ;
☐ ölkədə sahibkarlığın inkişafını stimullaşdırmaqdan.

469 Böyük Britaniyada Milli Sığorta Fondunun vəsaitlərinin əsas hissəsi hansı məqsədlərə yönəldilir?

- ☐ Xəstəliyə görə müavinətlərə.
☐ Aztəminatlı əhaliyə müavinətlərə;
☐ İşsizliyə görə müavinətlərə;
☒ Qocalığa görə təqaüdlərə;
☐ Əlilliyə görə müavinətlərə.

470 Böyük Britaniyada iş qabiliyyətinin müvəqqəti itirilməsi, işsizlik, bədbəxt hadisə və sairə üzrə sığorta təminatını həyata keçirən orqanlar hansıdır?

- ☐ Təzminat fondu, Avropa bərpa olunma proqramı fondu, Təqaüd fondu.
☐ Pensiya Fondu, Məşğulluq fondu;
☐ Bərabərləşdirmə valyuta fondu, Elmi tədqiqatların inkişafı üzrə milli korporasiya fondu;

- ☒ Milli sığorta fondu, Dövlət müəssisələrinin təqaüd fondları;
- ☐ Əlillərin sosial müdafiəsi fondu, Ehtiyacı Olanlara Yardım Fondu.

471 Hazırda Böyük Britaniyada fəaliyyət göstərən sosial xarakterli əsas fondlar hansıdır?

- ☐ Təminat fondu, Avropa bərpaolunma proqramı fondu, Təqaüd fondu.
- ☐ İşsizlik Üzrə Sığorta Fondu, Fəhlə və Qulluqçuların Təqaüd Sığorta Fondu, Xəstəlik və bədbəxt hadisələrdən sığorta fondu;
- ☐ Ehtiyacı Olanlara Yardım Fondu, Dövlət Məmurlarının Sığorta Fondu;
- ☒ Milli Sığorta Fondu, Dövlət Müəssisələrinin Təqaüd Fondu;
- ☐ Əlillərin Sosial Müdafiəsi Fondu, Dövlət Sosial Müdafiə Fondu, Məşğulluq Fondu.

472 Böyük Britaniyanın büdcə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- ☐ federal büdcə, regional büdcələr, yerli büdcələr
- ☐ federal büdcə və torpaqların büdcəsi
- ☐ dövlət büdcəsi, ştatların büdcəsi və yerli büdcələr
- ☒ dövlət büdcəsi, bələdiyyə büdcələri.

473 Böyük Britaniyanın maliyyə sisteminə aşağıdakılardan hansılar daxildir?

- ☒ Büdcə sistemi, dövlət müəssisələrinin maliyyəsi, büdcədənəkar xüsusi fondlar.
- ☐ Bələdiyyə müəssisələrinin maliyyəsi, xüsusi fondlar
- ☐ Büdcədənəkar fondlar, özəl müəssisələrin maliyyəsi, dövlət krediti
- ☐ Sığorta, dövlət krediti, müştərək müəssisələrin maliyyəsi.
- ☐ Büdcə sistemi, sığorta, dövlət krediti.

474 Böyük Britaniyada yerli büdcələrin gəlirlərinin vergi daxilolmalarının əsas mənbəyini hansı vergi təşkil edir?

- ☐ aksizlər
- ☒ əmlak vergisi
- ☐ əlavə dəyər vergisi
- ☐ yol vergisi

475 Böyük Britaniyada aşağıdakı hansı mallar aksizli mallar hesab edilir? 1. alkoqollu içkilər və tütün məmulatları; 2. yanacaq; 3. nəqliyyat vasitələri; 4. zinət əşyaları.

- ☐ 2, 3, 4
- ☐ 1, 3, 4
- ☐ 1, 2, 4
- ☒ 1, 2, 3

476 Böyük Britaniyada hansı xidmət növləri ümumiyyətlə, əlavə dəyər vergisinə cəlb olunmur? 1. reklam xidmətləri; 2. yeyinti məhsullarının əsas növlərinin satışı (hazır yeməklərin sifarişçilərə çatdırılması (satılması) istisna olmaqla); 3. kitabların satışı; 4. uşaq geyimlərinin satışı.

- ☐ 1, 3, 4
- ☐ 1, 2, 4
- ☐ 1, 2, 3
- ☒ 2, 3, 4

477 Böyük Britaniyada ƏDV-nin dərəcəsi neçə faiz təşkil edir?

- ☐ .15
- ☐ .28
- ☐ .2
- ☒ .175

478 Böyük Britaniyada ƏDV nədən tutulur?

- ☐ yeni yaradılan dəyərdən
- ☐ bütün satışlardan
- ☐ ümumi dövriyyədən
- ☒ ticarət dövriyyəsinin əsas hissəsindən

479 Böyük Britaniyada şirkətlər kapital artımı vergisini hansı dərəcələrlə ödəyirlər?

- ☐ korporativ verginin mövcud ən yüksək dərəcəsi üzrə
- ☐ korporativ verginin mövcud orta dərəcəsi üzrə
- ☐ korporativ verginin mövcud ən aşağı dərəcəsi üzrə
- ☒ korporativ verginin əsas dərəcəsi üzrə

480 Böyük Britaniyada kapital artımı vergisi hansı hallarda tutulur?

- ☐ mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin istismarı zamanı
- ☐ mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin alınması zamanı
- ☐ mənfəət gətirməyən müəyyən növlü kapital aktivlərinin təqdim edilməsi zamanı
- ☒ mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin təqdim edilməsi zamanı

481 Böyük Britaniyada korporativ vergi hansı qaydada tutulur?

- ☐ şirkətin gəlirlərindən yol verilən və verilməyə bütün xərclər çıxıldıqdan sonra
- ☐ şirkətin gəlirlərindən yol verilən xərclər çıxılmadan
- ☐ ödəmə mənbəyində
- ☒ şirkətin gəlirlərindən yol verilən xərclər çıxıldıqdan sonra

482 Böyük Britaniyada fiziki şəxslərdin aşağıdakı hansı gəlirləri gəlir vergisinə cəlb olunmur? 1. tələbələrə verilən təqaüd və müavinətlər; 2. işsizlik müavinəti; 3. depozitlər üzrə verilən faizlər; 4. xəstəlik və analıq müavinətləri.

- ☐ 2, 3, 4
- ☐ 1, 3, 4
- ☐ 1, 2, 3
- ☒ 1, 2, 4

483 Böyük Britaniyada fiziki şəxslərdin aşağıdakı hansı gəlirləri gəlir vergisinə cəlb olunmur? 1. pul formasına çevrilməsi mümkün olmayan və yalnız onu alan tərəfindən istifadə edilən natura formada müavinətlər; 2. milli əmanət sertifikatları üzrə faizlər; 3. əlillərə verilən müavinətlər; 4. dividendlər.

- ☐ 2, 3, 4
- ☐ 1, 3, 4
- ☐ 1, 2, 4
- ☒ 1, 2, 3

484 Böyük Britaniyada fiziki şəxslərdən gəlir vergisi hansı qaydada tutulur?

- ☐ gəlirin mənbəyindən asılı olmayaraq şedullar üzrə
- ☐ məcmu gəlirdən deyil, gəlirin mənbəyindən asılı olmayaraq şedullar üzrə
- ☐ məcmu gəlirdən
- ☒ gəlirin mənbəyindən asılı olaraq şedullar üzrə

485 Böyük Britaniyada fərdi gəlir vergisikimlərdən tutulur?

- ☐ əcnəbilərdən
- ☐ yalnız qeyri-rezident fiziki şəxslərdən
- ☐ yalnız rezident fiziki şəxslərdən
- ☒ gəlir əldə edən bütün əhalidən

486 Böyük Britaniyada yerli vergilər hansı vergilərdən ibarətdir?

- ☐ gəlir vergilərindən
- ☒ əmlak vergilərindən
- ☐ sosial vergilərdən
- ☐ dolaylı vergilərdən

487 Böyük Britaniyada ümumdövlət vergiləri aşağıdakılardan hansılardır? 1. miras vergisi; 2. satış vergisi; 3. dolaylı vergilər (əlavə dəyər vergisi, aksizlər və rüsumlar, gerb yığımları); 4. kapitalın artımına vergi.

- ☐ 2, 3, 4
- ☐ 1, 2, 4
- ☐ 1, 2, 3
- ☒ 1, 3, 4

488 Böyük Britaniyada ümumdövlət vergiləri aşağıdakılardan hansılardır? 1. fiziki şəxslərin gəlir vergisi; 2. korporasiyaların gəlir vergisi (korporativ vergi); 3. yol vergiləri; 4. kapitalın artımına vergi.

- ☐ 2, 3, 4
- ☐ 1, 3, 4
- ☐ 1, 2, 3
- ☒ 1, 2, 4

489 Böyük Britaniyanın vergi sistemi neçə səviyyəlidir və hansı vergilərdən ibarətdir?

- ☐ ikisəviyyəli olmaqla kanton vergilərindən və yerli vergilərdən ibarətdir
- ☐ ikisəviyyəli olmaqla dövlət və muxtar vergilərdən ibarətdir
- ☐ ikisəviyyəli olmaqla ümumdövlət və federal vergilərdən ibarətdir
- ☒ ikisəviyyəli olmaqla ümumdövlət və yerli vergilərdən ibarətdir

490 İngiltərədə büdcə layihəsini hansı orqan təsdiq edir?

- ☐ Maliyyə Nazirliyi və Xəzinədarlıq
- ☐ Milli bank və Xəzinədarlıq
- ☐ İnzibati büdcə idarəsi
- ☒ Parlamentin xüsusi komissiyası
- ☐ Ümumi şura

491 İngiltərədə büdcə layihəsi hansı orqan tərəfindən hazırlanır?

- ☐ Ümumi şura
- ☐ Milli bank və Xəzinədarlıq
- ☐ İnzibati büdcə idarəsi
- ☒ Maliyyə Nazirliyi və Xəzinədarlıq
- ☐ Federal bank və Xəzinədarlıq

492 İngiltərənin maliyyə sisteminə aşağıdakılardan hansı daxil deyil?

- ☐ Dövlət müəssisələrinin maliyyəsi
- ☐ Büdcəənkənar xüsusi fondlar
- ☐ Dövlət büdcəsi
- ☒ Federal büdcə
- ☐ Yerli hakimiyyət orqanlarının maliyyəsi

493 Almaniyada federal büdcə xərclərində hansı xərclərin xüsusi çəkisi daha yüksəkdir?

- ☐ Səhiyyə xərcləri.
- ☐ İqtisadi təyinatlı xərclər,
- ☐ Müdafiə xərcləri,
- ☒ Sosial xərclər,
- ☐ İdarəetmə xərcləri.

494 Almaniya bütçədənkənar fond kimi fəaliyyət göstərən Alman Birliyi Fondu hansı məqsədlərlə yaradılmışdır?

- ☐ “Marşall Planı”-na əsasən özəl sektorun maliyyələşdirilməsi üçün yaradılmışdır.
- ☐ II dünya müharibəsindən zərərçəkən əhaliyə yardım göstərmək məqsədilə yaradılmışdır;
- ☐ Almaniyanın iqtisadi inkişafına təkan vermək üçün yaradılmışdır;
- ☒ Şərq torpaqlarına yardım məqsədi ilə yaradılmışdır;
- ☐ Ayrı-ayrı layihələrin maliyyələşdirilməsi üçün yaradılmışdır.

495 Almaniya federal bütçənin təşkilində hansı vergilərin xüsusi çəkisi daha böyükdür?

- ☐ Satışdan vergi, mədən vergisi, əmlak vergisi.
- ☐ miras və ya vərəslik vergisi, torpaq vergisi, mərc və loterya vergiləri;
- ☐ Aksiz vergiləri, mədən vergisi, torpaq vergisi;
- ☒ gəlir vergisi, korporasiyaların mənfəət vergisi, əlavə dəyər vergisi;
- ☐ gəlir vergisi, yol vergisi, mərc və lotereya vergiləri.

496 Almaniya məcburi sosial sığorta haqlarının tutulma obyektı nədir?

- ☐ dividend və faiz gəlirləri.
- ☐ işə götürən tərəfindən verilən maddi yardım;
- ☐ qeyri-sahibkarlıq fəaliyyətilə bağlı gəlirlər;
- ☒ muzzdlu əməklə və sahibkarlıq fəaliyyətilə bağlı olan gəlirlər;

497 Almaniya dövlət bütçəsinin gəlir və xərclərinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarətin həyata keçirilməsi hansı dövlət nəzarəti orqanının səlahiyyətlərinə aiddir?

- ☐ İqtisadiyyat Nazirliyi.
- ☐ Maliyyə Nazirliyi
- ☐ Dövlət Xəzinədarlığı Agentliyi
- ☒ Federal Hesablama Palatası
- ☐ Nazirlər Kabineti.

498 Almaniya Fəhlə və Qulluqçuların Təqaüd Sığortası Fondunun əsas gəlir mənbələrindən olan sosial sığorta haqları hesablanmış əməyin ödənişi fondundan hansı dərəcə ilə tutulur?

- ☐ 15,6%.
- ☐ 25,5%;
- ☐ 22 %;
- ☒ 19,4%;
- ☐ 18 %.

499 Almaniya Federativ Respublikasında iş qabiliyyətinin müvəqqəti itirilməsi, işsizlik, bədbəxt hadisə və sairə üzrə sığorta təminatını həyata keçirən orqanlar hansıdır?

- ☐ Avropa bərpa olunma proqramı fondu, Alman birliyi fondu, Təzminat fondu.
- ☐ Pensiya Fondu, Məşğulluq fondu;
- ☐ Alman Birliyi Fondu, Müharibə yükünü bərabərləşdirmək fondu ;
- ☒ İşsizlik üzrə sığorta fondu, Xəstəlik və bədbəxt hadisələrdən sığorta fondu;
- ☐ Əlillərin sosial müdafiəsi fondu, Ehtiyacı Olanlara Yardım Fondu.

500 Almaniya sosial fondların yaradılmasının əsas mənbələri hansılardır? 1. fəhlə və qulluqçuların əmək haqqından məcburi ayırmalar, 2. kommersiya və sahibkarlıq fəaliyyətindən daxilolmalar; 3. sahibkarların özəl fəaliyyətdən ödədiyi sığorta haqları, 4. federal bütçədən dövlət subsidiyaları. 5. Regionların ayırdığı maliyyə vəsaitləri.

- ☐ 1,2,5.
- ☐ 1, 2, 4;
- ☐ 2, 3, 4;

- ☒ 1, 3, 4;
☐ 1, 2, 3.

501 AFR-də büdcə layihəsi təsdiqlənmək üçün hansı orqana göndərilir?

- ☐ İnzibati büdcə idarəsi
☐ Landtaq
☐ Bundestaq
☒ Bundesrat
☐ Maliyyə Nazirliyi

502 Almaniyanın məcmu dövlət borcu son dövrlərdə ÜDM-un neçə faizi səviyyəsindədir?

- ☐ 50-55%.
☐ 100-120%,
☐ 40-48%,
☒ 60-62%,
☐ 150-200%.

503 Almaniya da aksizli malları göstərin! 1. elektrik enerjisi 2. tütün məmulatları 3. sərinləşdirici içkilər 4. spirtli içkilər 5. zinət əşyaları 6. qənnadı məmulatları.

- ☐ 2,4,5,6.
☐ 2, 3, 4
☐ 1, 2, 3
☒ 1, 2, 4
☐ 3, 4, 5

504 Almaniya da son dövrlərdə həyata keçirilən vergi islahatlarının əsas istiqamətləri hansılardır? 1. vergi güzəştlərinin artırılması, 2. korporasiyaların vergi yükünün tədricən 35%-ə endirilməsi , 3. sahibkarların vergi yükünün azaldılması, 4. fiskal və ekoloji məqsədlə benzinə aksizlərin artırılması .

- ☐ 1, 4.
☐ 1, 2, 4;
☐ 1, 3, 4;
☒ 2, 3, 4;
☐ 1, 2, 3.

505 Beynəlxalq təcrübədə büdcə kəsirinin aradan qaldırılması və ya azaldılması üçün istifadə olunan metodlardan hansılar qeyri-inflyasiyalı metodlara aiddir? 1. pul emissiyası, 2. daxili və xarici borclanma, 3. bir sıra xərclərin azaldılması. 4. özəlləşdirmə. 5. vergidən yayınma hallarının minimuma endirilməsi, vergitutma bazasının genişləndirilməsi;

- ☐ 1,2,4,5.
☐ 1, 2, 4;
☐ 1, 3, 4;
☒ 2, 3, 4,5;
☐ 1, 2, 3.

506 Beynəlxalq səviyyədə büdcə kəsirinin yol verilən həddi ümum daxili məhsulun neçə faizi səviyyəsində qəbul olunur?

- ☐ 20-25%.
☐ 10-15%;
☐ 5-10%;
☒ 2 - 3%;
☐ 0-5%.

507 Almaniya da son illərdə mövcud büdcə kəsirinin ümum daxili məhsulun 3%-i səviyyəsinə endirilməsi üçün hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- ☐ Bəzi dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi, təhsil və səhiyyə xərclərinin azaldılması.
- ☐ Pul emissiyası, daxili və xarici borclanma
- ☐ Dövlət müəssisələrinin özəlləşdirilməsi, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi
- ☒ Dövlət xərclərinin azaldılması və vergi dərəcələrinin artırılması
- ☐ İstehsal və satış həcmnin artırılması, hərbi xərclərin azaldılması.

508 Almaniya da vergilər dövlət büdcəsinin gəlirlərinin təqribən necə %-ni təşkil edir?

- ☐ Təqribən 80-90%-ni təşkil edir
- ☐ Təqribən 90%-ni təşkil edir
- ☐ Təqribən 70%-ni təşkil edir
- ☒ Təqribən 80%-ni təşkil edir

509 Almaniya da əlavə dəyər vergisinin əsas dərəcəsi neçə %-dir?

- ☐ .15
- ☐ .17
- ☐ .18
- ☒ .16

510 Almaniya da vergi tutulan əmlakın dəyərindən vergi dərəcəsi fiziki şəxslər üçün neçə %, hüquqi şəxslər üçün neçə % müəyyən edilmişdir?

- ☐ Fiziki şəxslər üçün 1%, hüquqi şəxslər üçün isə 2,6% müəyyən edilmişdir.
- ☐ Fiziki şəxslər üçün 0,3%, hüquqi şəxslər üçün isə 0,5% müəyyən edilmişdir.
- ☐ Fiziki şəxslər üçün 1%, hüquqi şəxslər üçün isə 1,6% müəyyən edilmişdir.
- ☒ Fiziki şəxslər üçün 0,5%, hüquqi şəxslər üçün isə 0,6% müəyyən edilmişdir.

511 AFR-də büdcə layihəsini hansı orqan hazırlayır?

- ☐ Ümumi şura
- ☐ Milli bank və Xəzinədarlıq
- ☐ İnzibati büdcə idarəsi
- ☒ Maliyyə Nazirliyi
- ☐ Parlamentin xüsusi komissiyası

512 AFR-də regional büdcəni kim təsdiq edir?

- ☐ İnzibati büdcə idarəsi
- ☐ Bundesrat
- ☐ Bundestaq
- ☒ Landtaqlar
- ☐ Maliyyə Nazirliyi

513 AFR-də vergi siyasətinin tənzimlənməsi alətlərinə aşağıdakılardan hansı daxil deyil?

- ☐ Vergi güzəştləri
- ☐ Müəssisənin kapitalının sürətli amortizasiyası
- ☐ Vergi qoymanın ümumi səviyyəsinin yüksəldilməsi və azaldılması
- ☒ Mənfəət vergisinin dərəcəsinin artırılması
- ☐ İnvestisiyaya vergi endirimləri

514 AFR-də dolaylı vergilərə aşağıdakılardan hansı daxildir?

- ☐ Mənfəət, gəlir, aksiz
- ☐ Gömrük rüsumu, mənfəət, gəlir, ƏDV

- ☐ ƏDV, mənfəət, gəlir
- ☐ Aksiz, mənfəət, gəlir, ƏDV
- ☒ ƏDV, aksiz, gömrük rüsumu

515 Almaniyanın vergi sisteminin təşkili prinsiplərinə aşağıdakılardan hansılar aid edilə bilər? 1. vergilər struktur siyasətə uyğun olmalıdır, 2. vergi qoyma zamanı vergilərin tutulmasının məqsəd uyğunluğu nəzərə alınmalıdır, 3. vergilərin kəmiyyəti dövlətin göstərdiyi xidmətlərin həcmi ilə uyğunluq təşkil etməlidir, 4. vergilər mümkün qədər maksimal olmalıdır. 5. vergilər cəmiyyətdə gəlirlərin qeyri-bərabər bölgüsünü təmin etməlidir.

- ☐ 1,2,3,5.
- ☐ 1,2,4;
- ☐ 2,3,4,5;
- ☒ 1,2,3;
- ☐ 1,3,4,5.

516 Almaniyanın büdcə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- ☐ torpaqların büdcəsi və icma büdcələri
- ☐ federal büdcə və regional büdcələr
- ☐ dövlət büdcəsi, ştatların büdcəsi və yerli büdcələr
- ☒ federal büdcə, torpaqların büdcələri, icma büdcələri
- ☐ mərkəzi büdcə, bələdiyyə büdcələri.

517 Almaniyanın maliyyə sistemi hansı həlqələrdən ibarətdir?

- ☐ Dövlət krediti, müəssisələrin maliyyəsi, büdcədən kənar fondlar.
- ☐ Bələdiyyə müəssisələrinin maliyyəsi, xüsusi fondlar
- ☐ Büdcədən kənar fondlar, özəl müəssisələrin maliyyəsi, dövlət krediti
- ☒ büdcə sistemi, dövlət müəssisələrinin maliyyəsi, xüsusi fondlar
- ☐ Sığorta, dövlət krediti, müştərək müəssisələrin maliyyəsi.

518 Transmilli şirkətlərin mühüm xarakterik xüsusiyyətlərinə aşağıdakılardan hansı daxildir?

- ☐ Vasitəçi kimi iştirak etməsi
- ☐ Səhmdar cəmiyyət olması
- ☐ Dövlət müəssisələri olması
- ☒ Vergi güzəştlərini əldə etməsidir
- ☐ Fiskal siyasətin həyata keçirilməsi

519 Beynəlxalq maliyyə-kredit orqanlarının müəyyən etdiyi valyuta paritetləri əsasında təsbit olunan valyuta məzənnəsi aşağıdakılardan hansıdır?

- ☐ Rəsmi valyuta məzənnəsi
- ☐ Üzən valyuta məzənnəsi
- ☐ İkili valyuta məzənnəsi
- ☒ Fiksə edilmiş valyuta məzənnəsi
- ☐ Təsbit edilməmiş valyuta məzənnəsi

520 Tədiyyə balansının tarazlaşdırılması məqsədilə həyata keçirilən tədbirlərə aşağıdakılardan hansı daxil deyil?

- ☐ Maliyyə-kredit siyasəti
- ☐ Devalvasiya
- ☐ Deflyasiya
- ☒ Denominasiya
- ☐ Valyuta məhdudiyyətləri

521 Xarici ölkələrə ödəmələrin və xaricdən daxilolmaların nisbətini əks etdirən balans necə adlanır?

- ☐ Mühəsibat balansı
- ☐ Xidmət balansı
- ☐ A) Ticarət balansı
- ☒ Tədiyyə balansı
- ☐ Pul vəsaitləri balansı

522 Ödəmə qabiliyyətinin itirilməsi nəticəsində borclu olan ölkələrin maliyyə problemlərinin müzakirəsi üçün İEO-in yaratdığı təşkilat aşağıdakılardan hansıdır?

- ☐ Beynəlxalq Əmək Təşkilatı
- ☐ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
- ☐ Beynəlxalq Hesablaşma Təşkilatı
- ☒ Paris Klubu

523 ABŞ-ın Avropaya iqtisadi və siyasi yardım planı olan Marşall planını həyata keçirmək üçün yaradılan fond aşağıdakılardan hansıdır?

- ☐ BVF
- ☐ Beynəlxalq Əmək Təşkilatı
- ☐ Beynəlxalq Hesablaşma Təşkilatı
- ☒ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
- ☐ Dünya Bankı

524 Fransada dövlət büdcəsi hansı orqan tərəfindən təsdiq olunur?

- ☐ Maliyyə Nazirliyi
- ☐ Milli bank və Xəzinədarlıq
- ☐ İnzibati büdcə idarəsi
- ☒ Parlament
- ☐ Nazirlər Kabineti

525 Fransanın dolayı vergilərinə aşağıdakılardan hansı daxil deyil?

- ☐ Xəzinə inhisar vergisi
- ☐ Gömrük vergiləri
- ☐ Aksizlər
- ☒ Sadələşdirilmiş vergi
- ☐ ƏDV

526 Fransanın maliyyə sisteminə aşağıdakılardan hansı daxil deyil?

- ☐ Dövlət müəssisələrinin maliyyəsi
- ☐ Yerli maliyyə
- ☐ Xüsusi fondlar
- ☒ Dövlət krediti
- ☐ Ümumi büdcə

527 Almaniya sahibkarların cari ildə dövryyəsi neçə min avrodan az olarsa, onlar növbəti ildə ƏDV ödəməkdən azad olmaq hüququ əldə edə bilərlər?

- ☐ 42,5 min avrodan az olarsa
- ☒ 32,5 min avrodan az olarsa
- ☐ 40 min avrodan az olarsa
- ☐ 50 min avrodan az olarsa

528 Almaniya vergilər dövlət büdcəsinin gəlirlərinin təqribən necə %-ni təşkil edir?

- ☐ Təqribən 80-90%-ni təşkil edir
- ☐ Təqribən 90%-ni təşkil edir

- ☐ Təqribən 70%-ni təşkil edir
- ☒ Təqribən 80%-ni təşkil edir

529 Almaniya əlavə dəyər vergisinin əsas dərəcəsi neçə %-dir?

- ☐ .15
- ☐ .17
- ☐ .18
- ☒ .16

530 Almaniya ümumi vergilərə hansı vergilər aid edilir?

- ☐ mədən vergisi, torpaq vergisi, sadələşdirilmiş vergi.
- ☐ yol vergisi, mərc və lotereya vergiləri
- ☐ əmlak vergisi, vərəsəlik vergisi
- ☒ gəlir vergisi, korporasiyaların mənfəət vergisi, əlavə dəyər vergisi
- ☐ torpaq vergisi, əmlak vergisi, mənfəət vergisi

531 Almaniya federal vergi növlərinə aiddir?

- ☐ yol vergisi, mərc və lotereya vergiləri
- ☒ aksizlər, elektrik (cərəyan) vergisi, sığorta fəaliyyətindən əldə edilən gəlirlərə hesablanan vergi
- ☐ gəlir vergisi, əlavə dəyər vergisi
- ☐ əmlak vergisi, vərəsəlik vergisi
- ☐ torpaq vergisi, mədən vergisi.

532 Almaniya torpaqların (regionların) vergilərinə aiddir?

- ☐ mədən vergisi, mənfəət vergisi, satışdan vergi.
- ☐ yol vergisi, mərc və lotereya vergiləri
- ☐ əmlak vergisi, vərəsəlik vergisi
- ☒ miras və ya vərəsəlik vergisi, torpaq vergisi, mərc və lotereya vergiləri.
- ☐ gəlir vergisi, korporasiyaların mənfəət vergisi, əlavə dəyər vergisi

533 Almaniya dövlət büdcəsinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarətin həyata keçirilməsi hansı dövlət nəzarəti orqanının səlahiyyətlərinə aiddir?

- ☐ İqtisadiyyat Nazirliyi.
- ☐ Maliyyə Nazirliyi
- ☐ Federal Xəzinədarlıq
- ☒ Federal Hesablama Palatası
- ☐ Nazirlər Kabineti.

534 Torpaqların büdcəsindən ayırmalar.

- ☐ 2,3,5.
- ☐ 1, 3, 4;
- ☐ 1, 2, 3;
- ☒ 1, 2, 4.
- ☐ 2, 3, 4 ;

535 Almaniya Fəhlə və Qulluqçuların Təqaüd Sığortası Fondunun vəsaitləri aşağıdakı hansı mənbələr hesabına formalaşır?

- ☐ Maliyyə sanksiyalarının və cərimələrin tətbiqi nəticəsində daxil olan məbləğlər.
- ☐ Kommersiya və sahibkarlıq fəaliyyətindən daxilolmalar;
- ☐ Federal büdcədən ayırmalar;
- ☒ Fəhlə və qulluqçuların əmək haqqından məcburi ayırmalar;

536 Almaniya Federativ Respublikasında iş qabiliyyətinin müvəqqəti itirilməsi, işsizlik, bədbəxt hadisə və sairə üzrə sığorta təminatını həyata keçirən orqanlar hansıdır?

- ☐ Avropa bərpa olunma proqramı fondu, Alman birliyi fondu, Təzminat fondu.
- ☐ Pensiya Fondu, Məşğulluq fondu;
- ☐ Alman Birliyi Fondu, Müharibə yükünü bərabərləşdirmək fondu ;
- ☒ İşsizlik üzrə sığorta fondu, Xəstəlik və bədbəxt hadisələrdən sığorta fondu;
- ☐ Əlillərin sosial müdafiəsi fondu, Ehtiyacı Olanlara Yardım Fondu.

537 Almaniya sosial fondların yaradılmasının əsas mənbələri hansılardır? 1. fəhlə və qulluqçuların əmək haqqından məcburi ayırmalar, 2. kommersiya və sahibkarlıq fəaliyyətindən daxilolmalar; 3. sahibkarların özəl fəaliyyətdən ödədiyi sığorata haqları, 4. federal büdcədən dövlət subsidiyaları. 5. Regionların ayırdığı maliyyə vəsaitləri.

- ☐ 1,2,5.
- ☐ 1, 2, 4;
- ☐ 2, 3, 4;
- ☒ 1, 3, 4;
- ☐ 1, 2, 3.

538 AFR-də büdcə layihəsi təsdiqlənmək üçün hansı orqana göndərilir?

- ☐ İnzibati büdcə idarəsi
- ☐ Landtaq
- ☐ Bundestaq
- ☒ Bundesrat
- ☐ Maliyyə Nazirliyi

539 Almaniya məcburi sosial sığorta haqlarının tutulma obyektı nədir?

- ☐ dividend və faiz gəlirləri.
- ☐ işə götürən tərəfindən verilən maddi yardım;
- ☐ qeyri-sahibkarlıq fəaliyyətilə bağlı gəlirlər;
- ☒ muzzdlu əməklə və sahibkarlıq fəaliyyətilə bağlı gəlirlər;

540 Almaniya federal büdcənin təşkilində hansı vergilərin xüsusi çəkisi daha böyükdür?

- ☐ Satışdan vergi, mədən vergisi, əmlak vergisi.
- ☐ miras və ya vərəslik vergisi, torpaq vergisi, mərc və loterya vergiləri;
- ☐ Aksiz vergiləri, mədən vergisi, torpaq vergisi;
- ☒ gəlir vergisi, korporasiyaların mənfəət vergisi, əlavə dəyər vergisi;
- ☐ gəlir vergisi, йол vergisi, mərc və lotereya vergiləri.

541 Almaniya federal büdcə xərclərində hansı xərclərin xüsusi çəkisi daha yüksəkdir?

- ☒ Sosial xərclər,
- ☐ İdarəetmə xərcləri.
- ☐ İqtisadi təyinatlı xərclər,
- ☐ Müdafiə xərcləri,
- ☐ Səhiyyə xərcləri.

542 Almaniya büdcədən kənar fond kimi fəaliyyət göstərən Alman Birliyi Fondu hansı məqsədlərlə yaradılmışdır?

- ☐ “Marşall Planı”-na əsasən özəl sektorun maliyyələşdirilməsi üçün yaradılmışdır.
- ☐ II dünya müharibəsindən zərərçəkən əhaliyə yardım göstərmək məqsədilə yaradılmışdır;
- ☐ Almaniyanın iqtisadi inkişafına təkan vermək üçün yaradılmışdır;
- ☒ Şərq torpaqlarına yardım məqsədi ilə yaradılmışdır;
- ☐ Ayrı-ayrı layihələrin maliyyələşdirilməsi üçün yaradılmışdır.

543 Almaniya da son illərdə mövcud büdcə kəsirinin ümum daxili məhsulun 3%-i səviyyəsinə endirilməsi üçün hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- ☐ Bəzi dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi, təhsil və səhiyyə xərclərinin azaldılması.
- ☐ Pul emissiyası, daxili və xarici borclanma
- ☐ Dövlət müəssisələrinin özəlləşdirilməsi, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi
- ☒ Dövlət xərclərinin azaldılması və vergi dərəcələrinin artırılması
- ☐ İstehsal və satış həcmnin artırılması, hərbi xərclərin azaldılması.

544 Almaniya da aksizli malları göstərin! 1. elektrik enerjisi 2. tütün məmulatları 3. sərinləşdirici içkilər 4. spirtli içkilər 5. zinət əşyaları 6. qənnadı məmulatları.

- ☐ 2,4,5,6.
- ☐ 2, 3, 4
- ☐ 1, 2, 3
- ☒ 1, 2, 4
- ☐ 3, 4, 5

545 Almaniya da son dövrlərdə həyata keçirilən vergi islahatlarının əsas istiqamətləri hansılardır? 1. vergi güzəştlərinin artırılması, 2. korporasiyaların vergi yükünün tədricən 35%-ə endirilməsi , 3. sahibkarların vergi yükünün azaldılması, 4. fiskal və ekoloji məqsədlə benzinə aksizlərin artırılması .

- ☐ 1, 2, 3.
- ☐ 1, 2, 4;
- ☐ 1, 3, 4;
- ☒ 2, 3, 4;

546 Dövlət borclarının idarə edilməsi hansı prinsiplərə əsaslanır?

- ☐ Risklərin aşağı salınması, könüllülük.
- ☐ optimallıq, gizlilik;
- ☐ şəffaflıq, könüllülük;
- ☒ məcburilik, vahidlik;

547 Dövləti borclanmaya sövq edən səbəblər hansılardır? 1) dövlətin beynəlxalq fəaliyyətinin maliyyələşdirilməsi, 2) büdcə kəsirinin aradan qaldırılması; 3) ölkənin sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsini təmin etmək; 4) dövlət investisiyalarını maliyyələşdirmək.

- ☐ 1, 4.
- ☐ 1,3, 4
- ☐ 1,2,3
- ☒ 2,3,4
- ☐ 1, 2,4

548 Xarici dövlət borcları dedikdə nə başa düşülür?

- ☐ ölkənin daxili maliyyə bazarlarından əldə etdiyi vəsaitlərin məcmusu.
- ☐ ölkə hüddurları daxilində hüquqi və fiziki şəxslərlə bağlanmış əqdlər üzrə borc vəsaitlərinin milli valyuta ilə ifadə olunmuş məcmusu;
- ☐ ölkə daxili subyektlərin dövlətin iştirakı olmadan xarici bazarlardan əldə etdiyi vəsaitlərin məcmusu;
- ☒ dövlətin xarici hüquqi və fiziki şəxslərlə, həmçinin beynəlxalq maliyyə təşkilatları ilə bağladığı müqavilələrə əsasən bilavasitə yerinə yetirilməmiş maliyyə öhdəliklərinin xarici valyutada yekunu;

549 Almaniyanın məcmu dövlət borcu son dövrlərdə ÜDM-un neçə faizi səviyyəsindədir?

- ☐ 50-55%.
- ☐ 100-120%,
- ☐ 40-48%,
- ☒ 60-62%,
- ☐ 150-200%.

550 Almaniyanın müasir maliyyə siyasətinin əsas istiqamətləri hansılardır? 1. dövlət xərclərinin investisiya yönümlüyünün gücləndirilməsi, 2. büdcə kəsirinin və dövlət borclarının azaldılması, 3. əlverişli vergi mühitinin yaradılması və vergi yükünün artırılması, 4. regional bərabərsizliyin aradan qaldırılması.

- ☐ 3,4.
- ☐ 2,3,4.
- ☐ 1,2,3.
- ☒ 1,2,4.
- ☐ 1,3,4.

551 AFR-də büdcə layihəsini hansı orqan hazırlayır?

- ☐ Ümumi şura
- ☐ Milli bank və Xəzinədarlıq
- ☐ İnzibati büdcə idarəsi
- ☒ Maliyyə Nazirliyi
- ☐ Parlamentin xüsusi komissiyası

552 AFR-də regional büdcəni kim təsdiq edir?

- ☐ İnzibati büdcə idarəsi
- ☐ Bundesrat
- ☐ Bundestaq
- ☒ Landtaqlar
- ☐ Maliyyə Nazirliyi

553 Almaniya büdcə prosesi hansı mərhələləri özündə birləşdirir?

- ☐ Büdcə layihəsinin tərtibi, onun parlamentdə təsdiqi və mətbuatda dərci.
- ☐ Federal büdcə layihəsinin tərtibi, onun təsdiqi, büdcənin icrası və onun icrasına dair hesabatın tərtibi
- ☐ Federal büdcə layihəsinin tərtibi, onun müzakirəsi, büdcənin icrası və onun icrasına dair hesabatın tərtibi
- ☒ Federal büdcə layihəsinin tərtibi, parlamentin büdcəyə baxması və təsdiqi, büdcənin icrası və onun icrasına dair hesabatın tərtibi

554 Almaniyanın maliyyə sistemi hansı həlqələrdən ibarətdir?

- ☐ Dövlət krediti, müəssisələrin maliyyəsi, büdcədən kənar fondlar.
- ☐ Bələdiyyə müəssisələrinin maliyyəsi, xüsusi fondlar
- ☐ Büdcədən kənar fondlar, özəl müəssisələrin maliyyəsi, dövlət krediti
- ☒ büdcə sistemi, dövlət müəssisələrinin maliyyəsi, xüsusi fondlar
- ☐ Sığorta, dövlət krediti, müştərk müəssisələrin maliyyəsi.

555 Almaniyanın müasir vergi sistemi hansı prinsiplər əsasında qurulmuşdur? 1. vergilər mümkün qədər minimal olmalıdır, 2. vergi sistemi ikili vergi qoymanı istisna etməməlidir, 3. vergilər cəmiyyətdə gəlirlərin ədalətli bölgüsünü təmin etməlidir, 4. vergilər rəqabətə əngəl törətməməlidir. 5. vergi qoyma zamanı vergilərin tutulmasının məqsəd uyğunluğu nəzərə alınmalıdır

- ☐ 2,3,4.
- ☐ 2,3,4,5;
- ☐ 1,2,3;
- ☒ 1,3,4,5.
- ☐ 1,2,4;

556 Almaniyanın büdcə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- ☐ torpaqların büdcəsi və icma büdcələri
- ☐ federal büdcə və regional büdcələr
- ☐ dövlət büdcəsi, ştatların büdcəsi və yerli büdcələr
- ☒ federal büdcə, torpaqların büdcələri, icma büdcələri

- ☐ mərkəzi büdcə, bələdiyyə büdcələri.

557 Böyük Britaniyada budcə prosesi hansı mərhələləri özündə birləşdirir?

- ☐ Bütçə layihəsinin tərtibi, onun parlamentdə müzakirəsi və mətbuatda dərci.
☒ Bütçə layihəsinin tərtibi, parlamentin bütçəyə baxması və təsdiqi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi
☐ Bütçə layihəsinin tərtibi, onun gəlir və xərc istiqamətlərinin müəyyənləşdirilməsi,
☐ Bütçə layihəsinin tərtibi, onun müzakirəsi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi
☐ Bütçə layihəsinin tərtibi, onun təsdiqi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi

558 Böyük Britaniyada dövlət büdcəsini təsdiq edən şəxs kimdir?

- ☐ Maliyyə naziri
☐ Baş nazir
☒ Kraliça.
☐ Lordlar Palatasının sədri
☐ Prezident

559 Böyük Britaniyada aksiz vergisinə cəlb olunan mallar hansılardır? 1. spirtli içkilər, 2. tütün məmulatları, 3. sərinləşdirici içkilər, 4. avtonəqliyyat vasitələri 5. zinət əşyaları, 6. neft məhsulları

- ☒ 1, 2, 6
☐ 1, 2, 3
☐ 3, 4, 5
☐ 2, 3, 4
☐ 2, 4, 5, 6.

560 Böyük Britaniyada daşınmaz əmlakın, torpağın eləcə də səhm, bond və digər investisiya alətlərinin alınması zamanı tutulan vergi aşağıdakılardan hansıdır?

- ☐ əmlak vergisi,
☐ korporativ vergi,
☐ Kapital artımına vergi
☒ gerb yığımları,
☐ gəlir vergisi,

561 Böyük Britaniyada birbaşa vergilər dövlət büdcəsinin gəlirlərinin təqribən necə %-ni təşkil edir?

- ☐ Təqribən 80%-ni təşkil edir
☐ Təqribən 90%-ni təşkil edir
☒ Təqribən 50-60%-ni təşkil edir.
☐ Təqribən 70%-ni təşkil edir

562 2015-ci ilin məlumatlarına əsasən Böyük Britaniyanın məcmu dövlət borcları hansı səviyyədədir?

- ☐ 500 mlrd. Funt və ya ümum daxili məhsulun 27 %-i
☒ 1.5 trilyon funt və ya ümum daxili məhsulun 80,8 %-i
☐ 2,0 trilyon funt və ya ümum daxili məhsulun 106% %-i
☐ 100 mlrd. funt və ya ümum daxili məhsulun 6 %-i
☐ 1,0 trilyon funt və ya ümum daxili məhsulun 40 %-i

563 Cari ildə Böyük Britaniyada bütçənin kəsiri hansı səviyyədə proqnozlaşdırılır?

- ☒ 23 mlrd. Funt sterlinq və ya ümum daxili məhsulun 4,0 %-i
☐ 10,7 mlrd. funt və ya ümum daxili məhsulun 1,9 %-i
☐ 50 mlrd. funt və ya ümum daxili məhsulun 8,5 %-i
☐ 46 mlrd. funt və ya ümum daxili məhsulun 8,1 %-i
☐ 34 mlrd. funt və ya ümum daxili məhsulun 6,0 %-i

564 Böyük Britaniyada büdcə xərclərində hansı xərclərin xüsusi çəkisi daha yüksəkdir?

- ☐ Dövlət borcuna xidmət üzrə xərclər
- ☐ İqtisadi təyinatlı xərclər,
- ☐ Müdafiə xərcləri,
- ☐ İdarəetmə xərcləri.
- ☒ Sosial xərclər,

565 Böyük Britaniyada miras vergisi hansı dərəcələrlə ödənilir?

- ☐ dəyəri 150.000 funt sterlinqdən artıq olan əmlak məbləğindən 50% dərəcə ilə
- ☐ dəyəri 250.000 funt sterlinqdən artıq olan əmlak məbləğindən 45% dərəcə ilə
- ☒ dəyəri 118.000 funt sterlinqdən artıq olan əmlak məbləğindən 40% dərəcə ilə
- ☐ dəyəri 100.000 funt sterlinqdən artıq olan əmlak məbləğindən 36% dərəcə ilə
- ☐ dəyəri 200.000 funt sterlinqdən artıq olan əmlak məbləğindən 25% dərəcə ilə

566 Müasir dövrdə Böyük Britaniyada fəaliyyət göstərən sosial xarakterli əsas büdcədən kənar fondlar hansılardır?

- ☐ Bərabərləşdirmə valyuta fondu (funt sterlinqin məzənnəsini qorumaq üçün), İxrac kreditlərinin zəmanət departamenti fondu;
- ☒ Milli Sığorta Fondu, Dövlət Müəssisələrinin Təqaüd Fondu;
- ☐ Təzminat fondu, Avropa bərpaulunma proqramı fondu.
- ☐ Milli İstiqrazlar Fondu, Ehtiyat Fondu.
- ☐ Elmi tədqiqatların inkişafı üzrə milli korporasiya fondu, Yol fondu;

567 Böyük Britaniyanın büdcə sistemi neçə səviyyəlidir və hansı həlqələrdən ibarətdir?

- ☐ üçsəviyyəli olmaqla federal, torpaqların və icma büdcələrindən ibarətdir
- ☒ ikisəviyyəli olmaqla mərkəzi və yerli büdcələrdən ibarətdir
- ☐ üçsəviyyəli olmaqla federal, ştatların büdcəsi və yerli büdcələrdən ibarətdir
- ☐ ikisəviyyəli olmaqla muxtar və yerli büdcələrdən ibarətdir

568 Böyük Britaniya dövlət büdcəsinin həlqələrindən olan Milli istiqrazlar fondu vasitəsilə hansı xərclər maliyyələşdirilir? 1. iqtisadi fəaliyyətlə əlaqədar xərclər, 2. sosial xərclər, 3. dövlət borcu və onun idarə olunması ilə əlaqədar xərclər, 4. dövlət müəssisələri, fərdi sahibkarlar və yerli hakimiyyət orqanlarına verilən ssudalar, 5. sair xərclər.

- ☐ 2,3,4,5.
- ☐ 2,3,
- ☐ 1,2,
- ☒ 3,4,
- ☐ 1,2,5 ,

569 Böyük Britaniya dövlət büdcəsinin həlqələrindən olan Milli istiqrazlar fondunun gəlirləri hansı mənbələr hesabına formalaşır? 1. Korporasiyaların gəlir vergisi, 2. İngiltərə bankının emissiya departamentinin mənfəəti, 3. Xəzinədarlıq tərəfindən dövlət müəssisələri və yerli özünüidarəetmə orqanlarına uzunmüddətli kreditlərin verilməsinə görə faizlər, 4. Əlavə dəyər vergisi, 5. Rüsurlar.

- ☐ 2,4,5.
- ☐ 2,3,5.
- ☐ 1,2,3.
- ☒ 2,3,
- ☐ 1,4,5,

570 Böyük Britaniya dövlət büdcəsinin həlqələrindən olan Milli istiqrazlar fondunun vəsaitləri hansı mənbə hesabına formalaşır?

- ☐ Heç biri.

- ☐ Rüsurlar,
- ☐ Dolayı vergilər ,
- ☒ Xəzinədarlıq tərəfindən dövlət müəssisələri və yerli özünüidarəetmə orqanlarına uzunmüddətli kreditlərin verilməsinə görə faizlər ,
- ☐ Birbaşa vergilər,

571 Böyük Britaniya dövlət büdcəsinin həlqələrindən olan Milli istiqrazlar fondunun vəsaitləri hansı mənbə hesabına formalaşır?

- ☐ Heç biri.
- ☐ Rüsurlar,
- ☐ Dolayı vergilər ,
- ☒ İngiltərə bankının emissiya departamentinin mənfəəti,
- ☐ Birbaşa vergilər,

572 Böyük Britaniya dövlət büdcəsinin həlqələrindən olan Milli istiqrazlar fondunun vəsaitləri hansı istiqamətlərə yönəldilir?

- ☐ milli müdafiə xərclərinə,
- ☐ sosial xərclərə,
- ☐ idarəetmə aparatının maliyyələşdirilməsinə,
- ☒ dövlət müəssisələri, fərdi sahibkarlar və yerli hakimiyyət orqanlarına verilən ssudalara.
- ☐ iqtisadi fəaliyyətlə əlaqədar xərclərə,

573 Böyük Britaniya dövlət büdcəsinin həlqələrindən olan Milli istiqrazlar fondu vasitəsilə hansı xərclər maliyyələşdirilir?

- ☐ sair xərclər.
- ☐ sosial xərclər,
- ☐ iqtisadi fəaliyyətlə əlaqədar xərclər,
- ☒ dövlət borcu və onun idarə olunması ilə əlaqədar xərclər,
- ☐ milli müdafiə xərcləri,

574 Böyük Britaniyanın dövlət büdcəsinin həlqələrinə aşağıdakılardan hansı daxildir?

- ☐ Risk fondu
- ☐ Ehtiyat fondu
- ☐ Veksel fondu
- ☒ Milli istiqrazlar fondu
- ☐ Maddi maraq fondu

575 Böyük Britaniyanın dövlət büdcəsi neçə həlqədən ibarətdir?

- ☐ 6
- ☐ 4
- ☐ 3
- ☒ 2
- ☐ 5

576 Böyük Britaniyanın büdcə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- ☐ federal büdcə, regional büdcələr, yerli büdcələr
- ☐ federal büdcə, ştatların büdcəsi və yerli büdcələr
- ☐ dövlət büdcəsi və muxtar büdcələr
- ☒ dövlət büdcəsi, bələdiyyə büdcələri.

577 Böyük Britaniyanın maliyyə sistemi aşağıdakı hansı həlqələrdən ibarətdir?

- ☐ Büdcə sistemi, sığorta, dövlət krediti.

- ☐ Bütçədənəkar fondlar, özəl müəssisələrin maliyyəsi, dövlət krediti
- ☐ Dövlət büdcəsi, xüsusi fondlar, dövlət krediti, müştərək müəssisələrin maliyyəsi.
- ☒ Bütçə sistemi, dövlət müəssisələrinin maliyyəsi, xüsusi fondlar, yerli hakimiyyət orqanlarının maliyyəsi.
- ☐ Yerli hakimiyyət orqanlarının maliyyəsi, xüsusi fondlar, dövlət krediti

578 ABŞ-da son illərdə büdcə kəsirinin ümum daxili məhsula nisbətə əhəmiyyətli dərəcədə azalmasına hansı tədbirlərin həyata keçirilməsi səbəb olmuşdur?

- ☐ Bəzi dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi, vergi güzəştlərinin ləğvi.
- ☐ Pul emissiyası, daxili və xarici borclanma
- ☐ istiqrazların buraxılışı və dövlət sektorunun özəlləşdirilməsi
- ☒ vergi dərəcələrinin artırılması, sosial və tibbi xərclərin azaldılması
- ☐ İstehsal və satış həcmnin artırılması, hərbi xərclərin azaldılması.

579 2015-ci ildə ABŞ-da federal büdcənin kəsiri hansı səviyyədə proqnozlaşdırılır?

- ☐ 1,5 trilyon dollar və ya ümum daxili məhsulun 9,8 %-i
- ☐ 1,0 trilyon dollar və ya ümum daxili məhsulun 7,4 %-i
- ☐ 750 mlrd. dollar və ya ümum daxili məhsulun 4,9 %-i
- ☐ 510 mlrd. dollar və ya ümum daxili məhsulun 4,1 %-i
- ☒ 486 mlrd. dollar və ya ümum daxili məhsulun 3,7 %-i

580 ABŞ-da federalbüdcə xərclərində hansı xərclərin xüsusi çəkisi daha yüksəkdir?

- ☐ Dövlət borcuna xidmət üzrə xərclər.
- ☐ Müdafiə xərcləri,
- ☐ İqtisadi təyinatlı xərclər,
- ☒ Sosial xərclər,
- ☐ İdarəetmə xərcləri.

581 ABŞ-da ştatların vergilərinə hansılar aiddir?

- ☐ miras və bağışlamalardan vergi, aksiz vergisi
- ☐ aksiz vergisi, nəqliyyat vasitələrinə görə vergi
- ☐ mənfəət vergisi, işgüzar fəallığa görə vergi
- ☒ satışdan vergi, əmlak vergisi
- ☐ gəlir vergisi, mehmaxana xidmətlərinə görə vergi

582 ABŞ-da federal vergilərə hansılar aiddir?

- ☐ satışdan vergi, əmlak vergisi.
- ☐ işgüzar fəallığa görə vergi, mehmaxana xidmətlərinə görə vergi
- ☐ miras və bağışlamalardan vergi, əmlak vergisi
- ☒ korporasiyaların mənfəət vergisi, fərdi gəlir vergisi
- ☐ aksiz vergisi, nəqliyyat vasitələrinə görə vergi

583 ABŞ-da aksiz vergiləri hansı büdcəyə köçürülür?

- ☐ Yerli büdcəyə
- ☐ Ştatların büdcələrinə
- ☐ Federal büdcəyə
- ☒ Federal və ştatların büdcələrinə

584 ABŞ-ın federal büdcəsinin ən çox gəlir mənbəyini hansı vergi təşkil edir?

- ☐ Aksizlər
- ☐ Satışdan vergi
- ☐ Şirkətlərin mənfəət vergisi
- ☒ Fiziki şəxslərin gəlir vergisi

585 ABŞ-nın vergi sistemi neçə səviyyəlidir və hansı vergilərdən ibarətdir?

- ☐ ikisəviyyəli olmaqla dövlət və muxtar vergilərdən ibarətdir
- ☐ üçsəviyyəli olmaqla ümumdövlət, muxtar və icma vergilərindən ibarətdir
- ☐ ikisəviyyəli olmaqla ümumdövlət və yerli vergilərdən ibarətdir
- ☒ üçsəviyyəli olmaqla federal vergilər, ştatların vergiləri və yerli vergilərdən ibarətdir

586 ABŞ-da büdcə layihəsinin hazırlanması, eləcə də büdcənin icrasına nəzarət hansı quruma həvalə edilmişdir?

- ☐ Maliyyə Nazirliyi
- ☐ Parlamentin xüsusi komissiyası
- ☐ Xəzinədarlıq
- ☒ İnzibati büdcə idarəsi
- ☐ Nazirlər Kabineti

587 ABŞ-nın büdcə sistemi neçə səviyyəlidir və hansı həlqələrdən ibarətdir?

- ☐ üçsəviyyəli olmaqla federal, torpaqların və icma büdcələrindən ibarətdir
- ☐ ikisəviyyəli olmaqla muxtar və yerli büdcələrdən ibarətdir
- ☐ ikisəviyyəli olmaqla mərkəzi və yerli büdcələrdən ibarətdir
- ☒ üçsəviyyəli olmaqla federal, ştatların büdcəsi və yerli büdcələrdən ibarətdir

588 ABŞ-nın büdcə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- ☐ a) federal büdcə, torpaqların büdcəsi və icma büdcələri
- ☐ a) konsolidə və ya mərkəzləşdirilmiş büdcə və yerli büdcələr
- ☐ a) Dövlət büdcəsi, federasiya subyektlərinin büdcəsi və yerli büdcələr
- ☒ a) Federal büdcə, ştatların büdcəsi və yerli büdcələr

589 Yaponiyada dövlət istiqrazlar və investisiyalar proqramının əsas vəsait mənbəyinə aşağıdakılardan hansı aiddir?

- ☐ hökumət tərəfindən zəmanət verilən özəl maliyyə institutlarının kreditləri.
- ☐ poçt sığorta fondunun sərbəst vəsaitləri
- ☐ dövlət təqaüd fondu vəsaitləri
- ☒ poçt əmanətləri
- ☐ istehsal investisiyalarının xüsusi büdcə hesabı;

590 Yaponiyada dövlət istiqrazlar və investisiyalar proqramı üçün vəsaitlərin əsas mənbələrinə aşağıdakılardan hansılar daxildir? 1. poçt əmanətləri 2. dövlət təqaüd fondu vəsaitləri 3. poçt sığorta fondunun sərbəst vəsaitləri 4. yerli büdcə vəsaitləri 5. hökumət tərəfindən zəmanət verilən özəl maliyyə institutlarının kreditləri

- ☐ 1,2,3,4.
- ☐ 1,2,4.
- ☐ 2,3,4,5
- ☒ 1,2,3,5
- ☐ 2,4,5.

591 Yaponiyada əmlak vergisi hüquqi və fiziki şəxslər üçün əmlakın dəyərindən hansı dərəcə ilə tutulur?

- ☐ 5,6%.
- ☐ .03
- ☐ .005
- ☒ .014
- ☐ .022

592 Yaponiyanın əsas dolay vergisi hesab olunan satışdan verginin dərəcəsi neçə faiz səviyyəsində müəyyən edilmişdir?

- ☐ .15
- ☐ .08
- ☐ 10 %.
- ☒ .05
- ☐ .18

593 Yaponiyada tətbiq olunan əsas dolay vergi aşağıdakılardan hansıdır?

- ☐ əlavə dəyər vergisi.
- ☐ aksiz vergisi
- ☐ xüsusi istehlak vergisi
- ☒ satışdan vergi
- ☐ əmlak vergisi

594 Yaponiyada korporasiyaların mənfəət vergisinin dərəcəsi neçə faiz müəyyən edilmişdir?

- ☐ .15
- ☐ .16
- ☐ 27 %.
- ☒ .3
- ☐ .18

595 Yaponiyada büdcə gəlirlərinin təşkilində hansı dolay verginin rolu böyükdür?

- ☐ Mədən vergisi.
- ☐ ƏDV
- ☐ Aksiz vergiləri
- ☒ Satışdan vergi.
- ☐ Torpaq vergisi

596 Yaponiyanın vergi sisteminin xüsusiyyətlərinə aiddir? 1. birbaşa vergilərin üstünlük təşkil etməsi; 2. ƏDV-nin olmaması, 3. üçsəviyyəli vergi sisteminin mövcudluğu, 4. mənfəətə vergi qoymanın yüksək səviyyəsi. 5. yerli səviyyədə, mərkəzi hökumətin büdcəsinə daxil olanlara bənzər, vergilərin tutulması

- ☐ 2,3,4,5.
- ☐ 1,3,4,5;
- ☐ 1,2,3;
- ☒ 1,2,4,5.
- ☐ 1,2,4;

597 Yaponiyanın müasir vergi sisteminin özəllikləri hansılardır? 1. ikisəviyyəli vergi sisteminin mövcudluğu; 2. dolay vergilərin üstünlük təşkil etməsi, 3. vergi qoymanın sosial yönümlülüyü, 4. mənfəətə vergi qoymanın aşağı səviyyəsi. 5. yerli səviyyədə, mərkəzi hökumətin büdcəsinə daxil olanlara bənzər, vergilərin tutulması

- ☐ 2,3,4,5.
- ☐ 1,3,4,5;
- ☐ 1,2,3;
- ☒ 1,3,5.
- ☐ 1,2,4;

598 Yaponiyada dövlət büdcənin təşkilində hansı vergilərin xüsusi çəkisi daha böyükdür?

- ☐ Satışdan vergi, mədən vergisi, əmlak vergisi.
- ☐ miras və ya vərəslik vergisi, torpaq vergisi, mərc və loterya vergiləri;
- ☐ Aksiz vergiləri, mədən vergisi, torpaq vergisi;

- ☒ gəlir vergisi, mənfəət vergisi, əmlak vergisi;
- ☐ gəlir vergisi, yol vergisi, mərc və lotereya vergiləri.

599 Yaponiyada büdcənin icrasına nəzarət hansı quruma həvalə olunub?

- ☐ a) İqtisadiyyat Nazirliyinə.
- ☐ a) Nazirlər kabinetinə
- ☐ a) Maliyyə Nazirliyinə
- ☒ a) Təftiş Palatasına.
- ☐ a) Parlamentə

600 Yaponiyada iş qabiliyyətinin müvəqqəti itirilməsi, işsizlik, bədbəxt hadisə və sairə üzrə sığorta təminatını həyata keçirən orqanlar hansıdır?

- ☐ Dövlət Sosial Müdafiə Fondu, Ehtiyacı Olanlara Yardım Fondu.
- ☐ Məşğulluq fondu, Əlillərin Sosial Müdafiəsi Fondu;
- ☐ Pensiya Fondu, Sosial Müdafiə Fondu ;
- ☒ Sağlamlığın Sığortası Fondu, İstehsal travmalarından sığorta fondu və İşsizliyə görə sığorta fondu;

601 Yaponiyada mövcud sosial büdcədən kənar fondlardan ən əsasları hansılardır?

- ☐ Ehtiyacı Olanlara Yardım Fondu, Dövlət Məmurlarının Sığorta Fondu.
- ☐ Əlillərin Sosial Müdafiəsi Fondu, Dövlət Sosial Müdafiə Fondu, Məşğulluq Fondu;
- ☐ Milli Sığorta Fondu, Dövlət Müəssisələrinin Pensiya Fondu;
- ☒ Sağlamlığın Sığortası Fondu, Milli Pensiya Fondu, İstehsal travmalarından sığorta fondu və İşsizliyə görə sığorta fondu .
- ☐ İşsizlik Üzrə Sığorta Fondu, Fəhlə və Qulluqçuların Təqaüd Sığorta Fondu, Xəstəlik və bədbəxt hadisələrdən sığorta fondu;

602 Yaponiyada progressiv şkala ilə tutulan gəlir vergisinin dərəcəsi neçə % intervalında dəyişir?

- ☐ 20-45%
- ☐ 15- 30 %
- ☐ 5- 40 %
- ☒ 10-37 %.
- ☐ 15- 35 %

603 Yaponiyanın vergi sistemi neçə səviyyəlidir və hansı vergilərdən ibarətdir?

- ☐ üçsəviyyəli olmaqla federal, torpaqların və icma vergilərindən ibarətdir
- ☐ ikisəviyyəli olmaqla dövlət və muxtar vergilərdən ibarətdir
- ☐ üçsəviyyəli olmaqla ümumdövlət, prefekturaların vergisi və yerli vergilərdən ibarətdir
- ☒ ikisəviyyəli olmaqla dövlət və yerli vergilərdən ibarətdir

604 Yaponiyada büdcə xərclərində hansı xərclərin xüsusi çəkisi daha yüksəkdir?

- ☐ Dövlət borcuna xidmət üzrə xərclər.
- ☐ Müdafiə xərcləri,
- ☐ İqtisadi təyinatlı xərclər,
- ☒ Sosial xərclər,
- ☐ İdarəetmə xərcləri.

605 Yaponiyanın dövlət maliyyə sisteminə aşağıdakılardan hansılar daxildir

- ☐ Dövlət krediti, müəssisələrin maliyyəsi, büdcədən kənar fondlar.
- ☐ Bələdiyyə müəssisələrinin maliyyəsi, xüsusi fondlar, sığorta fondları
- ☐ Dövlət büdcəsi, büdcədən kənar fondlar, özəl müəssisələrin maliyyəsi, dövlət krediti
- ☒ Büdcə sistemi, dövlət müəssisələrinin maliyyəsi, xüsusi fondlar
- ☐ Büdcə sistemi, sığorta, dövlət krediti, müştərək müəssisələrin maliyyəsi.

606 Yaponiyanın büdcə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- ☐ torpaqların büdcəsi və icma büdcələri
- ☐ federal büdcə və torpaqların büdcəsi
- ☐ dövlət büdcəsi, prefekturaların büdcəsi və yerli büdcələr
- ☒ mərkəzi büdcə, bələdiyyə büdcələri.
- ☐ federal büdcə, regional büdcələr, yerli büdcələr

607 Yaponiyada büdcənin kassa icrasını hansı qurum yerinə yetirir?

- ☐ Xəzinədarlıq
- ☐ İnzibati büdcə idarəsi
- ☐ Maliyyə Nazirliyi
- ☒ Yaponiya Bankı
- ☐ Nazirlər Kabineti

608 Yaponiyada büdcə layihəsi hansı orqan tərəfindən hazırlanır?

- ☐ Nazirlər Kabineti
- ☐ Xəzinədarlıq
- ☐ İnzibati büdcə idarəsi
- ☒ Maliyyə Nazirliyi
- ☐ Parlamentin xüsusi komissiyası

609 Dövlət borcları mənbəyinə görə hansı borclara ayrılır?

- ☐ məqsədli və məqsədsiz borclar.
- ☐ uzunmüddətli və qısamüddətli borclar;
- ☐ davamlı və əbədi borclar;
- ☒ daxili və xarici borclar;

610 Dövlət borcları dedikdə nə başa düşülür?

- ☐ Dövlət kreditinin bir forması.
- ☐ Cari xərclərin maliyyələşdirilməsi üçün dövlət zəmanəti olmadan alınan və müəyyən olunmuş müddətlərdə qaytarılması nəzərdə tutulan maliyyə vəsaitləri,
- ☐ Dövlətin borc verən kimi çıxış etdiyi münasibətlərin məcmusu;
- ☒ müvafiq xərclərin maliyyələşdirilməsi üçün dövlət zəmanəti ilə alınan və dövlətin öhdəliyi əsasında müəyyən olunmuş müddətlərdə qaytarılması nəzərdə tutulan maliyyə vəsaitləri,
- ☐ müvafiq xərclərin maliyyələşdirilməsi üçün alınan və qaytarılma müddətləri əvvəlcədən müəyyən olunmayan maliyyə vəsaitləri,

611 Türkiyədə mərkəzi büdcənin formalaşmasında hansı vergilərin xüsusi çəkisi daha böyükdür?

- ☐ damğa vergisi, bank və sığorta əməliyyatları üzrə vergi
- ☐ əmlak vergisi, gəlir vergisi, torpaq vergisi
- ☐ miras vergisi, əlavə dəyər vergisi, nəqliyyat vasitələrinə vergi
- ☒ korporativ vergi, ƏDV, gəlir vergisi.
- ☐ xüsusi istehlak vergisi, korporativ gəlir vergisi

612 Türkiyədə xüsusi istehlak vergisinə hansı mallar cəlb olunur? 1. alkoqollu içkilər və tütün məmulatları; 2. yanacaq; 3. nəqliyyat vasitələri; 4. zinət əşyaları.

- ☐ 2, 3, 4
- ☐ 1, 3, 4
- ☐ 1, 2, 4
- ☒ 1, 2, 3

613 Türkiyədə əlavə dəyər vergisindən başqa hansı dolaylı vergi tətbiq olunmaqdadır?

- ☐ aksiz vergisi
- ☐ satışdan vergi
- ☒ xüsusi istehlak vergisi
- ☐ əmlak vergisi

614 Türkiyədə əlavə dəyər vergisi hansı dərəcələrlə tutulur?

- ☐ 5, 10, 15%
- ☐ 1, 6, 16 %
- ☐ 0, 18 %
- ☒ 1, 8, 18 %
- ☐ 15, 20 %

615 Türkiyədə hansı xidmət növləri ümumiyyətlə, əlavə dəyər vergisinə cəlb olunmur? 1. reklam xidmətləri; 2. mal və xidmət ixracı; 3. tranzit daşımacılıq; 4. rəqəmsal xidmətləri.

- ☐ 1, 3, 4
- ☐ 1, 2, 4
- ☐ 1, 2, 3
- ☒ 2, 3, 4

616 Türkiyədə korporativ gəlir vergisinin dərəcəsi neçə faiz müəyyən edilmişdir?

- ☐ .15
- ☐ .16
- ☐ 27 %.
- ☒ .2
- ☐ .18

617 Türkiyədə korporativ vergi hansı qaydada tutulur?

- ☐ şirkətin gəlirlərindən yol verilən və verilməyən bütün xərclər çıxıldıqdan sonra
- ☐ şirkətin gəlirlərindən yol verilən xərclər çıxılmadan
- ☐ ödəmə mənbəyində
- ☒ şirkətin gəlirlərindən yol verilən xərclər çıxıldıqdan sonra

618 Türkiyədə illik gəlirləri 106 000 türk lirəsindən artıq olan fiziki şəxslər hansı dərəcə ilə vergiyə cəlb olunurlar?

- ☐ .2
- ☐ .25
- ☐ 27 %.
- ☒ .35
- ☐ .18

619 Türkiyədə illik gəlirləri 12000 türk lirəsinə qədər olan fiziki şəxslər hansı dərəcə ilə vergiyə cəlb olunurlar?

- ☐ .2
- ☐ .05
- ☐ 10 %.
- ☒ .15
- ☐ .18

620 Türkiyədə rezident fiziki şəxslərdən fərdi gəlir vergisi necə tutulur?

- ☐ yalnız kapital gəlirlərdən vergi tutulur
- ☐ yalnız ölkə həddindən kənarda əldə edilən gəlirlərdən vergi tutulur
- ☐ yalnız ölkə daxilində əldə edilən gəlirlərdən vergi tutulur

- ☒ həmin gəlirlərin mənbəyindən asılı olmayaraq vergiyə cəlb olunur

621 Türkiyədə fərdi gəlir vergisi kimlərdən tutulur?

- ☐ əcnəbilərdən
☐ yalnız qeyri-rezident fiziki şəxslərdən
☐ yalnız rezident fiziki şəxslərdən
☒ rezident və qeyri-rezident fiziki şəxslərdən

622 Türkiyədə gəlir vergisinin dərəcəsi neçə % intervalında dəyişir?

- ☐ 20-45%
☐ 5- 40 %
☐ 10-51 %.
☒ 15- 35 %
☐ 15- 30 %

623 Türkiyədə dolaylı vergilərə aşağıdakılardan hansı daxildir?

- ☐ Gömrük rüsumu, mənfəət, gəlir, ƏDV
☐ Aksiz, mənfəət, gəlir, ƏDV
☐ Mənfəət, gəlir, aksiz
☒ ƏDV, istehlak vergisi
☐ ƏDV, mənfəət, gəlir

624 Türkiyənin vergi sistemi neçə səviyyəlidir və hansı vergilərdən ibarətdir?

- ☐ üçsəviyyəli olmaqla federal, torpaqların və icma vergilərindən ibarətdir
☐ ikisəviyyəli olmaqla dövlət və muxtar vergilərdən ibarətdir
☐ üçsəviyyəli olmaqla ümumdövlət, muxtar və yerli vergilərdən ibarətdir
☒ ikisəviyyəli olmaqla ümumdövlət və yerli vergilərdən ibarətdir

625 Bütçə sistemi dedikdə nə başa düşülür?

- ☐ pul vəsaitləri fondlarının yaradılması və istifadəsində öz xüsusiyyətləri ilə xarakterizə olunan müxtəlif maliyyə münasibətlərinin (həlqələrinin) məcmusu
☐ gəlirlərin və xərclərin bütçə həlqələri arasında bölüşdürülməsi;
☐ bütçənin tərtibi, müzakirəsi, təsdiqi və icrası üzrə dövlət orqanlarının fəaliyyətlərinin məcmusu;
☒ vahid bütçədə birləşdirilən ayrı-ayrı bütçə həlqələrinin məcmusu ;
☐ bütçənin gəlir mənbələrinin təyin edilməsi

626 Türkiyədə dövlət bütçəsini təsdiq edən şəxs kimdir?

- ☐ a) Baş nazir
☐ a) TBMM sədri
☐ a) Maliyyə naziri
☒ Prezident

627 Türkiyədə budcə prosesi hansı mərhələləri özündə birləşdirir?

- ☐ bütçə layihəsinin tərtibi, onun təsdiqi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi
☐ bütçə layihəsinin tərtibi, onun gəlir və xərc istiqamətlərinin müəyyənləşdirilməsi,
☒ bütçə layihəsinin tərtibi, parlamentin bütçəyə baxması və təsdiqi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi
☐ Bütçə layihəsinin tərtibi, onun parlamentdə təsdiqi və mətbuatda dərci.
☐ bütçə layihəsinin tərtibi, onun müzakirəsi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi

628 Bütçə prosesi dedikdə nə başa düşülür?

- ☐ vahid bütçədə birləşdirilən ayrı-ayrı bütçə həlqələrinin məcmusu

- ☐ dca sisteminin tərkihi və quruluşu;
- ☐ büdcə xərclərinin büdcə həlqələri arasında bölüşdürülməsi;
- ☒ büdcənin tərtibi, müzakirəsi, təsdiqi və icrası üzrə dövlət orqanlarının fəaliyyətləri
- ☐ büdcənin gəlir mənbələrinin təyin edilməsi;

629 Türkiyədə büdcə layihəsi hansı orqan tərəfindən hazırlanır?

- ☐ Nazirlər Kabineti
- ☐ Milli bank
- ☐ İnzibati büdcə idarəsi
- ☒ Maliyyə Nazirliyi
- ☐ Xəzinədarlıq

630 Türkiyənin büdcə sistemi neçə səviyyəlidir və hansı həlqələrdən ibarətdir?

- ☐ üçsəviyyəli olmaqla federal, torpaqların və yerli büdcələrdən ibarətdir
- ☐ səviyyəli olmaqla muxtar və yerli büdcələrdən ibarətdir
- ☐ üçsəviyyəli olmaqla dövlət, regional və icma büdcələrindən ibarətdir
- ☒ ikisəviyyəli olmaqla mərkəzi və yerli büdcələrdən ibarətdir

631 Türkiyənin büdcə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- ☐ b) torpaqların büdcəsi və icma büdcələri
- ☐ b) federal büdcə və regional büdcələr
- ☐ dövlət büdcəsi, ştatların büdcəsi və yerli büdcələr
- ☒ b) konsolidə və ya mərkəzləşdirilmiş büdcə və yerli büdcələr

632 Rusiya Federasiyasında federal qanunların, digər normativ-hüquqi aktların maliyyə ekspertizasını, federal büdcənin və büdcədənəknar fondların büdcə layihələrinin gəlir və xərc maddələrinin qiymətləndirilməsini hansı ali nəzarət orqanı həyata keçirir?

- ☐ Dövlət Duması.
- ☐ Maliyyə Nazirliyi
- ☐ Federal Xəzinədarlıq
- ☒ Hesablama Palatası
- ☐ Nazirlər Kabineti

633 RF-da federal büdcə və büdcədənəknar dövlət fondlarının büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarətin həyata keçirilməsi hansı dövlət nəzarəti orqanının səlahiyyətlərinə aiddir?

- ☐ Dövlət Duması.
- ☐ Maliyyə Nazirliyi
- ☐ Federal Xəzinədarlıq
- ☒ Hesablama Palatası
- ☐ Nazirlər Kabineti

634 RF-da aksiz vergisinə cəlb olunan mallar hansılardır? 1. spirtli içkilər 2. tütün məmulatları 3. sərinləşdirici içkilər 4. avtonəqliyyat vasitələri 5. zinət əşyaları 6. neft məhsulları

- ☐ 2,4,5,6.
- ☐ 2, 3, 4
- ☐ 1, 2, 3
- ☒ 1, 2, 5, 6
- ☐ 3, 4, 5

635 Rusiyada vergilər dövlət büdcəsinin gəlirlərinin təqribən necə %-ni təşkil edir?

- ☐ Təqribən 50-60%-ni təşkil edir.

- ☐ Təqribən 90%-ni təşkil edir
- ☐ Təqribən 70%-ni təşkil edir
- ☒ Təqribən 80%-ni təşkil edir

636 2015-ci ilin məlumatlarına əsasən Rusiya Federasiyasının xarici dövlət borcları hansı səviyyədədir?

- ☐ A) 44 mlrd. dollar və ya ümum daxili məhsulun 32 %-i
- ☐ 77 mlrd. dollar və ya ümum daxili məhsulun 54 %-i
- ☐ A) 36 mlrd. dollar və ya ümum daxili məhsulun 28 %-i
- ☒ 54 mlrd. dollar və ya ümum daxili məhsulun 37 %-i
- ☐ 108 mlrd. dollar və ya ümum daxili məhsulun 74 %-i

637 2015-ci ilə RF-nın xarici borclarının strukturunda hansı borcların xüsusi çəkisi daha böyükdür?

- ☐ Paris klubu iştirakçıları olmayan ölkələrə borclar.
- ☐ Paris klubu iştirakçıları olan ölkələrə borclar;
- ☐ beynəlxalq maliyyə-kredit təşkilatlarına olan borclar;
- ☒ avrobondlar üzrə borclar;
- ☐ Vneşekonombankın kreditləri üzrə borclar;

638 Beynəlxalq təcrübədə büdcə kəsirinin aradan qaldırılması və ya azaldılması üçün istifadə olunan metodlardan hansılar qeyri-inflyasiyalı metodlara aiddir? 1. pul emissiyası, 2. daxili və xarici borclanma, 3. bir sıra xərclərin azaldılması. 4. özəlləşdirmə. 5. vergidən yayınma hallarının minimuma endirilməsi, vergitutma bazasının genişləndirilməsi;

- ☐ 1,2,4,5.
- ☐ 1, 2, 4;
- ☐ 1, 3, 4;
- ☒ 2, 3, 4,5;
- ☐ 1, 2, 3.

639 Beynəlxalq səviyyədə büdcə kəsirinin yol verilən həddi ümum daxili məhsulun neçə faizi səviyyəsində qəbul olunur?

- ☐ 20-25%.
- ☒ 2 - 3%;
- ☐ 5-10%;
- ☐ 10-15%;
- ☐ 6-8%.

640 Cari ildə RF-da büdcə kəsirinin maliyyələşdirilməsi və ya örtülməsi üçün hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- ☐ Bəzi dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi, təhsil və səhiyyə xərclərinin azaldılması.
- ☐ Pul emissiyası, daxili və xarici borclanma
- ☐ Dövlət xərclərinin və vergi dərəcələrinin artırılması
- ☒ özəlləşdirmə, daxili borclanma, Ehtiyat Fondu vəsaitləri hesabına
- ☐ İstehsal və satış həcmnin artırılması, hərbi xərclərin azaldılması.

641 2015-ci ildə Rusiyada federal büdcənin kəsiri hansı səviyyədə proqnozlaşdırılır?

- ☒ 2,7 trilyon rubl və ya ümum daxili məhsulun 3,7 %-i
- ☐ 8,1 trilyon rubl və ya ümum daxili məhsulun 11,8 %-i
- ☐ 5,9 trilyon rubl və ya ümum daxili məhsulun 8,0 %-i
- ☐ 3,5 trilyon rubl və ya ümum daxili məhsulun 4,4 %-i
- ☐ 5,4 trilyon rubl və ya ümum daxili məhsulun 7,4 %-i

642 RF-da fiziki şəxslərin hansı növ gəlirləri vergitutmaya cəlb edilmir? 1. muzzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər; 2. bütün növ pensiyalar; 3. alimentlər; 4. dövlət qiymətli kağızlar üzrə uduşlar və

faizlər.

- ☐ A) 1,2,4.
- ☐ A) 1,3,4.
- ☐ A) 1,2,3.
- ☒ 2,3,4.

643 RF-da illik gəlirləri 300000 rubldan artıq olan fiziki şəxslər hansı dərəcə ilə vergiyə cəlb olunurlar?

- ☐ 40% (3% federal, 37% federasiya subyektlərinin büdcəsinə)
- ☐ 38% (3% federal, 35% federasiya subyektlərinin büdcəsinə)
- ☐ 35 %.(3% federal, 32% federasiya subyektlərinin büdcəsinə)
- ☒ 45% (3% federal, 42% federasiya subyektlərinin büdcəsinə)

644 RF-da illik gəlirləri 30001-60000 rubla qədər olan fiziki şəxslər hansı dərəcə ilə vergiyə cəlb olunurlar?

- ☐ 20%(3% federal, 17% federasiya subyektlərinin büdcəsinə)
- ☐ 18% (3% federal, 15% federasiya subyektlərinin büdcəsinə)
- ☐ 25%(3% federal, 22% federasiya subyektlərinin büdcəsinə)
- ☒ 15 %.(3% federal, 12% federasiya subyektlərinin büdcəsinə)
- ☐ 10% (3% federal, 7% federasiya subyektlərinin büdcəsinə)

645 Rusiyada gəlir vergisinin dərəcəsi neçə % intervalında dəyişir?

- ☐ 20-45%
- ☐ 14- 30 %
- ☐ 10-51 %.
- ☒ 12- 45 %
- ☐ 15- 35 %

646 RF-da federal vergilərə aşağıdakılardan hansılar aiddir?

- ☐ əmlak vergisi, nəqliyyat vergisi, oyun biznesinə görə vergi.
- ☐ torpaq vergisi, miras vergisi
- ☐ satışdan vergi, yol vergisi
- ☒ əlavə dəyər vergisi, aksiz vergiləri
- ☐ mədən vergisi, reklam fəaliyyətinə görə vergi

647 RF-da federal vergilərə hansılar aiddir?

- ☐ əmlak vergisi, nəqliyyat vergisi, oyun biznesinə görə vergi.
- ☐ su vergisi, müəssisələrin mənfəətindən vergi
- ☐ torpaq vergisi, əlavə dəyər vergisi
- ☒ mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi
- ☐ mədən vergisi, yol vergisi

648 RF-nın vergi qanunvericiliyinə əsasən federal vergilər dedikdə hansı vergilər nəzərdə tutulur?

- ☐ Vergi qanunvericiliyi ilə müəyyən edilən və federasiyanın müəyyən ərazilərində ödənilməli olan vergilər
- ☐ RF-sı subyektlərinin müvafiq qanunları ilə müəyyən edilən və onların ərazilərində tutulan vergilər
- ☐ yerli idarəetmə orqanlarının normativ-hüquqi aktlarına əsasən müəyyən edilən və tutulan vergilər
- ☒ Rusiyanın müvafiq qanunvericiliyi ilə müəyyən edilən və federasiyanın bütün ərazisində ödənilməli olan vergilər

649 RF-da vətəndaşlara tibbi xidmətlərin maliyyələşdirilməsi üçün yaradılan büdcədən kənar fond hansıdır?

- ☐ Əlillərin Sosial Müdafiə Fondu
- ☐ Dövlət Əhəlinin Məşğulluğu Fondu;
- ☐ Pensiya Fondu;
- ☒ Məcburi Tibbi Sığorta Fondu;

☐ Sosial Sığorta fondu

650 Rusiya Federasiyasında Sosial Sığorta Fondunun vəsaitləri aşağıdakı hansı istiqamətlərə yönəldilir? 1. Yaşa, iş stajı, ailə başçısını itirməyə görə dövlət pensiyalarının ödənilməsinə, 2. iş qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərə, 3. uşağın anadan olması və uşağa qulluqla əlaqədar müavinətlərə, 4. Ahıllara və əlillərə maddi yardımlara.

- ☐ 2,4.
☐ 1,3;
☐ 1,2,;
☒ 2,3;

651 Rusiyada büdcədən kənar fondların yaradılmasında əsas məqsəd nədən ibarətdir?

- ☐ dövlət borclarının azaldılmasına kömək etmək.
☐ büdcə kəsirinin aradan qaldırılmasından ibarətdir;
☐ yerli (bələdiyyə) büdcələrinin xərclərini maliyyələşdirmək;
☒ bu fondlar vasitəsilə mümkün qədər çox vəsait cəlb etmək və onları sosial-iqtisadi məsələlərin həllinə yönəltmək ;
☐ ölkədə sahibkarlığın inkişafını stimullaşdırmaqdan.

652 Rusiya Federasiyasında iş qabiliyyətinin müvəqqəti itirilməsi, xəstəlik, uşağa qulluq və sairə üzrə sığorta təminatını həyata keçirən orqan hansıdır?

- ☐ Məcburi Tibbi Sığorta Fondu.
☐ Pensiya Fondu;
☐ Məşğulluq fondu ;
☒ Sosial Sığorta Fondu;

653 Rusiya Federasiyasında Pensiya Fondunun vəsaitləri aşağıdakı hansı istiqamətlərə yönəldilir? 1. Yaşa, iş stajı, ailə başçısını itirməyə görə dövlət pensiyalarının ödənilməsinə, 2. Ahıllara və əlillərə maddi yardımlara, 3. 1,5-6 yaşa qədər uşaqlara və tək analara müavinətlərə 4. federal büdcə xərclərinin maliyyələşdirilməsinə

- ☐ 1,2,4.
☐ 1,3,4;
☐ 2,3,4;
☒ 1,2,3;

654 Rusiyada Pensiya Fondunun vəsaitlərinin əsas hissəsi hansı məqsədlərə yönəldilir?

- ☐ Xəstəliyə görə müavinətlərə.
☐ Aztəminatlı əhaliyə müavinətlərə;
☐ İşsizliyə görə müavinətlərə;
☒ Yaşa, iş stajı, ailə başçısını itirməyə görə dövlət pensiyalarının ödənilməsinə;
☐ Əlilliyə görə müavinətlərə.

655 Rusiya Federasiyasının Pensiya Fondu hansı mənbələr hesabına formalaşır? 1. işləyənlərin sığorta ödənişləri 2. federal büdcədən ayırmalar 3. fondun kommersiya fəaliyyətindən daxilolmalar 4. işverənlərin sığorta ödənişləri

- ☒ 1,2,4.
☐ 1,3,4;
☐ 1,2,3;
☐ 2,3,4;

656 Rusiyada məcburi sosial sığorta haqlarının tutulma obyektı nədir?

- ☐ dividend və faiz gəlirləri.
☐ işə götürən tərəfindən verilən maddi yardım;
☐ qeyri-sahibkarlıq fəaliyyətilə bağlı gəlirlər;

- ☒ muzzdlu əməklə və sahibkarlıq fəaliyyətilə bağlı olan gəlirlər;

657 Hazırda Rusiyada fəaliyyət göstərən sosial xarakterli əsas fondlar hansıdır?

- ☐ Təminat fondu, Avropa bərpa olunma proqramı fondu, Təqaüd fondu.
☐ Ehtiyacı Olanlara Yardım Fondu, Dövlət Məmurlarının Sığorta Fondu;
☐ Milli Sığorta Fondu, Dövlət Müəssisələrinin Pensiya Fondu;
☒ Pensiya Fondu, Sosial Sığorta Fondu, Məcburi Tibbi Sığorta Fondu.
☐ İşsizlik Üzrə Sığorta Fondu, Fəhlə və Qulluqçuların Təqaüd Sığorta Fondu, Xəstəlik və bədbəxt hadisələrdən sığorta fondu;

658 Rusiya Federasiyasının maliyyə sistemi aşağıdakı hansı tərkib hissələrindən ibarətdir?

- ☐ Dövlət krediti, müəssisələrin maliyyəsi, büdcədən kənar fondlar.
☐ Büdcə sistemi, dövlət müəssisələrinin maliyyəsi, xüsusi fondlar, poçt-əmanət kassaları
☐ Dövlət büdcəsi, büdcədən kənar fondlar, özəl müəssisələrin maliyyəsi, dövlət krediti
☒ büdcə sistemi, xüsusi büdcədən kənar fondlar, dövlət krediti, sığorta fondları, müəssisələrin maliyyəsi
☐ Sığorta, dövlət krediti, müştərək müəssisələrin maliyyəsi.

659 RF-nın vergi sistemi neçə səviyyəlidir və hansı vergilərdən ibarətdir?

- ☐ ikisəviyyəli olmaqla dövlət və muxtar vergilərdən ibarətdir
☐ ikisəviyyəli olmaqla ümumdövlət və yerli vergilərdən ibarətdir
☒ üçsəviyyəli olmaqla federal vergilər, regional vergilər və yerli vergilərdən ibarətdir

660 RF-da yerli vergilərə hansılar aiddir?

- ☐ əmlak vergisi, oyun biznesinə görə vergi.
☐ su vergisi, müəssisələrin mənfəətindən vergi
☐ mənfəət vergisi, gəlir vergisi
☒ torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi
☐ əlavə dəyər vergisi, mədən vergisi

661 RF-da regional vergilərə hansılar aiddir?

- ☐ mədən vergisi, yol vergisi
☐ torpaq vergisi, əlavə dəyər vergisi
☐ mənfəət vergisi, gəlir vergisi
☒ əmlak vergisi, nəqliyyat vergisi, oyun biznesinə görə vergi.
☐ su vergisi, müəssisələrin mənfəətindən vergi

662 RF-da federal büdcənin formalaşmasında hansı vergilərin xüsusi çəkisi daha böyükdür?

- ☐ nəqliyyat vergisi, oyun biznesinə görə vergi
☐ əmlak vergisi, gəlir vergisi, torpaq vergisi
☐ mədən vergisi, aksiz vergisi, yol vergisi
☒ mənfəət vergisi, ƏDV, gəlir vergisi.
☐ su vergisi, müəssisələrin mənfəətindən vergi

663 RF-nın Büdcə Kodeksinə əsasən büdcə sisteminin təşkili prinsiplərinə aşağıdakılardan hansılar aiddir? 1. büdcə vəsaitlərinin ünvanlılığı və məqsədli xarakteri 2. büdcənin balanslaşdırılması 3. büdcə həlqələrinin asılılığı 4. büdcənin tamlığı

- ☐ 2, 3, 4
☐ 1, 3, 4
☐ 1, 2, 3
☒ 1, 2, 4

664 RF-nın Büdcə Kodeksinə əsasən büdcə sisteminin təşkili prinsiplərinə aşağıdakılardan hansılar aiddir? 1. vahidlik 2. büdcənin balanslaşdırılmaması 3. müxtəlif büdcə həlqələrinin müstəqilliyi 4. şəffaflıq

- ☐ 2, 3, 4
- ☐ 1, 2, 4
- ☐ 1, 2, 3
- ☒ 1, 3, 4

665 Rusiya Federasiyasında büdcənin kassa icrasını hansı qurum yerinə yetirir?

- ☐ Maliyyə Nazirliyi
- ☐ İnzibati büdcə idarəsi
- ☐ Federal Xəzinədarlıq
- ☒ Mərkəzi Bank
- ☐ Nazirlər Kabineti

666 Rusiyada büdcə layihəsi hansı orqan tərəfindən hazırlanır?

- ☐ Nazirlər Kabineti
- ☐ İnzibati büdcə idarəsi
- ☐ Xəzinədarlıq
- ☒ Maliyyə Nazirliyi
- ☐ Parlamentin xüsusi komissiyası

667 Rusiyanın büdcə sistemi neçə səviyyəlidir və hansı həlqələrdən ibarətdir?

- ☐ üçsəviyyəli olmaqla federal, torpaqların və icma büdcələrindən ibarətdir
- ☐ iyyəli olmaqla muxtar və yerli büdcələrdən ibarətdir
- ☐ ikisəviyyəli olmaqla mərkəzi və yerli büdcələrdən ibarətdir
- ☒ üçsəviyyəli olmaqla federal, regional və yerli büdcələrindən ibarətdir

668 Rusiya Federasiyasının büdcə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- ☐ federal büdcə, torpaqların büdcəsi və icma büdcələri
- ☐ konsolidə və ya mərkəzləşdirilmiş büdcə və yerli büdcələr
- ☐ dövlət büdcəsi, ştatların büdcəsi və yerli büdcələr
- ☒ federal büdcə, federasiya subyektlərinin büdcəsi və yerli büdcələr

669 Maliyyə siyasəti dedikdə nə başa düşülür?

- ☐ maliyyə siyasəti əsasən qiymətlərin sabitliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir;
- ☒ maliyyə resurslarının toplanılması, yenidən bölüşdürülməsi və istifadəsi ilə əlaqədar tədbirlərin məcmusudur;
- ☐ dövlət xərcləri və vergilərin dəyişdirilməsi yolu ilə iqtisadiyyatı tənzimləmə sistemidir.
- ☐ maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusudur;

670 Dövlət maliyyəsinin əsas vəzifələri aşağıdakılardan hansılardır? 1. iqtisadiyyatın yüksək gəlirli sahələrinin inkişafının təmin edilməsi, 2. maliyyə resurslarının iqtisadiyyatın sahələri, ölkənin regionları, əhalinin ayrı-ayrı qrupları arasında yenidən bölüşdürülməsi. 3. iqtisadiyyatın bütün sahələrinin inkişafının təmin edilməsi, 4. dövlətin əlavə vəsaitlərlə təmin edilməsi.

- ☐ 3,4
- ☐ 1,4,;
- ☐ 1,2;
- ☒ 2,3

671 RF-nın maliyyə sisteminin həlqələrinə aid deyil

- ☐ Pensiya fondu, dövlət krediti
- ☐ Dövlət büdcəsi, dövlət krediti
- ☐ Büdcədən kənar fondlar, sığorta fondları
- ☒ müəssisələrin maliyyəsi, dövlət maliyyəsi

672 Maliyyə sisteminin maddi bazası aşağıdakılardan hansıdır?

- ☐ kommersiya fəaliyyəti göstərməyən müəssisələrin maliyyəsi
- ☐ dövlət maliyyəsi
- ☐ dövlət krediti
- ☒ kommersiya fəaliyyəti göstərən müəssisələrin maliyyəsi
- ☐ dövlət müəssisələrinin maliyyəsi

673 RF-nın maliyyə sistemi neçə hissədən ibarətdir?

- ☐ 6
- ☐ 3
- ☐ 2
- ☒ 5
- ☐ 4

674 RF-nın maliyyə sisteminə aşağıdakılardan hansı daxil deyil?

- ☐ Təsərrüfat subyektlərinin maliyyəsi
- ☐ Büdcədən kənar xüsusi fondlar
- ☐ Federal büdcə
- ☒ Poçt-əmanət kassaları
- ☐ Sığorta fondları

675 Beynəlxalq kreditin mənfi rolu nədən ibarətdir?

- ☐ Mənfəətli sahələrin inkişafına səbəb olur
- ☐ Əmtəə artıqlığı yaradır
- ☐ Ölkələr arasında siyasi asılılıq yaradır
- ☒ Bazar iqtisadiyyatı şəraitində ziddiyyətləri gücləndirir
- ☐ Geniş təkrar istehsalə pis təsir edir

676 Beynəlxalq dövlət krediti mahiyyəti nədir?

- ☐ dövlətlər arasındakı iqtisadi münasibətlərin möhkəndirilməsi
- ☐ Beynəlxalq dövlət krediti sisteminin yaranması
- ☐ kreditin əsas formasıdır
- ☒ kapital ixracının formasıdır

677 Böyük Britaniyada kapital artımı vergisi hansı hallarda tutulur?

- ☐ mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin istismarı zamanı
- ☐ mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin alınması zamanı
- ☐ mənfəət gətirməyən müəyyən növlü kapital aktivlərinin təqdim edilməsi zamanı
- ☒ mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin təqdim edilməsi zamanı

678 Böyük Britaniyada əlavə dəyər vergisinin aşağıdakı hansı dərəcələri tətbiq olunur?

- ☐ tibbi ləvazimatların, uşaq geyimlərinin, kitabların satışı, nəqliyyat xidmətləri üçün 0%, yaşayış məkanlarının qızdırılmasında istifadə olunan yanacaq və elektrik enerjisinə 8%, əksər mal və xidmətlərə 20%
- ☐ tibbi ləvazimatların, uşaq geyimlərinin, kitabların satışı, nəqliyyat xidmətləri üçün 3%, yaşayış məkanlarının qızdırılmasında istifadə olunan yanacaq və elektrik enerjisinə 12%, əksər mal və xidmətlərə 18%
- ☐ tibbi ləvazimatların, uşaq geyimlərinin, kitabların satışı, nəqliyyat xidmətləri üçün 5%, yaşayış məkanlarının qızdırılmasında istifadə olunan yanacaq və elektrik enerjisinə 10%, əksər mal və xidmətlərə 15%
- ☒ tibbi ləvazimatların, uşaq geyimlərinin, kitabların satışı, nəqliyyat xidmətləri üçün 0%, yaşayış məkanlarının qızdırılmasında istifadə olunan yanacaq və elektrik enerjisinə 5%, əksər mal və xidmətlərə 17,5%

679 Böyük Britaniyada korporativ verginin aşağıdakı hansı dərəcələri tətbiq olunur?

- ☐ 300.000 funt sterlinqədək olan xalis mənfəətdən 24%, 1.500.000 funt sterlinqdən yüksək olan xalis mənfəətdən 32%
- ☐ 300.000 funt sterlinqədək olan xalis mənfəətdən 22%, 1.500.000 funt sterlinqdən yüksək olan xalis mənfəətdən 31%
- ☐ 300.000 funt sterlinqədək olan xalis mənfəətdən 20%, 1.500.000 funt sterlinqdən yüksək olan xalis mənfəətdən 30%
- ☒ 300.000 funt sterlinqədək olan xalis mənfəətdən 20%, 1.500.000 funt sterlinqdən yüksək olan xalis mənfəətdən 21%

680 Böyük Britaniyada tətbiq olunan dövlət vergilərini göstərin? 1. Əmlak vergisi, 2. Əlavə dəyər vergisi, 3. Korporativ vergi, 4. Kapital artımına vergi

- ☐ heç biri.
- ☐ yalnız 4
- ☐ 1,2,4
- ☒ 2,3,4.
- ☐ 1,3,4

681 Böyük Britaniyada yerli vergilərə hansı vergi aid edilir?

- ☐ Kapital artımına vergi.
- ☐ gəlir vergisi,
- ☐ korporativ vergi,
- ☒ əmlak vergisi,
- ☐ gerb yığımıları,

682 Böyük Britaniyada yerli büdcələrin gəlirlərinin formalaşmasında hansı verginin rolu və xüsusi çəkisi böyükdür?

- ☐ korporativ vergi.
- ☐ yol vergisi
- ☐ əlavə dəyər vergisi
- ☒ əmlak vergisi
- ☐ aksizlər

683 Böyük Britaniyada hansı mal və xidmətlər 0% ilə əlavə dəyər vergisinə cəlb olunur? 1. nəqliyyat xidmətləri, 2. tibbi ləvazimatların satışı, 3 uşaq geyimlərinin satışı, 4. yaşayış məkanlarının qızdırılmasında istifadə olunan yanacaq və elektrik enerjisi

- ☐ heç biri.
- ☐ 2,3,4
- ☐ 1,2,4
- ☒ 1,2,3.
- ☐ 1,3,4

684 Böyük Britaniyada illik mənfəətləri 1,5 mln. funt sterlinqi aşan şirkətlər hansı dərəcə ilə korporativ vergiyə cəlb olunurlar?

- ☐ .3
- ☐ .18
- ☐ .25
- ☒ 21 %.
- ☐ .2

685 Korporativ vergi Böyük Britaniyada illik mənfəətləri 300 000 funta qədər olan şirkətlər üçün neçə faiz səviyyəsində müəyyən olunur?

- ☐ .4
- ☐ .25
- ☐ 15 %.

- ☒ .2
☐ .18

686 Böyük Britaniyada korporativ vergi hansı qaydada tutulur?

- ☐ şirkətin gəlirlərindən yol verilən və verilməyə bütün xərclər çıxıldıqdan sonra
☐ şirkətin gəlirlərindən yol verilən xərclər çıxılmadan
☐ əmə mənbəyində
☒ şirkətin gəlirlərindən yol verilən xərclər çıxıldıqdan sonra

687 Böyük Britaniyada illik gəlirləri 150 000 funtdan çox olan fiziki şəxslər hansı dərəcə ilə vergiyə cəlb olunurlar?

- ☐ .5
☐ .16
☐ 27 %.
☒ .45
☐ .38

688 Böyük Britaniyada illik gəlirləri 31 866- 150 000 funt sterlinq olan fiziki şəxslər hansı dərəcə ilə vergiyə cəlb olunurlar?

- ☐ .2
☐ .25
☐ 15 %.
☒ .4
☐ .18

689 Böyük Britaniyada illik gəlirləri 31 865 funta qədər olan fiziki şəxslər hansı dərəcə ilə vergiyə cəlb olunurlar?

- ☐ .15
☐ .05
☐ 10 %.
☒ .2
☐ .18

690 Böyük Britaniyada gəlirləri 0-2880 funta qədər olan fiziki şəxslər hansı dərəcə ilə vergiyə cəlb olunurlar?

- ☐ .2
☐ .18
☐ .05
☒ 10 %.
☐ .15

691 Böyük Britaniyada fiziki şəxslərdən gəlir vergisi hansı qaydada tutulur?

- ☐ gəlirin mənbəyindən asılı olmayaraq şedullar üzrə
☐ məcmu gəlirdən deyil, gəlirin mənbəyindən asılı olmayaraq şedullar üzrə
☐ məcmu gəlirdən
☒ gəlirin mənbəyindən asılı olaraq şedullar üzrə

692 Böyük Britaniyada fərdi gəlir vergisi kimlərdən tutulur?

- ☐ əcnəbilərdən
☐ yalnız qeyri-rezident fiziki şəxslərdən
☐ yalnız rezident fiziki şəxslərdən
☒ rezident və qeyri-rezident fiziki şəxslərdən

693 Böyük Britaniyada əlavə dəyər vergisinin əsas dərəcəsi neçə %-dir?

- ☐ .22
- ☐ .16
- ☐ .18
- ☒ .175
- ☐ .15

694 Böyük Britaniyada proqressiv şkala ilə tutulan gəlir vergisinin dərəcəsi neçə % intervalında dəyişir?

- ☐ 10-51 %.
- ☐ 5- 40 %
- ☐ 15- 35 %
- ☒ 10-45%
- ☐ 14- 30 %

695 Böyük Britaniyada büdcənin kassa icrasını hansı qurum yerinə yetirir?

- ☐ Xəzinədarlıq
- ☐ İnzibati büdcə idarəsi
- ☐ Maliyyə Nazirliyi
- ☒ Britaniya Bankı
- ☐ Nazirlər Kabineti

696 Böyük Britaniyada büdcə layihəsini hansı orqan təsdiq edir?

- ☐ Maliyyə Nazirliyi və Xəzinədarlıq
- ☐ Milli bank və Xəzinədarlıq
- ☐ İnzibati büdcə idarəsi
- ☒ Parlamentin icmalar palatası
- ☐ Ümumi şura

697 Böyük Britaniyada büdcə layihəsi hansı orqan tərəfindən hazırlanır?

- ☐ Ümumi şura
- ☐ Milli bank və Xəzinədarlıq
- ☐ İnzibati büdcə idarəsi
- ☒ Maliyyə Nazirliyi və Xəzinədarlıq
- ☐ Federal bank və Xəzinədarlıq

698 Böyük Britaniyada elmi tədqiqatlara dəstək vermək, tədqiqatlar aparan dövlət elmi mərkəzləri saxlamaq üçün yaradılan fondlara aşağıdakılardan hansı aid oluna bilər?

- ☐ Milli İstiqrazlar Fondu.
- ☐ Bərabərləşdirmə valyuta fondu,
- ☐ Dövlət müəssisələrinin təqaüd fondları,
- ☒ Elmi tədqiqatların inkişafı üzrə milli korporasiya fondu;
- ☐ Avropa bərpaulunma proqramı fondu,

699 Böyük Britaniyada Milli Sığorta Fondunun vəsaitlərinin əsas hissəsi hansı məqsədlərə yönəldilir?

- ☐ Xəstəliyə görə müavinətlərə.
- ☐ Əlilliyə görə müavinətlərə.
- ☒ Qocalığa görə təqaüdlərə;
- ☐ İşsizliyə görə müavinətlərə;
- ☐ Aztəminatlı əhaliyə müavinətlərə;